

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÜVLƏT İQTİSAD UNIVERSİTETİ**

MAGISTRATURA MƏRKƏZİ

**Mürsəlova Turanə Mehman qızı
(MAGISTRANTIN A.S.A.)**

**«Zərgərlik məmulatlarının ekspertizası və onun
təkmilləşdirilməsi» mövzusunda**

MAGISTR DISSSERTASIYASI

İstiqamətin şifri və adı

İİM 060401-Dünya iqtisadiyyatı

İxtisasın adı

İİM 060401-Gömrük işi

Elmi rəhbər

(A.S.A., elmi dərəcə və elmi ad)

Magistr programının rəhbəri

(A.S.A., elmi dərəcə və elmi ad)

I.e.n.N.T.Quliyeva

I.e.n.M.M.Asanova

Kafedra müdürü

(A.S.A., elmi dərəcə və elmi ad)

i.e.d.prof.A.Ş.Şəkərəliyev

MÜNDƏRİCAT

GİRİŞ

FƏSİL 1. Müxtəlif növ gömrük ekspertizalarının təşkili və aparılması

- 1.1. Gömrük ekspertizalarının təyin olunması qaydaları
- 1.2. Gömrük ekspertizasının aparılması qaydaları
- 1.3. Gömrük ekspertizası üzrə rəy və onun yazılması üçün lazım olan tələblər

FƏSİL 2. Ekspertizanın aparılması qaydaları və onun qiymətləndirilməsi

- 2.1. Malların araşdırılması üçün istifadə olunan metodlar
- 2.2. Rentgen-fluorosentik analiz
- 2.3. Ekspertizanın təsnifi

FƏSİL 3 .Zərgərlik mallarının ekspertizasının aparılmasının təkmilləşdirilməsi

- 3.1. Zərgərlik mallarının əmtəəşunaslıq ekspertizası və onun təkmilləşdirilməsi
- 3.2. Zərgərlik məmulatlarının qiymətləndirmə ekspertizası

NƏTİCƏ

ƏDƏBİYYAT SİYAHISI

GİRİŞ

Mövzunun aktuallığı: Bazar iqtisadiyyatı şəraitində müstəqil inkişaf edən respublikamızın xarici iqtisadi əlaqələri gündən-günə genişlənməkdədir. Respublika daxilində iqtisadi islahatlar keçirildiyi bir dövrdə obyektiv səbəblər üzündən istehlak mallarının istehsalı müvəqqəti olaraq azalmışdır. Məhz bu səbədən də respublika əhalisinin istehlak mallarına olan tələbi xarici ölkələrdən daxil olan mallar hesabına ödənilir. Aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə istehlak bazارında saxtalaşdırılmış, həyat üçün təhlükəli və keyfiyyətsiz malların həcmi getdikcə artır. Son vaxtlar istehlakçıları və istehlak bazarını belə keyfiyyətsiz mallardan mühafizə etmək böyük bir problemə çevrilmişdir.

Hazırkı şəraitdə zərgərlik məmulatlarının ekspertizasının respublikada dəgzəgn təşkil edilməsi məsələsi olduqca vacibdir. Bu məsələlərin həyata kezirilməsində ekspertiza labaratoriyaları məgstəsna rol oynayır.

Bu problemin həllində istehlak mallarının keyfiyyətinin təyin edilməsində yüksək səriştəli olan mütəxəsislərin yetişdirilməsi, habelə yüksək şəraitli istehlakçıların malların keyfiyyətinin təyini sahəsində maarifləndirilməsi nəzəri və təcrübi cəhətdən respublikanın iqtisadiyyatına böyük səmərə verə bilən tədbirlərdən sayıla bilər.

Respublikaya daxil olan malların keyfiyyətinin yüksək səriştəli mütəxəsislər tərəfindən ekspertiza əməliyyatından keçirilməsi həm də strateji əhəmiyyətə malik olan vəzifələrdən sayılır. Bu vəzifənin yerinə yetirilməsində bütün müəssisə və təşkilatlar, zərgərlik mallarının istehsalı və satışı ilə məşğul olan mütəxəsislər fəal iştirak etməlidirlər.

İşin məqsədi və vəzifələri: Hazırda respublikamızın istehlak bazarında azad rəqabət mühiti yaradılmışdır. Belə mühitdə yalnız əhali tələbinə cavab verən

yüksək keyfiyyətli rəqabət qabiliyyətinə malik malların satışı həyata keçirilə bilər. Bunu başa düşən yerli istehsalçılar malların rəqabət qabiliyyətinin artırılmasının yeganə rolunu keyfiyyətin yüksəldilməsində görürər. İstehsal edilən zərgərlik mallarının keyfiyyətinin obyektiv və dəqiqliyi təyin edilməsi isə bilavasitə ekspertlərin əsas vəzifəsidir. Məhz bu vəzifələrin yerinə yetirilməsi yüksək səriştəli ekspert mütəxəsislərinin hazırlanmasını bir növ ən aktual probleminə çevirir.

Dissertasiya işində aşağıdakı vəzifələr müəyyənləşdirilir:

- Ekspertizanın strukturuna daxil olan elementlərin aşkar edilməsi;
- ekspert fəaliyyətinin təsnifatı;
- Əmtəə ekspertizasının təsdiq edilməsi sahəsinin təyini, onun aparılması prinsipi və əsasları;
- ekspertizanın fərqli cəhətlərinin üzə çıxarılması, onun başqa növ qiymətləndirmə fəaliyyətlərindən fərqləndirilməsi;
- ekspertlərin hüquq və vəzifələrinin təyin edilməsi, keyfiyyətin təmin olunmasında onların rolu;
- zərgərlik
mallarının ekspertizasubyektlərinin təşkilatstrukturunun öyrənilməsi;
- ekspertizə keçirilməsi üzrə metod və vasitələrə yiyələnmək;
- zərgərlik
mallarının ekspertizasının aparılması nəticəsində təşkilatstrukturunun öyrənilməsi;
- zərgərlik
mallarının ekspert qiyamətləndirilməsinin insənədləşdirilməsi təcrübəsinin mənimsənilməsi.

Zərgərlik ekspertizasının məqsədi – zərgərlik məmulatlarının əsas xarakteristikalarının müqdar cavabardıcılıq iyi mətləndirilməsinin, eləcədə onlar atəsi redən proseslərin qiyamətləndirilməsinin aparılmasından ibarətdir,

lakin buçox vaxt bilavasitə olçüyə uyğun gəlmədiyi nə görə peşəkare ekspertlərin müəzzipərəsəsaslanır.

Göstərilənməqsədən ailələrə qarşıdır. Göstərişin məqsədi:

- ekspertizanın konkret məqsədinin nəzərə alaraq çəsi də və keyfiyyət göstəricilərin, eləcədəxassələri düzgün seçmək;
- göstəricilərin həqiqi qiymətinin inteqrasiyasının təhlükəsizləşdirilməsi;
- keyfiyyət göstəricilərinin nəzərdə tutulmuş şəhərinqətiyinin və ya çəkiəmsalını təyin etmək;
- zərgərlik məmulatlarının kəmiyyətcə ölçülü məsələlərin faydalılıq xarakteristikasının müəyyənləşdirilmək;
- nəticəvərəytərtibetmək üçün alınmış məmulatları təhlil etmək və qiymətləndirmək.

İşin nəzərivə metodolojiəsasını idüyanın nəkişafetmiş ölkələrində sivil iqtisadiyyat qurmaq sahəsində müəyyənləşdirilmiş strategiyalar, ocumlu dənənistehsal və sənaye bazarında təşəkkülünə, mili iqtisadiyyatın nəkişafinə və formallaşmasında adırelmisi – nəzərik konsepsiylar, Avropanın postsovət məkanında olañ ölkələrdə iqtisadi İslahatlarına parılmışın aktları, normativ sənədlər, qərarlar, programlar, eləcədə iqtisadçı alimlərin tədqiqatlarıdır. İşin təşəkkülü, -bazar inteqrasiya işində bazar münasibətləri işləşdirilən dəzərgərlik məmulatları, bazarı marketinq tədqiqatları, baxımından kompleks şəkildə təhlil edilmiş, bazarın nəkişafını iqtisadi problemlərinin həlli istiqamətləri göstərilmişdir.

İşin elmiyəniliyi. Dissertasiya işində bazar münasibətləri işləşdirilən dəzərgərlik məmulatları, bazarı marketinq tədqiqatları, baxımından kompleks şəkildə təhlil edilmiş, bazarın nəkişafını iqtisadi problemlərinin həlli istiqamətləri göstərilmişdir. -bazar inteqrasiya işində bazar münasibətləri işləşdirilən dəzərgərlik məmulatları, bazarı marketinq tədqiqatları, baxımından kompleks şəkildə təhlil edilmiş, bazarın nəkişafını iqtisadi problemlərinin həlli istiqamətləri göstərilmişdir. Onunun bazar iqtisadi sistemində yerini və əhəmiyyətimüəyyənədilmiş, bazar iqtisad itərəqqiyəfəaltəsire dənənmüümamil kimisiəsaslandırılmış;

-
iqtisadimünasibətlərin müasirinkışafmərhələsində istehsal və sitələribazarının spesifi
kcəhətləri,

onun formallaşması xüsusiyyətləri şəkaredilmiş və elmi cəhətdənəsaslandırılmış;

-Azərbaycanda zərgərlik
məmulatları bazarındamarketinqtədqiqatlarının nəparılmasızəruriliyiəsaslandırılmış,
bazarın mövcud vəziyyətininkomplekstəhlili aparılmış;

-zərgərlik
məmulatları vəsítələrinin mübadiləsi ilə laqədaryaranan iqtisadimünasibətlər,
mübadilənin səmərəlitəşkilinətəsire dənamillərəşkaraçixarılmış;

-
məhsulyeridilişinin idarəedilməsinin formallaşması istiqamətləri şəkaraçixarılmış və e
saslandırılmış;

-zərgərlik
məmulatlarının nəkspertizasının inkişafının iqtisadi problemlərinin həlli yolları şəkaraç
xarılmış,
marketinqtədqiqatları istehsal və sitələribazarının inkişafı istiqamətlərinin müəyyən lə
şdirilməsivəsítəsikimiəsaslandırılmış;

-bazarın tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilmiş,
bazarın inkişafına zəmin yaradan iqtisadi faktorlar aşkarla çıxarılmış, elmi və
praktiki cəhətdənəsaslandırılmışdır.

Tədqiqat işinin quruluşu və həcmi: Tədqiqat işi giriş, 3 fəsil, nəticə və
istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

FƏSİL 1. Müxtəlif növ gömrük ekspertizalarının təşkili və aparılması

1.1. Gömrük ekspertizalarının təyin olunması qaydaları

Gömrük ekspertizasının aparılması, Azərbaycan Respublikasının ərazisində qüvvədə olan cinayət-prosessual və gömrük qanunvericiliyi, həmçinin inzibati hüquqpozmalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Gömrük orqanları tərəfindən gömrük ekspertizası, gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsi zamanı, gömrük orqanlarının səlahiyyətlərinə aid olan qaçaqmalçılıq və ya digər cinayətlərlə bağlı təhqiqatın aparılması, həmçinin Gömrük Hüquq Pozuntuları (GHP) üzrə təhqiqatın həyata keçirilməsi ilə əlaqədar təyin olunur.

Ekspertizanın təyin edilməsi qaydaları AR Gömrük Məcəlləsinin 342-ci maddəsinin müddəaları ilə müəyyən edilmişdir: “Gömrük qaydalarının pozulması haqqında işin icraatını aparan və ya bu işlərə baxan AR gömrük orqanının vəzifəli şəxsi ekspertiza keçirilməsini zəruri hesab etdikdə bu barədə qərar çıxarır. Qərarda ekspertizanın təyin edilməsinin əsasları, ekspertin soyadı və ya ekspertiza keçiriləcək gömrük laboratoriyası, yaxud digər müvafiq müəssisənin adı, ekspert qarşısında qoyulan suallar və ekspertin sərəncamına təqdim edilən materiallar göstərilir”.

Azərbaycanın gömrük orqanlarının qərarı üzrə ekspertizanı respublikanın ərazisində yerləşən ekspert təşkilatları (Dövlət Gömrük Komitəsinin gömrük laboratoriyası da daxil olmaqla) və bu təşkilatlardan kənarda işləyən, lakin elm, texnika, incəsənət və ya sənətkarlıq sahəsində xüsusi lazımı biliklərə malik olan şəxslər aparırlar.

Ekspert kimi aşağıdakı şəxslərdən istifadə edilə bilməz:

- a) gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsinin aparılması zamanı, konkret fakt üzrə əvvəller bu işdə iştirak etmiş mütəxəssislər, habelə prob və nümunə götürmüş şəxslər;
- b) AR Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab verməyən şəxslər.

Ekspertizanın aparılmasına gömrük orqanlarının münasibəti, tapşırığa uyğun olaraq, ekspertizanın təyin olunması haqqında qərarla rəsmiləşdirilir.

Ekspertizanın aparılması barədə göstəriş, gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsi prosesində GHP barədə iş açılana qədər verilir. Ekspertizanın təyin olunması barədə qərar, gömrük orqanları tərəfindən GHP barədə iş açıldıqdan sonra verilir.

Cinayət işi üzrə ilkin təhqiqatın aparılması zamanı da ekspertizanın təyin olunması barədə qərar çıxarılır.

Ümumiyyətlə ekspertiza aşağıdakı hallarda təyin edilə bilər:

1) gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsi aparılarkən. AR gömrük orqanının vəzifəli şəxsi gömrük nəzarəti və ya gömrük rəsmiləşdirilməsini həyata keçirərkən lazım gələrsə həmin orqanın və ya onun müavinin, habelə müvafiq olaraq qaçaqmalçılıq şöbəsinin müdürü və ya onun müavininin razılığı ilə ekspertiza təyin edə bilər;

2) GHP haqqında iş apararkən. İcraatında GHP haqqında iş olan gömrük orqanının vəzifəli şəxsi, bu orqanın rəisi və ya onun müavininin, habelə qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin rəisi və ya onun müavininin; həmin işin baxılması zamanı isə müvafiq gömrük orqanının vəzifəli şəxsinin razılığı ilə ekspertiza təyin edilir.

Cinayət işi üzrə təhqiqat aparan şəxs tərəfindən ekspertizanın təyin olunması barədə qərar, müvafiq şöbənin rəisi və ya onun müavini, həmçinin qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin rəisi və ya onun müavini tərəfindən təsdiq olunmalıdır.

Ekspertizanın təyin olunması barədə olan tapşırıqda və ya qərarda aşağıdakılardır:

- ekspertizanın təyin olunması barədə verilmiş tapşırığın (qərarın) tərtib olunduğu yer və tarix, ekspertizanı təyin edən gömrük orqanının adı, onun ünvanı, gömrük hüquq qaydasının pozulması və ya cinayət işinin nömrəsi (ekspertiza təyin olunan);
- ekspertizanı təyin etmiş şəxsin soyadı və vəzifəsi;
- ekspertizanın adı;

- ekspertizanın təyin olunmasının səbəbi;
- ekspertizanı aparacaq müəssisənin adı, əgər onun aparılması ekspert müəssisəsinə deyil, kənar şəxsə həvalə edilmişsə - onun adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi göstərilir;
- ekspertin qarşısında qoyulmuş suallar;
- ekspertin sərəncamına verilmiş materiallar (ekspert tədqiqatının obyektləri - əşyalar; sənədlər; götürülmüş prob və nümunələr, həmçinin onları müşayiət edən sənədlər; gömrük yük bəyannaməsi; texniki şərtlər; keyfiyyət pasportu və sertifikatı; texnoloji reqlamentləri; layihələr; şəkillər; ekspertiza predmetinə aid məlumatlar olan müqayisə nümunələri; ekspertizanın aparılması üçün əhəmiyyətli olan digər materiallar);
- əlavə və ya təkrar ekspertiza təyin olunduqda - əvvəlki ekspertizanın rəyi (yaxud ekspertizanın apara bilinməməsi haqqında ekspertin rəyi); ilkin ekspertizadan sonra əldə olunmuş materiallar (ilkin ekspertizanın predmeti olmamış yeni obyektlərin ekspertizası ümumi qaydalar üzrə təyin olunur və əlavə və ya təkrar ekspertiza adlanmır).

Ekspertiza tədqiqatı üçün götürülmüş prob və nümunələr ekspertizaya, onların götürülməsi barədə protokolla birlikdə göndərilir. Malların prob və nümunələri, habelə əşyayı dəlillər ekspertizaya, müvafiq şəkildə qablaşdırılmış və qoruyucu yarlıyla möhürlənmiş şəkildə göndərilməlidir.

Mallardan prob və nümunələrin götürülməsi, həmçinin əşyayı - dəlillərin götürülməsi, həmçinin və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.

AR Gömrük Məcəlləsinin 343-cü maddəsində göstərilmişdir: “Gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmasını həyata keçirən AR gömrük orqanının vəzifəli şəxsi gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən fiziki şəxslər, vəzifəli şəxslər, idarə, müəssisə və təşkilatların rəhbərlərindən və ya onların müavinlərindən, digər işçilərdən, həmçinin gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ekspertizanın keçirilməsi üçün zəruri olan imza və xətt nümunələrini almaq,

mallardan və digər əşyalardan prob və nümunələr götürmək hüququna malikdir.

Gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmanın həyata keçirən AR gömrük orqanının vəzifəli şəxsi prob və nümunələrin götürülməsi haqqında qərar qəbul edir. Prob və nümunələrin götürülməsi haqqında protokol tərtib edilir”.

Dövlət Gömrük Komitəsinin gömrük laboratoriyasında ekspertizanın aparılması sərtləri və qaydaları, AR-in mövcud qanunvericiliyinə, habelə gömrük ekspertizasının aparılması qaydalarına uyğun həyata keçirilir.

Azərbaycanın gömrük orqanları, ekspertizanın aparılması üçün tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq istənilən idarə, müəssisə və təşkilatlardan mütəxəssis cəlb edə bilər. Bu mütəxəssislər prob və nümunələrin götürülməsində, narkotik vasitələrin olmasını təyin etmək üçün maddələrin ekspress-analizinin aparılmasında, fiziki şəxslərin şəxsi yoxlanılmasında (onların tibb işçiləri tərəfindən yoxlanılması lazımlı gəldikdə), habelə digər gömrük məqsədləri üçün lazım olan işlərdə iştirak edə bilərlər.

Ekspertizaya cəlb edilmiş mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirməlidir:

- a) öz xüsusi bilik və bacarığını istifadə etməklə, gömrük orqanının vəzifəli şəxsinə sübutların aşkar olunması və götürülməsində kömək etməli, konkret prosessual hərəkətlərin yerinə yetirilməsində iştirak etməli, bu hərəkətlərə əlaqədar olan məsələlərə diqqəti cəlb etməli və digər bilik və bacarıq tələb edən suallara aydınlıq gətirməlidir;
- b) idarə və müəssisələrin müəyyən fəaliyyət sahələrinin yoxlanılmasında (təftiş aparılmasında) iştirak etməlidir;
- c) gömrük orqanının vəzifəli şəxsinə, protokolda aşkarlanmış faktları və halları düzgün əks etdirməkdə kömək etməlidir.

Mütəxəssisin aşağıdakı hüquqları vardır:

- a) gömrük orqanının vəzifəli şəxsinin icazəsi ilə icraatda olan işlə əlaqədar şahidlərə və ayrı-ayrı şəxslərə suallar vermək;
- b) sübutların aşkarlanması, bağlılığı və götürülməsi ilə əlaqədar müraciət etmək;

- c) sübutların aşkarlanması, işlə bağlılığı və götürülməsi üçün elmi-texniki vasitə və metodlardan istifadə etmək;
- ç) müşahidələr aparmaq, ölçülər götürmək və təcrübələr həyata keçirmək;
- d) icraatda olan GHP bağlı işləri aparan gömrük orqanının vəzifəli şəxsinə, xüsusi bilik və bacarıq tələb edən məsələlərlə əlaqədar məsləhətlər vermək;
- e) özünün iştirakı ilə aparılmış və tərtib olunmuş, konkret prosessual hərəkətlərə aid protokol və aktlarla tanış olmaq, onların məzmununa lazımı düzəlişlər etmək;
- ə) göstərilən protokol və aktları imzalamaq.

GHP barədə işin icraatı və ya ona baxılması ilə əlaqədar iştirak edən mütəxəssis, həmin iş üzrə şahid qismində dindirilə bilər. Mütəxəssisin çağırılması ilə bağlı müstəntiqin tələbi, onun işlədiyi idarə, müəssisə və ya təşkilatın rəhbərliyi tərəfindən yerinə yetirilməlidir.

İstintaq hərəkətlərini yerinə yetirməzdən öncə müstəntiq mütəxəssisin şəxsiyyətini və səriştəliliyini təsdiq etməli, onun şübhəli şəxsə olan münasibətini aydınlaşdırmalıdır. Müstəntiq mütəxəssisə, onun hüquq və vəzifələrini aydınlaşdırmalı, öz vəzifələrini yerinə yetirmədikdə məsuliyyətini protokolda göstərməli və protokolu ona imzalatmalıdır. Mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirməlidir:

- çağrılsa gəlmək;
- öz bilik və bacarığından istifadə etməklə sübutların aşkarlanması, bağlılığı və götürülməsi işində müstəntiqə kömək etməklə, işin icraatında iştirak etmək;
- sübutların aşkarlanması, bağlılığı və götürülməsi ilə əlaqədar şəraitə müstəntiqin diqqətini cəlb etmək;
- etdikləri hərəkətlər üzrə aydınlaşdırma aparmaq.

Mütəxəssis sübutların aşkarlanması, bağlılığı və götürülməsi ilə əlaqədar protokola düzəlişlər etmək hüququna malikdir. Öz vəzifələrini yerinə yetirməkdən imtina edən mütəxəssisə ictimai təsir tədbirləri və ya məhkəmə yolu ilə pul cəriməsi tətbiq edilə bilər.

Mütəxəssis kimi, aparılan işlə heç bir əlaqəsi olmayan digər müəssisələrin ekspertləri, həkimlər, pedaqoqlar, əmtəəşünaslar, incəsənət işçiləri və digərəri

işə cəlb oluna bilərlər. Eyni işin aparılması prosesində əvvəl iştirak edən mütəxəssis, təkrar dəvət oluna bilməz.

Mütəxəssisin dəvət olunması üçün xüsusi sərəncama ehtiyac yoxdur. Əgər ekspert, ekspert təşkilatının işçisidirsə, onda onun çağırılması qaydalarını həmin təşkilat müəyyən edir.

1.2. Gömrük ekspertizasının aparılması qaydaları

Gömrük ekspertizasını ali və ya orta ixtisas təhsili olan, gömrük ekspertizası sahəsində müvafiq hazırlıq keçən və attestasiya nəticəsində gömrük ekspertizasının aparılmasına buraxlan ekspertlər apara bilərlər. Eyni zamanda gömrük ekspertizasını aparmaq üçün DGK-nın işçisi olmayan mütəxəssis də dəvət oluna bilər. Bu cür mütəxəssisləri gömrük laboratoriyasının rəhbəri çağırı bilər. Dəvət olunan mütəxəssislər gömrük orqanlarının mütəxəssisləri ilə eyni hüquqa malikdirlər.

Bir qayda olaraq, gömrük ekspertizası Dövlət Gömrük Komitəsinin binalarında həyata keçirilir. Lakin bəzi hallarda ekspertiza kənar yerdə də aparıla bilər.

Gömrük ekspertizasının obyektləri-gömrük sərhədindən keçən mallar, həmçinin, həmin mallar haqqında gömrük və digər sənədlərdə olan məlumatlardır.

Gömrük ekspertizası aparıllarkən ekspertlərin vəzifələri və məsuliyyətləri, prosessual hüquqları, habelə, ekspertin yekun rəy verməsindən imtina və ya düzgün olmayan rəy verməsinə görə cinayət məsuliyyəti daşımışı barədə xəbərdarlıq qaydaları AR-in mövcud qanunvericiliyi əsasında həyata keçirilir.

Ekspertin vəzifələri aşağıdakılardır:

- 1) AR-in gömrük, inzibati, cinayət-prosessual, mülki-prosessual, iqtisadi qanunvericiliyinin tələblərinə uyğun olaraq, qarşısında qoyulmuş suallara tam, hərtərəfli və obyektiv əsaslandırılmış ekspert rəyi verməlidir. O, verdiyi rəyə görə şəxsən məsuliyyət daşıyır;
- 2) ekspertiza üçün təqdim olunmuş mallar, problemlər, nümunələr və digər materiallar tədqiq olunmalı, əgər tam rəy hazırlanmaq mümkün deyilsə, əlavə məlumatların tələb olunması səbəblərini açıqlamalıdır;
- 3) qanunvericilikdə göstərilmiş əsaslar olduqda, öz namizədliyini geri götürmə barədə məlumat verməlidir;
- 4) ekspertizanı təyin edən təşkilatın razılığı olmadan gömrük hüquqpozuntuları və ya ilkin təhqiqat barədə məlumatları açıqlamamalıdır;

- 5) tədqiqat üçün alınmış materialların qorunmasını təmin etməlidir;
- 6) ekspertizanı təyin edən təşkilatın tapşırığı üzrə, habelə şəxsi təşəbbüsü üzrə, gömrük hüquq pozuntusunun baş vermə səbəbləri və onun açılması şəraitini müəyyənləşdirmək;
- 7) tədqiqat aparan zaman texniki təhlükəsizlik qaydalarına əməl etmək.

Ekspetin aşağıdakı hüquqları vardır:

- 1) gömrük ekspertizasının predmeti olan materiallarla tanış olmaq, lazım gəldikdə isə DGK-nın digər qurumlarından ekspertizanın aparılması üçün vacib olan normativ sənədləri istəmək;
- 2) ekspertizanı təyin edən təşkilatdan və ya şəxs dən rəyin verilməsi üçün lazım olan əlavə materiallar, prob və mal nümunələrinin təqdim olunması barədə vəsatət qaldırılmaq;
- 3) gömrük hüquq pozuntusu ilə bağlı işin icraatı və ya baxılması onda olan şəxsin, yaxud da müstəntiq, prokuror, hakim və digərlərinin icazəsi ilə sorğunun və ya istintaqın aparılmasında və digər prosessual hərəkətlərdə iştirak edib, gömrük ekspertizasının predmetinə aid suallar vermək;
- 4) yekun rəyində, ekspert tədqiqatının gedişində müəyyən edilmiş, lakin iş üzrə əvvəlcədən qoyulmuş suallarda olmayan halları göstərmək;
- 5) əgər GHP ilə bağlı işin icraatı və ya baxılması onda olan şəxs, yaxud da cinayət işi üzrə istintaqı aparan şəxs, prokuror, hakim ekspertin hüquqlarını və ya qanuni maraqlarını pozarsa, onda qanuna uyğun olaraq onların hərəkətləri və ya qərarlarından şikayət etmək.

Ekspert, həmçinin xidməti vəzifələrini yerinə yetirmək istisna olmaqla, gördüyü işlərin müqabilində mükafatlandırılmaq hüququna da malikdir.

Ekspertə aşağıdakılar qadağan olunur:

- 1) müvafiq gömrük orqanının yazılı göstərişi olmadan ekspertizaya başlamaq;
- 2) ekspertizanın təyinatı barədə göstərişdə olmayan və tədqiqat obyekti sayılmayan malları, prob və nümunələri, iş materiallarını tədqiq etmək;
- 3) qanuni qaydada təqdim olunmayan məlumatları özbaşına toplamaq və onlardan istifadə etmək;
- 4) onun səlahiyyətinə aid olmayan məsələləri həll etmək;

- 5) işlədiyi müəssisənin, təşkilatın və idarənin sənədlərinin yoxlanılması, ekspertizası, təftisi, inventarizasiyası və sair işlərdə mütəxəssis kimi iştirak etmək;
- 6) ona həvalə edilmiş ekspertiza işinə kənar şəxsləri cəlb etmək;
- 7) xüsusi hallar istisna olmaqla, malları, prob və nümunələri, sənədləri və digər materialları xidməti binadan kənardə saxlamaq.

Gömrük ekspertizası AR-in qanunları və DGK-nin göstərişi əsasında hazırlanmış və rəsmiləşdirilmiş, ekspertizanı təyin edən müvafiq təşkilatın tədqiqatı üzrə aparıla bilər. Ekspertizaya, onun aparılması barədə qərar (tapşırıq, göndəriş) təqdim olunur. Çox obyektlə və çoxepizodlu ekspetizada isə ayrı-ayrı epizodlar, mal qrupları, şəxslər və s. üzrə ekspertizalar təyin oluna bilər.

Lazımı hallarda işlə bağlı aşağıdakı digər materiallar da göndərilə bilər:

- sənədli təftiş aktları;
- dəlil kimi işə tikmiş qeyri-rəsmi sənədlər (ekspertin rəyi);
- gömrük ekspertizasının predmetinə aid olan məlumatları özündə əks etdirən sorğu və istintaq protokolları, digər materiallar.

Ekspertizanın təyin olunması barədə olan qərarda (tapşırıq, göndəriş) aşağıdakılardır göstərilməlidir;

- a) qərarın (tapşırıq, göstəriş) tərtib olunduğu yer və tarix, ekspertizanı təyin edən təşkilatın adı, qərarı çıxaran və ya tərtib edən şəxsin soyadı və vəzifəsi; ekspertiza təyin edilən GHP, cinayət və ya mülki işin nömrəsi;
- b) ekspertizanın təyin olunması üçün əsas, daha doğrusu gömrük ekspertizasının vacibliyini şərtləndirən hallar, faktlar;
- c) ekspertizanın aparılması həvalə olunan təşkilatın adı;
- ç) qablaşdırılmış, möhürlənmiş, səhifələnmiş və tikilmiş şəkildə təqdim olunası ekspert tədqiqatının obyektləri və digər materiallar.

Əgər ekspertizaya təqdim olunmuş materiallar prosessual qanunvericiliyin tələblərini pozmaqla rəsmiləşdirilmişdir, onda ekspertizanı aparan təşkilatın rəhbəri bu barədə bir sutka ərzində gömrük və ya digər hüquq-mühafizə orqanına xəbər verməlidir. Ekspertizanı təyin etmiş təşkilat bu xəbərdarlığı

nəzərə almazsa, onda ekspertizanı aparacaq təşkilatın rəhbəri heç bir tədqiqat aparmadan işi bir ay müddətinə geri qaytara bilər.

Ekspertizanı aparacaq təşkilatın rəisi (və ya onun müavini) aşağıdakı funksiyaları yerinə yetirir.

- ekspertizaya ünvanlanmış materialları alır, onların Qanuna və Təlimata uyğunluğunu yoxlayır, ekspertizanın aparılması üçün ekspertlər ayılır, onlara hüquq və vəzifələrini izah edir, səhv və ya yalan rəy verməyə görə daşıyacağı inzibati və ya cinayət məsuliyyəti barədə xəbərdarlıq edir;
- ekspertizanın müddətini müəyyən edir;
- ekspertlərin apardığı işlərə lazımi elmi və metodiki xarakterli köməklik göstərmək şərti və tədqiqatın gedişi ilə tanış edir, ekspertizanın müddətinə və keyfiyyətinə nəzarət edir;
- ekspertiza başa çatdıqdan sonra aparılan tədqiqatın dolğunluğunu, ekspertin çıxardığı qərarların əsaslığını, ekspertin təlimata düzgün əməl etdiyini və yazılmış rəyin keyfiyyətini yoxlayır;
- ekspertizanı təyin etmiş təşkilata ekspert (ekspertlərin də ola bilər) rəyi ilə birlikdə bütün materialları göndərir.

Əgər təyin olunmuş ekspertizanı aparmaq imkanı yoxdursa, onda təşkilatın rəhbəri bu barədə gömrük orqanına və ya məhkəməyə (müstəntiqə) məlumat verir və göndərilmiş prob və nümunələri, habelə digər tədqiqat obyektlərini ya geri qaytarır, ya da ekspertiza aparacaq digər təşkilata göndərir.

Ekspert rəhbərliyin imzası ilə birlikdə ekspertizanın aparılması haqqında qərarı aldıqdan sonra işə başlamalıdır. Əgər göndərilən materiallar ekspertizanın aparılması üçün qanun pozuntuları ilə rəsmiləşdirilmişsə, onda ekspert bu barədə rəhbərliyi məlumatlaşdırmalıdır. Ekspertizanın aparılma müddəti rəhbərlik tərəfindən müəyyən edilir.

Əgər təqdim olunmuş materiallar təyin olunmuş ekspertiza üzrə rəy verməyə kifayət etmirse və bu çatışmazlığı aradan qaldırmaq mümkün olmazsa, habelə, qoyulmuş suallar onun xüsusi bilik dairəsindən kənara çıxarsa, onda ekspert bu barədə müvafiq məlumat verməlidir.

Əvvəlki ekspertizaların predmeti olmayan yeni obyektlərin ekspertizası

(məsələn, yeni götürülmüş prob və nümunələr) təkrar və ya əlavə ekspertiza deyil, yeni ekspertiza adlanır. Çoxsaylı ekspertlər tərəfindən aparılan ekspertizanın yekun rəyi yazılımamışdan qabaq onlar öz aralarında məsləhətləşirlər. Əgər ümumi rəyi gəlsələr, onda rəyi ekspertlərin hamısı imzalayırlar. Belə razılıq əldə olunmazsa, hər bir ekspert sərbəst rəy hazırlayır. Ekspertizanın hərtərəfli aparılması məqsədi ilə, müxtəlif elm sahələri üzrə ekspertlərin cəlb olunması tələb olunarsa, kompleks ekspertizanın aparılması təşkil olunur. Kompleks ekspertiza aparılarkən müvafiq rəhbərlik tərəfindən aparıcı ekspert təyin olunur. Aparıcı ekspert ekspertlər komissiyasının işini təşkil edir və koordinasiya fəaliyyəti ilə məşğul olur. Aparıcı ekspert və ya komissiyanın (qrup) rəhbəri qanunvericiliyə uyğun olaraq ekspertlərin malik olduğu prosessual hüquq və vəzifələrə malik olurlar. Aparıcı ekspertin əsas vəzifəsi, komissiya qarşısında qoyulmuş tapşırıqların tam və elmi cəhətdən əsaslandırılmış həlli üçün kollektiv üzvlərinin bilik və bacarığından daha səmərəli istifadə olunmasını təmin etməkdir.

1.3. Gömrük ekspertizası üzrə rəy və onun yazılması üçün lazım olan tələblər

Ekspertin rəyi üç hissədən ibarət olur:

- 1) giriş;
- 2) tədqiqat;
- 3) nəticələr.

Rəyin giriş hissəsində aşağıdakılardır:

- ekspertizanın adı, nömrəsi; onun əlavə, təkrar, kompleks və ya komissiya ekspertizası olması;
- ekspertizanın təyin edən orqanın adı;
- ekspert (ekspertlər) barədə məlumatlar: vəzifəsi, soyadı, adı və atasının adı, ixtisası (ümumi və ekspert), elmi dərəcəsi;
- materialların ekspertizaya daxil olması və rəyin yazılıması tarixi: ekspertizanın aparılması üçün əsas (tapşırıq, qərar və ya təyin olunma nə vaxt və kim tərəfindən tərtib olunub və ya çıxarılıb);
- ekspertizaya daxil olmuş materialların və digər təqdriqat obyektlərinin adı, gömrük laboratoriyasına çatdırılma üsulları və qablaşdırma növü, həmçinin qabın üzərində təminat yarlığının olub-olmaması, tədqiqat obyektlərinin qablaşdırılmasının bütövlüyü və onların rekвизitləri (lat. “requisitum” sözündən olub “tələb olunan”, “lazım olan” deməkdir);
- rəyin yazılıması üçün lazım olan, alınma mənbələri göstərilməklə, ilkin məlumatlar və işin vəziyyəti;
- ekspert tərəfindən tələb olunan əlavə materialların təqdim olunması haqqında vəsatət;
- ekspertizanı aparmış şəxslər haqqında məlumat (soyadı, adı, prosessual vəziyyəti);
- ekspertizanın aparıldığı yer;
- ekspertin həll edəcəyi suallar (tapşırıqlar).

Ekspert onun qarşısında qoyulmuş suala heç bir dəyişiklik aparmadan cavab verməlidir. Sualları dəqiqləşdirməyə ehtiyac olarsa, ekspert gömrük orqanının

vəzifəli şəxsinə, hakimə (müstəntiqə) dəqiqləşdirilmiş tapşırığı göstərməli və əsaslandırmalıdır. Əgər qoyulmuş suallardan bəzisi ekspertin ixtisasından kənara çıxarsa, onda ekspert onları rəydə qeyd etməlidir.

Əgər ekspertiza təkrar və ya əlavə aparılırsa, onda ekspert rəyin giriş hissəsində əvvəl aparılmış ekspertiza haqqında aşağıdakı məlumatları qeyd etməlidir;

- ekspertizalar kimlər tərəfindən və nə vaxt aparılıb;
- rəyin nömrəsi və tarixi;
- təkrar baxılmaq üçün ekspertə verilmiş suallar üzrə ilkin ekspertizanın nəticələri, habelə əlavə və ya təkrar ekspertizanın təyin olunma səbəbləri (qərarda göstərilən).

Rəyin tədqiqat hissəsində tədqiqat prosesi və onun nəticələri təsvir olunur, həmçinin, müəyyən edilmiş faktlar elmi cəhətdən əsaslandırılır.

Ekspert tərəfindən həll edilmiş hər bir sual tədqiqat hissəsində ayrıca göstərilməlidir. Bir-biri ilə sıx əlaqədə olan və tədqiqatın eyni vaxtda aparılmasını tələb edən iki və daha çox sualların nəticələri eyni bölmədə göstərilə bilər.

Tədqiqat hissəsində aşağıdakılard şərh edilir:

- ekspert tədqiqatı obyektlərinin vəziyyəti;
 - xüsusi bilgilərə malik olmayan şəxslərin anlaya biləcəyi şəkildə tədqiqatın metod və yolları təsvir olunmalıdır ki, tədqiqatı təkrar etməklə ekspertin çıxardığı nəticələri yoxlamaq mümkün olsun;
 - qarşıya qoyulmuş sualların həll edilməsi zamanı ekspertin istinad etdiyi sorğu normativ materialların (təlimat, qərar və əmrlər) adları və nəşr tarixləri ekspert tərəfindən göstərilir;
 - ilkin məlumat kimi qəbul edilən prosessual hərəkətlərin nəticələri (sorğular, istintaqlar, təhqiqatlar, baxışlar, təcrübələr və s.), həmçinin nəticələrin çıxırılması üçün istifadə olunan digər ekspertizaların nəticələri (işin vərəqələrində sitatları göstərmək şərti ilə);
 - əlavələrə istinadlar və onların vacib izahları;
- tədqiqatın nəticələrinin hərtərəfli izahını verməklə ekspert qiymətləndirilməsi.

Xüsusi terminlər mütləq şərh olunmalıdır.

Əgər qoyulmuş məsələlərdən bəzilərinə tədqiqat hissəsində cavab verilə bilmirsə, onda ekspert (ekspertlər) bunun səbəblərini göstərməlidir. Təkrar ekspertizanın rəyinin tədqiqat hissəsində, əvvəlki ekspertizanın nəticələrindən fərqli nəticələr göstərilməlidir (məsələn, tədqiqat metodikasından kənarlaşma, digər miqdar və dəyər kəmiyyətlərinin götürülməsi, hesablamalarda səhvler və s.).

Müxtəlif ekspertlər tərəfindən aparılan kompleks ekspertizanın tədqiqat hissəsində nəticələr, ayrı-ayrı ekspertlərin soyadları göstərilməklə verilir. Ekspertlərin yekun toplantısında qəbul etdikləri ümumiləşdirilmiş və birgə qiymətləndirilmiş nəticələr tədqiqat hissəsinin sintez bölməsində göstərilməlidir. Burada ümumiləşdirilmiş nəticələr əsaslandırılmalıdır.

Nəticələr hissəsində ekspert (ekspertlər) rəyin giriş hissəsində qoyulmuş sualların ardıcılığına uyğun şəkildə cavabları şərh edir. Qoyulmuş hər bir suala mütləq cavab verilməli, əgər mümkün deyilsə, səbəbi göstərilməlidir. Tədqiqatın gedişi nəticəsində ortaya çıxmış və işə bilavasitə aid olan suallara cavab isə rəyin sonunda şərh olunmalıdır.

Nəticələr, müxtəlif təfsirlərə (şərhlərə) yol verməyən dildə, dəqiq və aydın verilməlidir. Kompleks ekspertiza aparıлarkən ümumi nəticə (nəticələr) tədqiqatın nəticələrinin birgə qiymətləndirilməsində iştirak edən və eyni fikrə gələn ekspertlər tərəfindən imzalanır. Əgər ekspertlər konsensusa gələ bilmirlərsə, onda onlar ümumi rəydə öz nəticələrini ayrı-ayrılıqda formalaşdırırlar. Hər bir ekspert komissiyanın digər üzvləri ilə olan fikir ayrılığının səbəblərini açıqlamalıdır. Ekspertlər sərbəst nəticələr çıxararkən, komissiyanın digər üzvlərinin gəldiyi nəticələrdən yalnız öz fikirlərinin doğruluğunu təsdiqləmək üçün istifadə edə bilərlər.

Rəy ekspertizanı aparan ekspert (ekspertlər) tərəfindən imzalanır və ekspertizanı aparan təşkilat möhürü ilə möhürlənərək, ekspertizanı təyin edən təşkilata göndərilir. Komissiya tərəfindən aparılan ekspertiza zamanı rəy bütün üzvlər tərəfindən imzalanır. Əgər rəyə cədvəllər, qrafiklər və s. əlavə olunarsa, onlar da ekspert tərəfindən imzalanmalı və möhürlənməlidir. Rəy

səhifələnir və onun tərtib olunduğu tarix qeyd olunur.

Rəy iki nüsxə hazırlanır və biri ekspertizanı təyin edən təşkilata göndərilir. Komissiyanın və ya kompleks ekspertizanın rəyi, ekspertizanı təyin edən orqanlara kifayət edə biləcək sayda hazırlanır.

Gömrük orqanında baş vermiş gömrük hüquq pozuntusu ilə bağlı məhkəmədə baxılan işə də rəy eyni qaydada hazırlanır, elan olunduqdan sonra isə hakimə təqdim olunur.

Rəyin verilə bilməməsi haqqındaki məlumat (akt) da üç hissədən ibarət olmalıdır:

- giriş;
- əsaslandırma (motivirovka);
- yekun.

Giriş və yekun hissəsində eyni məlumatlar verilsə də, əsaslandırma hissəsində rəyin verilə bilməməsi səbəbləri göstərilməlidir. Bundan başqa, yekun hissədə ekspert qarşısında qoyulmuş bütün suallar üzrə cavabın verilməsinin mümkünüsüzüyü göstərilməlidir.

Rəyin verilə bilməməsi haqqındaki akt (məlumat) iki nüsxədə hazırlanır və möhürlənir. Bir nüsxə ekspertizanı təyin edən orqana göndərilir.

FƏSİL 2. Ekspertizanın aparılması qaydaları və onun qiymətləndirilməsi

2.1. Malların araşdırılması üçün istifadə olunan metodlar

1. Xromatoqrafiya

Mürəkkəb qarışqların xromatoqrafik metodla ayrılması, bilavasitə qarışq komponentlərinin (hissələrinin) müxtəlif cür qorulmasına əsaslanır. Həmçinin həll olma, diffuziya və digər fiziki-kimyəvi xassələr də az əhəmiyyətə malik deyildir. Xromatoqrafik prosesin mühüm əlaməti - onun dinamik xarakterindədir. Belə ki, xromatoqrafiya zamanı analiz olunan nümunə (prob) hərəkətsiz fazadan qatışdırılaraq hərəkətli (dinamik) fazaya keçirilir. Bu halda udulma (sorbiya) aktı – xromatoqrafiya prosesi üçün səciyyəvi sayılan və kifayət qədər nazik xromatoqrafik hissələrin səmərəliliyini şərtləndirən desorbsiya çox sayıda təkrar olunur.

Xromatoqrafik analiz üsulu rus botaniki M.S. Svet tərəfindən 1903-cü ildə işlənib hazırlanısa da, bir metod kimi çox sonralar tanınmışdır. 1930-cu ildən başlayaraq xromatoqrafik metoda kəskin tələb yarandı. Əsas səbəb isə mövcud olan metodların heç birinin qızdırıllarkən ayrılma zamanı maddələrin səmərəli ayrılmasını təmin edə bilməməsi idi.

Son zamanlar isə bu metoda tələbat daha çox artmışdır. Xromatoqrafiyanın tətbiqi əhəmiyyətli və çoxformalı olub, təkcə analitik kimya sahəsi ilə məhdudlaşdırılmışdır. Xromatoqrafiya metodikasından və cihazlarından maddələrin müxtəlif fiziki - kimyəvi xassələrinin və proseslərin xarakterinin təyinində və tədqiqatında geniş istifadə olunur (diffuziya, səthi gərilmə, adsorbsiyanın termodinamik və kinetik xarakteristikası əmsalları və s.). Bu metodun köməyi ilə laboratoriya şəraitində təmiz maddə alınır. İstehsalın bir çox sahələrində sənaye xromatoqrafiyası metodlarından istifadə olunur.

Xromatoqrafiyanın müxtəlif metodlarını fazonın aqreqat vəziyyəti, eksperiment (təcrübə) metodikasına və bölünmə mexanizminə görə təsnifatlandırmaq olar.


Fazanın aqreqat vəziyyətinə görə xromatoqrafik metodların təsnifatı



<i>Hərəkətsiz mərhələ</i>	<i>Hərəkətədə olan mərhələ (faza)</i>	
	<i>maye</i>	<i>Qaz şəkilli</i>
Bərk	Udulma, iondəyişmə və çöküntü xromatoqrafiyası	Udma (adsorbsiya) xromatoqrafiyası
Maye	Qaz-maye paylaşdırıcı xromatoqrafiya	Qaz-maye paylaşdırıcı xromatoqrafiya

Xromatoqrafik təcrübələrin aparılması metodikasına görə xromatoqrafiyanı aşağıdakı növlərə ayıırlar:

1. Frontal metod;
2. Aşkarlama (element) metodu (üsulu);
3. Sıxışdırma üsulu.

Frontal metod. Metodikaya görə bu xromatoqrafiyanın ən sadə variantıdır. Mənəsi ondan ibarətdir ki, adsorbentli kolonkadan fasiləsiz olaraq analiz olunan qarışiq keçirilir. Məsələn, A və B komponentləri S həllədicisində. Kolonkadan axan məhsulda hər bir komponentin qatılığı təyin olunur və kolonkadan keçən məhsulun həcmi - maddələrin miqdarı asılılığına görə qrafik qurulur. Adətən bu asılılığı xromatoqramma və yaxud çıxış əyrisi adlandırırlar (şəkil 2 a).





Şəkil 2. Xromatoqrafik analizin müxtəlif metodlarla alınan çıxış əyriləri:

a-frontal; b-aşkarlama; c-sixşdırma;

A-udulan kiçik komponent; B-daha iri komponent; S-həllədici; D-sixşdiricisi
 A və B komponentlərinin udulmasının ardınca, əvvəlcə kolonkadan S həllədicisi axır, sonra həllədici və az udulan A komponenti, axırda isə B komponenti axır. Beləliklə, kolonkadan keçən məhlulun tərkibi axıradək dəyişməyəcək. Frontal üsuldan nadir hallarda istifadə olunur. Məsələn, əsas komponentlərə nisbətən daha yaxşı udulan məhluldan qarışığının təmizləmək üçün.

Aşkarlama (elyuent) metodu. Bu metodla işləyərkən tərkibində A və B komponentləri və S həllədicisi olan, analiz olunacaq qarışığının hissələrlə kolonkaya tökürlər, onu isə qaz daşıyıcı və ya S həllədicisi ilə fasiləsiz yuyurlar. Bu halda analiz olunan qarışığının komponentləri zonalara ayrılır - yaxşı udulan B maddəsi kolonkanının üst hissəsini, pis udulan A komponenti isə alt hissəsini tutur. Tipik çıkış əyrisi şəkil 1 b-də göstərildiyi kimiidir.

Kolonkadan keçən qaz və ya məhlulda əvvəlcə Akomponenti, sonra isə B komponenti görünür. Komponentin qatlığı (konsentrasiyası) artdıqca, miqdar analizinin əsası sayılan Pikin yüksəkliyi və sahəsi artacaqdır. Aşkarlama metodu mürəkkəb qatışqların ayrılmmasına şərait yaradır. Metodun çatışmayan cəhəti - həlledicinin əlavə olunması hesabına çıxan məhlulun qatılığının azalmasıdır.

Sıxışdırma metodu. Bu metodda A və B komponentləri və S həlledicisi olan analiz olunacaq qarışığın müəyyən miqdarı kolonkaya daxil edilir və daha yaxşı udulan D maddəsi (sıkışdırıcı) ilə yuyulur. Bir sıra hallarda əyrinin uzunluğu ($S+A$ və digərləri) qatılıqla düz mütənasib olur (bax şəkil 1 c). Bu asılılıqdan miqdar analizində istifadə olunur. Aşkarlama metodundan fərqli olaraq, bu metodda xromatoqrafiya zamanı məhlulun qatılığı azalmır. Bu metodun çatışmayan cəhəti bir komponentin zonasının digəri ilə tez-tez üst-üstə düşməsidir.

İndi isə xromatoqrafik bölünmənin əsas mexanizmləri ilə tanış olaq.

Məhlulun molekulyar udulma xromatoqrafiyası. Bu metodda ayırma qarışığın komponentlərinin müxtəlif molekulyar udulmasına əsaslanır. Şorbent və məhlul arasında maddələrin paylanması adsorbsiya (udulma) izoterni ilə xarakterizə olunur ki, bu da daimi temperatur şəraitində udulan maddələrin miqdarının qatılığdan asılılığını göstərir. Bu asılılıq Lanqmyur tənliyi adlanır:

$a=a_0 bc$

($bc+1$) burada

a-tarazlıq şəraitində udulan maddələrin miqdarı;

a_0 -adsorbentdə udulan maddələrin tutu biləcəyi yerlərin maksimal sayı;

b-sabit ədəd;

c-qatılıq.

Adsorbsiya izoterminin həm məhlullar, həm də qazlar üçün təsviri eyni tənliklə ifadə olunmasına baxmayaraq, məhlulda həlledici iştirak etdiyinə görə, udulma prosesi mürəkkəbləşir. Aydındır ki, həlledicinin udulması azaldıqca, məhluldakı maddələrin udulması çox olacaqdır. Məhlulun molekulyar udulma

xromatoqrafiyasında həllədici, məhlul maddələri və sorbentlərlə müqayisədə kimyəvi inert olmalı və yüksək həllədicilik qabiliyyətinə malik olmalıdır. Xromatoqrafiya olunan maddələrin və sorbentlərin kimyəvi təbiətindən asılı olaraq həllədici kimi sudan, spirtdən, asetondan, efirdən, dioksandan, benzoldan, tololdan və başqalarından istifadə olunur.

Məhlulun molekulyar xromatoqrafiyasında adsorbent məhlul komponentlərinə və həllədiciyə görə inert olmalı, fərqlənməli və müəyyən dəyişməz xassələrə malik olmalıdır. Məhlulun molekulyar xromatoqrafiyasının daha geniş yayılmış adsorbentləri - alüminium oksidi, silikagel, aktiv kömür və seolitdir. Məhlul xromatoqrafiyasının aparatura (cihaz) rəsmiləşdirilməsi və prob seçmə müxtəlif ola bilər. Həm havasız şəraitdə (vakuum), həm də təzyiq altında işləyən enən və qalxan axınlı kolonka tətbiq oluna bilər. Baxmayaraq ki, qalxan axınlı kolonkada daha yaxşı ayrılma əldə edilir, lakin enən axınlı kolonkaya nisbətən daha az istifadə olunur. Bəzi hallarda, vakuum şəraitində ayrılmanın dəqiqliyi daha çox olur. Məhlulun molekulyar udulma xromatoqrafiyası daha çox üzvi kimyada - texnologiya və analizdə tətbiq olunur. Bu metodun köməyi ilə neft, kerosin və karbohidrogenlərin tərkibi öyrənilir, habelə trans və sis izomerləri, alkaloidləri və s.-i səmərəli ayıırlar. Adətən sıxışdırma və ya aşkarlama metodundan istifadə olunur.

Qaz xromatoqrafiyası. Bərk adsorbendə qazın udulması da, adsorbsiya izotermi tənliyinə tabedir. Adsorbsiya xromatoqrafiyası qaz qatışığındaki komponentlərin ayrılmásında çox səmərəli üsul hesab olunur. Prinsipcə, bu metodikanın köməyilə istənilən qaz qatışığını ayırmak mümkündür. Ancaq praktik parçalanma heç də həmişə əldə olunmur. Belə ki, udulma prosesini əsaslı şəkildə mürəkkəbləşdirən diffuziya, kinetik və digər amillər maneçilik törədirilər.

Xromatoqrafın əsas hissələri - dozator, xromatoqrafik kolonka və detektordur. Bundan əlavə xromatoqrafda qaz-daşıyıcını ötürmək üçün qurğu, detektor impulsunu müvafiq siqnala çevirən qurğu və s. vardır.

Xromatoqrafik kolonkalar formasına, ölçülərinə və konstruksiya

materiallarına görə müxtəlif olurlar. Uzunluğu 1-2 metrdən bir neçə metrə çatan, daxili diametri bir neçə olan duz, spiralvari və digər kolonkalardan istifadə olunur. Analiz sisteminin xüsusiyyətindən asılı olaraq, kolonka üçün konstruksiya materialı kimi poladdan, latundan, şüşədən və s. istifadə olunur. Qazların udulmasına temperatur böyük təsir göstərdiyinə görə, bir qayda olaraq, xromatoqrafik kolonkalar 0C-dən aşağı temperaturda saxlanılır ki, bu da aşağı temperaturda qaynayan qazların səmərəli ayrılması üçündür.

Detektor kolonkadan keçən qazın tərkibindəki dəyişmələri aşkarlamaq üçündür.

Detektorun göstəriciləri adətən elektrik sıqnallarında yaranır və fiksasiya edən və ya yanan cihaza ötürülür. Məsələn, elektrik potensiometrinin lentinə, kompüterə.

Detektorları iki yerə ayırlırlar:

- 1) differensial - qatılığın ani dəyişikliyini əks etdirən;
- 2) integrəl - müəyyən vaxt müddətində qatılığın bütün dəyişikliklərini əks etdirmək.

Differensial qrupa termokimyəvi, alovlu, ionlaşdırılmış və digər detektorlar, katarometr və s. daxildir. Differensial detektorların ən geniş yayılmış tiplərindən biri katarometridir. Onun işləmə prinsipi qızdırılmış platin və ya volfram telinin müqavimətinin ölçülməsinə əsaslanır. Müqavimət əhatə edən qazların tərkibindən asılı olur. Qızdırılmış teldən ayrılan istiliyin miqdarı, digər dəyişməz şərtlər daxilində qazın istilik ötürməsindən, qaz qarışığının istilik ötürməsi isə - onun qarışığından asılıdır. Beləliklə, təyin olunan qatışığın komponentlərinin istilik ötürməsi qaz daşıyıcılarının istilik ötürməsindən nə qədər çox olarsa, onda katarometrin də həssaslığı yüksək olacaqdır. Daha əlverişli qaz-daşıyıcısı - istilik ötürməsi digər qazlarla müqayisədə daha çox olan hidrogendir. Katorometr qarışıq 10-5 10-8 molu aşkar etməyə imkan verir. Son zamanlar metal tellər elektrik ötürmə əmsalı böyük olan termistorlarla müvəffəqiyyətlə əvəz olunur.

Qarışıqda 10-15 molu müəyyən etməyə imkan verən ionlaşdırılmış və ya alovlu-ionlaşdırılmış detektorlar daha yüksək həssaslığa malikdirlər. Alovlu-

ionlaşdırılmış detektorlarda hidrogen odluğu alovunun elektrik ötürüçülüyü ölçüür. Təmiz hidrogen alovu çox aşağı elektrik ötürüçülüyünə malikdir. Hidrogendə çoxlu qarışqlar olduqda, alov qatışığın qatılığına mütənasib olaraq ionlaşır ki, bu da çox asan ölçülə bilir. Bu tip detektorların yüksək həssashığa malik olması, onların daha çox tətbiq olunmasını şərtləndirir.

İnteqral detektorlarda analiz olunan qaz kolonkadan çıxarkən hər hansı bir məhlulla uddurulur, sonra isə udan məhlul və ya qalan udulmamış qaz analiz olunur.

Maddələrin qaz mərhələsində xromatoqrafik təyini imkanları, 1952-ci ildə kəşf olunan qaz-maye xromatoqrafiyası metodundan sonra kifayət qədər artmışdır. Analiz olunan qaz qarışıığı, udulan qaz xromatoqrafiyası metodunda olduğu kimi, sadə adsorbentlərlə (uducularla) deyil, üzəri maye fazasında olan nazik qatla ortülmüş bərk ötürüçülər olan kolonkadan keçirilir. Beləliklə, burada prob komponentləri ilə bərk adsorbent deyil, maddənin maye örtüyü əlaqəyə girir.

Maye örtüyünün yaranması, xromatoqrafik kolonkada fiziki-kimyəvi proseslərin xarakterini dəyişir. Kolonkada bərk adsorbentdə qaz udulması prosesi yerinə, bərk daşıyıcıda yerləşən nazik təbəqədə qazın qarışması gedir. Bölünmənin səmərəliliyi udulma prosesi ilə deyil, maye təbəqədə qazın qarışması və onun ayrılması ilə təyin olunur. Qazların həllolması xüsusiyyəti, onların udulmasında daha əhəmiyyətli olduğundan, çoxkomponentli qarışığın analizi və ayrılmrasında qaz-maye xromatoqrafiyası üçün böyük imkanlar açmışdır. Qaz-maye xromatoqrafiyasının ən mühüm üstünlüyü, onun xətti izoterm sahəsində işlərə yaratdığı imkandır ki, bu da təcürbi olaraq simmetrik xromatoqrafik piklər almağı təmin edir.

Bərk daşıyıcı kimi, səthi çox az məsaməli, daha doğrusu qazın səthi udulmasını istisna edən, intərt maddələr tətbiq olunur. Daşıyıcı kimi kaolin, trepel, teflon və s. daha geniş yayılmışdır.

Kapilyar xromatoqrafiyada ayrılmmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artır. Metodun adı, xromatoqrafik kolonkada diametri 0,1-0,5 mm və uzunluğu bir neçə on metr olan kapilyarlardan istifadə ilə bağlıdır. Maye faza bilavasitə

həmin kapilyarların divarına vurulur ki, bu da daşıyıcı rolunu oynayır. Kapilyar xromatoqrafiya prosesində realizə olunan ayrılma şəraitini daha aydın zolaqlar alınmasına şərait yaradır ki, bu da analiz olunan maddənin daha kiçik dozasından istifadə etməyə və analizin müddətini qısaltmağa imkan verir. Lakin kapilyar xromatoqrafiyanın tətbiqi daha dəqiq cihazlar, həssas detektorlar və s. seçməyi tələb edir.

Qaz xromatoqrafiyasının digər tədqiqat metodları ilə birgə tətbiqi daha çox səmərə verir. Məsələn, İQ (İnfra Qırmızı)-spektroskopiya, mass-spektrometriya və digərləri, həmçinin selektiv və ardıcıl işləyən detektorların istifadəsi.

Miqdar xromatoqrafiya analizi, xromatoqrafiya olunan maddələrin qatılığından asılı olan pikin müxtəlif parametrlərinin - hündürlüyü, eni, sahəsi və həcmi - ölçülümsünə əsaslanır. Kifayət qədər stabillikdə xromatoqrafiya və detektura şəraitində pikin əsas təyinedici parametri kimi, onun hündürlüyü qəbul edilir. Pikin hündürlüyü ilə müqayisədə pikin sahəsinə görə hesablama xromatoqrafiyanın stabillik şəraitinə tələbatı bir qədər azaldır. Lakin sahənin ölçülümsi səhvlərin yeni mənbələrini yaradır. Pikin eninin ölçüsü kiçildiyi halda ölçmə pikin hündürlüğünə görə aparılır. Parçalanma tam getmədiyi halda da piklərin konturları üst-üstə düşür və səhvləri artırırlar. Bu zaman əsasən piklərin hündürlükləri ölçülür.

Miqdar xromatoqrafiyasında normalaşdırma metodundan istifadə edilir. Həmçinin daxili standart üsulundan da istifadə olunur. Mütləq kalibrəşdirmədə eksperiment yolu ilə pikin hündürlüğünün və ya sahəsinin maddələrin qatılığından asılılığı təyin edilir və kalibr qrafiki qurulur və ya müvafiq əmsallar hesablanır. Sonra pikin həmin xüsusiyyətlərini, analiz olunan qarışıq və kalibr qrafiki üzrə təyin edərək, analiz olunan maddələrin qatılığı hesablanır. Bu sadə və dəqiq metod mikroqarışığın təyinində əsas hesab olunur.

Daxili normalaşdırma metodundan istifadə zamanı pikin hər hansı ölçülərinin cəmi götürülür. Məsələn, pikin bütün hündürlükləri və onların sahələri 100 % qəbul olunur. Onda bir pikin hündürlüğünün ümumi cəmə nisbəti və ya bir

pikin sahəsinin ümumi sahəyə nisbəti qarışıqdakı komponentlərin faizlə miqdarını xarakterizə edir. Bu metodda ölçülən parametrlərin ölçü kəmiyyətinin bütün komponentləri eyni olmalıdır.

Təcrübədə qaz xromatoqrafiyası metodunun geniş tətbiqi və böyük əhəmiyyəti, onun mürəkkəb qaz qarışığının komponentlərini eyniləşdirməyə və onların miqdarını təyin etməyə; analizin yerinə yetirilməsinə az məsrəf sərf etməyə imkan verməsində, habelə metodun kifayət qədər universal olmasındadır.

Paylayıcı maye xromatoqrafiya. Paylayıcı xromatoqrafiya öz ideyasına görə qaz-maye xromatoqrafiyasına yaxındır. Bu metodda da, bərk daşıyıcı üzərinə maye fazası təbəqəsi çəkilir, lakin kolonkadan sorbentlərlə doldurulmuş qaz probu deyil, maye məhlul buraxılır. Ona görə də bu üsul maye xromatoqrafiya və ya sadəcə paylayıcı xromatoqrafiya adlanır. Bərk daşıyıcı kimi qaz-maye xromatoqrafiyasında işlədilənlərdən istifadə oluna bilər. Həmçinin nişasta, sellüloza, bəzi polimerlər və digər bir sıra maddələrdən də istifadə oluna bilər. Paylayıcı maye xromatoqrafiyasında kolonkadan istifadə etdikdə, kolonka paylayıcı xromatoqrafiyası və ya paylayıcı kolonka xromatoqrafiyası adlandırılır.

Çöküntü xromatoqrafiyası. Çöküntü xromatoqrafiyasında maddələrin ayrılması azqarışqlı birləşmələrin əmələ gəlməsinə əsaslanır. Qarışığın müvəffəqiyyətlə bölünməsi çöküntü əmələgəlmə prosesinin çoxdəfəli təkrarı və onun xromatoqrafiyanın gedişində həll olunması ilə əldə edilir.

Çöküntü xromatoqrammasını daşıyıcını və çökdürütünü özündə birləşdirən xromatoqrafik kolonkadan analiz olunan məhlulu keçirməklə əldə etmək olur. Daşıyıcı kimi daha çox alüminium oksiddən istifadə olunur. Daşıyıcı kolonkanın yerinə həmçinin xromatoqrafik kağızdan da istifadə oluna bilər. Onda metod çöküntü kağız xromatoqrafiyası adlandırılır.

Əgər çöküntü rənglənmişsə, onda analiz zonaların rəngi və onun kolonkada və ya kağızda paylanması üzrə aparılır. Kağızda klassik damcı analizinin çoxsaylı reaksiyaları məğzinə görə çöküntü xromatoqrafiyası reaksiyaları adlanır. Kolonda rəngsiz çöküntülər olduğu halda, xromatoqrafiyadan sonra,

təyinedici ionları olan rəngli birləşmələr yaradan spesifik reaktivlər yeridilir. İonmübadilədici xromatoqrafiya. Bu metod, məhlulda olan ionlarla iondəyişdiricinin tərkibinə daxil olan ionların dönən stexiometrik mübadiləsinə əsaslanır. İndi ion mübadiləsi adlanan bu üsul, faktiki olaraq XIX əsrin ortalarından məlum idi və təcrübədə ionmübadilə prosesləri sintetik iondəyişdiricilər - ionitlər yaradıldıqdan sonra, geniş tətbiq olunmağa başladı. Əvvəllər istifadə olunan təbii iondəyişdiricilər (müxtəlif alümosilikatlar və digər birləşmələr) kifayət qədər təkrar istehsal xüsusiyyətlərinə, kimyəvi davamlılığa və s. malik olmadığı üçün təcrübədə tətbiq olunmurdu.

Müasir dövrdə istifadə olunan sintetik iondəyişdiricilər təbii iondəyişdiricilərlə müqayisədə bəzi çatışmazlıqları olsa da, mühüm üstünlükleri də vardır - yüksək mübadilə həcmində və təkrar iondəyişdirici xüsusiyyətinə, qələvi və turşulara davamlılığa, habelə oksidləşdirici və reduksiyaedicilərin çox olmasına baxmayaraq parçalanmaya məruz qalmamağa malikdir.

Adətən, sintetik iondəyişdirici dedikdə polimer, məsələn, müxtəlif funksional qrupları özündə cəmləyən, köndələn tikilmiş polistrol yada düşür. Bundan başqa digər sintetik qeyri-üzvi ionitlər, məsələn, müxtəlif permititlər aktivləşdirilmiş alüminium-oksid, dəmir birləşmələrinə əsaslanan gel və ya sirkonium və i.a. məlumdur. Ancaq üzvi iondəyişdirici qətran daha geniş istifadə olunur. Misal üçün sirkonium (IV) və hafnium (VI) ionlarının ayrılmə metodikasını göstərə bilərik. Bu kationları ayırmak üçün əvvəlcə onları anionitlər tərəfindən udulan sulfat ionları kompleksinə köçürürlər. Sonra isə 1 M H₂SO₄-lə kompleksi tam parçalayırlar (əvvəlcə hafnium sonra isə sirkoniumla yuyulur).

İonmübadilədici metoddan, məhlulda kationların və ya anionların toplam cəmini təyin etmək və duz məhlullarının analizini aparmaq üçün istifadə edilir. Məhluldan H⁺ formasında kationu götürdükdə, məsələn, natrium duzlarında, ionmübadilə prosesi nəticəsində HR+Na⁺=NaR+H⁺ məhlulda ekvivalent miqdarda H⁺ ionları əmələ gələcəkdir. H⁺ ionlarının qatılığı titrələmə yolu ilə təyin oluna və beləliklə, ilkin məhluldakı Na⁺-un qatılığı tapıla bilər.

Iondəyişdirici prosesdən, həmçinin çətin həll olan birləşmələrin məhlula

çevrilməsi üçün də istifadə edilə bilər. Bunun üçün, çətin həll olunan duzları çəkib (MX), ionitlə (HP) bərabərlik yaranana qədər emal edib ($MX+HP=MP+H+X-$) M⁺ ionundən müvafiq həllədici ilə desorbsiya etmək lazımdır. Ayrılma mümkünlüyünü M⁺-in P-ə eyniliyi kəmiyyəti və MX-də duzların həll olması ilə müəyyən edirlər. İondəyişmənin köməyi ilə Ba SO₄, Ag Cl və s. çöküntülərinin həll edilməsi metodikası da məlumdur.

2. Mass - spektral analiz

Bu analiz metodu qazşəkilli ionların kütlədən asılı olaraq parçalanma qabiliyyətinə, daha doğrusu kütlə m-in ion yükü e-ə olan nisbətinə əsaslanır (m/e). Hər növ ionların nisbi miqdarı detektorla ölçülür. Beləliklə, mass - spektral analiz üçün cihazın konstitusiyası üç əsas hissədən ibarət olmalıdır: ionların mənbəyi, analizator və detektor.

Analiz olunacaq maddələr giriş sistemi ilə ionlar mənbəyinə daxil edilir. Ionların mənbə konstruksiyasını analiz olunan probun xüsusiyyətlərinə uyğun seçilər. Problar bərk olduqda adətən iki hissədən ibarət olan - bir hissə probu buxarlandırmaq üçün, digəri ionlaşdırma üçün - ion mənbəyindən istifadə olunur. Bəzən bərk probaların analizi üçün, ionlaşdırma və buxarlanması proseslərinin ayrılmadığı səthi ionlaşdırma mənbəyindən istifadə olunur. Qazşəkilli probaların analizi prosesində buxarlanmaya ehtiyac qalmır.

Qazşəkilli probaları fotonlar, ionlar, elektrik sahəsi, elektrik zərbəsi və digər üsullarla ionlaşdırmaq olar. Analitik təcrübədə ionlaşdırma probalarının elektron və ya ionla bombalanması, yaxud da qığılçım boşaltması ilə həyata keçirilən cihazlar daha geniş yayılmışdır. Elektrik zərbəsi ilə ionlaşdırma üçün stabil elektronların dəstəsinin (2) proba perpendikulyar axınından istifadə olunur. Elektronların yükü çox yüksək olmur və adətən 10-100 eV-dur. Molekul və ya atomları elektronlarla bombalayarkən, eyni vaxtda müxtəlif proseslər gedir. Təcrübələr göstərir ki, mass-spektral analizdə əsasən müsbət bürüklü ionlar əmələ gəlir, ikiyüklülər nadir hallarda, çoxyüklülər isə demək olar ki, olmur.

Mass-spektor m/e kəmiyyətlərini və müvafiq intensivliyi göstərən asılılığı spektoraqramma və ya cədvəllər şəklində əks etdirir. Eksperimental ölçülmüş

Və m/e tənasübü arasındaki mütənasibliyi maddələr üzrə məlum mass-spektrlərin kalibrovkası yolu ilə tapmaq olar.

Müxtəlif maddələrin mass-spektrləri (kütlə spektrləri) kifayət qədər yaxşı öyrənilmiş və onların xüsusi atlası hazırlanmışdır. Bu atlasda hər şey nəzərə alınmışdır.

Mass-spektrometrin təcrübi tətbiqi çoxşaxəlidir. Müxtəlif maddələrin izotop tərkibini öyrənərkən mass-spektrlərin ölçülüməsi xüsusi əhəmiyyətə malikdir. Stabil izotoplardan haqqındakı əsas bilgilər faktiki olaraq bu cihazların köməyi ilə alınmışdır. Mass-spektral analizin ən üstün xüsusiyyətlərindən biri, eyni vaxtda bir neçə elementin təyini və işdə kiçik çəkilərdən (1 mq və daha az) istifadə olunmasıdır. Bu metod metalların, yarımkəcəricilərin və digər qeyri-üzvi və üzvi maddələrin analizləri üçün də keçərlidir. O, porobun sətrində və bütün həcmində olan qarışıqları təyin etməyə imkan verir. Əksər elementlərin konsentrasiya qabiliyyəti 10-5 % təşkil edir. Xromatoqrafik parçalanma və mass-spektrometrik təyinin birgə istifadəsi ilə alınan məhsullar, birgə metodun uğurlu gələcəyindən xəbər verir.

2.2. Rentgen flyuorescentik analiz

Rentgen şüalanması üçün xarakterik olan 1 dalgasının uzunluğu, birmənalı şəkildə elementin tərkibi ilə bağlıdır. Ona görə də mürəkkəb materialarda alınmış müxtəlif xarakterli rentgen şüaları dalgalarının uzunluğu, həmin materialın hansı elementlərdən ibarət olduğunu göstərir. Dalğa uzunluğunun xarakterik intensivliyi, müvafiq elementlərin mütənasibliyinin həmçinin, bərabər elementlərin miqdarı və tipinin mürəkkəb funksiyaları adlanır. Bu nisbəti təyin etməklə, rentgen şüalanmasından alınmış materialardan maddədəki müxtəlif elementlərin nisbətini təyin etmək üçün istifadə etmək olar.

Rentgen - flyuorosentik analiz (RFA). Müvafiq metodikadan istifadə edərkən, istənilən elementi rentgen diapozonundakı dalğa uzunluğunda xarakterik şüalar buraxmaqla oyandırmaq (qıcıqlandırmaq) olur. Alınmış şüalar nümunədəki elementlərin qatılığını təyin etməyə və onları eyniləşdirməyə (identifikasiya) xidmət edir.

Bu analiz ümumi element tərkibini müəyyən edir. Bəzən kimyəvi məlumatlar minerallar nisbətini hesablamaq üçün tətbiq olunur. Baxmayaraq ki, kimyəvi məlumatlar nümunədə olan mineralların nisbəti haqqında nadir hallarda ətraflı təsəvvür yaradır, lakin bu analiz prosesə nəzarət üçün istifadə olunan müqayisəli məlumatları almağa imkan verir.

Rentgen - flyuoresentik spektroskopiyada hazırlanmış nümunə müvafiq şəkildə polixromatik rentgen şüa dəstələri ilə şüalandırılır. Nümunədə alınan flyuoresentik rentgen şüaları rentgen spektrometrdən keçərkən dalğa uzunluğunun özünəməxsus xarakteristikaları təyin edilir və ölçülür.

Nümunənin keyfiyyət analizini aparmaq üçün, xarakterik piklərə uyğun gələn elementləri müəyyən etmək və həmin piklərin hündürlüyünü qiymətləndirmək kifayətdir. Mahiyyətcə daha mürəkkəb prosedur kimyəvi elementlərin miqdar analizidir.

Miqdar analizi, məlum standart materialın kimyəvi nəticələrini naməlum nümunə üçün alınmış nəticələrlə müqayisə etmək yolu ilə alınır. Naməlum

nümunə və standart üçün rentgen şüaları intensivliyinin nisbəti təxminən onlardakı müəyyən elementin qatılığı nisbətinə yaxındır. Bu nisbətə matrikslə şüaların udulması, rentgen siqnallarının fonu və s. təsir edir.

Yüksək enerjili rentgen şüalanması qaz molekulları tərəfindən çox asan udulur və yayılır. Rentgen - flyuosentrik şüalar spektrometrin hava məkanından keçərkən, atom nömrəsi 21-dən az olan elementlərdən çıxan xarakterik şüalar hiss ediləcək dərəcədə udulurlar. Müasir spektrometrlərin çoxu vakuumda işlədiyinə görə, atom nömrəsi $z=11$ -ə qədər olan elementlərdən çıxan rentgen şüalarını adsorbsiya nəticəsində udulan siqnalların cüzi itkisi şərti ilə ölçməyə imkan verir (atom nömrəsi 4-dən yuxarı olan elementləri, çətinliklə də olsa, rentgen mikroanalizatoru ilə ölçmək olur; hidrogen, helium, litium və berilliumu ölçmək mümkün deyildir).

RFA prosesində nümunənin nisbətən nazik təbəqəsi (dərinliyi 1 mm-ə qədər) tədqiq olunur. Ona görə də, nümunənin səthi geometriyası kifayət qədər eyni və onun bütün kütləsi üçün göstərici olmalıdır. Eynilik, adətən bərk nümunələrdə səliqəli qaydada hazırlanması, dənəvər nümunələrdə isə hissələrin ölçülərinin 50 mkm-ə qədər narınlaşdırılması yolu ilə əldə olunur. Qalın nümunələrdən istifadə olunması məsləhət görülmür.

Rentgen mikroanalizi. Rentgen elektron mikroanalizatoru (REM) elektron mikroskopiyانın və rentgen-flyuosentrik spektrometriyanın bir sıra əlamətlərini özündə birləşdirir. Onda yüksək enerjili elektronlar hazırlanmış nümunənin üzərindəki sahəsi 1-2 mkm²-ə qədər olan, “nişangah” kimi xidmət edən sahədə fokuslaşdırılır. Nümunənin üst qatlarının verdiyi siqnallar toplusu, onun haqqında məlumatların alınması üçün istifadə olunur. Bu siqnallar mahiyyətcə fotonların enerjisinə görə fərqlənirlər və nümunənin müxtəlif qatlarından alınır.

Nümunə ilə toqquşan bəzi bombardmançı elektronlar ya əks olunur, ya da dərinliyi 1 mkm-ə qədər olan nazik üst təbəqədə tərsinə yayılır. Bu cür tərsinə səpələnən (TS) etektronlar asan təyin olunur (nümunənin zəif şüalanan həcmində), materialın orta atom nömrəsi və nümunənin səthi topoqrafiyası haqqında məlumatların alınması üçün istifadə edilir. İlkin dəstədən olan digər

elektronlar birdən 2 mkm dərinliyə qədər keçir və nümunədə rentgen şüalanması xarakteri yaradan atomları oyadır. Belə şüalanmanı təyin edirlər və ya çoxsaylı spektrometrlərin biri ilə, ya da yayılan enerjini təyin edən qurğu ilə ölçürlər.

Nümunənin kiçik həcminin elektron dəstələri ilə şüalandırılmasından alınan rentgen şüalarının dalğa uzunluğu verilən həcmidə iştirak edən elementləri eks etdirir. Xarakterik şüaların intensivliyi bu elementlərin miqdarı ilə mütənasibdir.

Nümunə ilə toqquşan ilkin elektron dəstələrinin enerjisinin bir hissəsi görünən işığa çevrilə bilər. Bu effekt katodlüminessensiya adlanır və bəzən nümunədə şüalanan həcmidə olan səpələnən elementlərin nisbəti haqqında məlumat almaq üçün istifadə oluna bilər. Lakin elektron dəstələrinin enerjisinin əsas hissəsi nümunədə elə böyük miqdarda istiliyə çevrilir ki, yumşaq materialların çatlamasının qarşısını almaq üçün xüsusi tədbirlər tətbiq etmək lazımlı gəlir. Bundan başqa, dielektrik nümunələrdə toplanan elektrik yüklerini torpağa ötürmək lazımlı gəlir.

Müasir dövrdə bütün REM-lər vakuum spektrometrləri ilə təmin olunub ki, bu da atom nömrəsi 4-dən yuxarı olan elementlərin analizini aparmağa imkan verir. Daha kiçik atom nömrəsi olan elementlərdən alınan rentgen şüalarını ölçmək üçün süni kristalşəkilli materiallardan istifadə olunur ki, bu da psevdokristallar (yalançı) adlanır. Mikroanalizator, müstəsna olaraq cüzi miqdarda olan materialları (1 mkm^3 qədər $10 - 12 \text{ q}$ kütlədə) tez və dəqiq analiz etməyə imkan verir.

REM-də yüksəkenerjili elektronlar elektromaqnit linzalar toplusunun (dəstinin) köməyi ilə nazik dəstələrdə fokuslaşdırılır. Bu dəstələrlə kiçik sahəli ($2 \times 2 \text{ mkm-dən } 1,5 \times 1,5 \text{ mm-ə qədər}$) nümunələrdə elektron eşilməsi (skanirovanie) həyata keçirilir. İşıq selinin nümunə üzrə hərəkəti nəticəsində onun işıqlanan hər bir nöqtəsindən alınan TS-elektronlar siqnalı, sinxron eşilən katod-şüa borusunun (və ya osilloskop) parlaqlığının modulyasiyası (bir tondan başqasına keçmək) üçün istifadə olunur. Beləliklə, boruda nümunə səthinin müxtəlif sahələri üçün TS-elektronların miqdarının variasiyalarını

göstərən əksləri alınır.

TS-elektronlar siqnalı ilə nümunə səthinin həm kompozisiya funksiyası, həm də topoqrafik xüsusiyyəti açıqlanır. Lazım gəldikdə, polirovka (cılalama) və ya elektron “fokusları” metodlarının köməyi ilə topoqrafik detalları sıfırı çatdırmaq olur. TS-elektronların kontrastlı (təzadlı) təsviri nəticəsində nümunədəki atom nömrəsinin (Z) dəyişməsi əks etdirilir, başqa cür desək, TS-elektronlar siqnalının dəyişməsi nümunə səthinin müxtəlif sahələrində mineralların tərkibinin dəyişməsini göstərir.

Mikroanalizatorun köməyi ilə yasti hamarlanmış şlifləri (mikroskop vasitəsi ilə tədqiq edilən cilalanmış nazik metal və ya mineral lövhəciyi), anşlifləri və hətta xırda dənəli yumşaq materialları da tədqiq etmək olar. Lakin nümunənin səthi topoqrafiyası nəticəyə təsir etdiyinə görə, adətən yasti hamarlanmış nümunədən istifadə edirlər. REM səthi hamarlanmış mineral nümunələrin sahəsi 1 mkm^2 -dən 2 mkm^2 -ə qədər olan kiçik sahələrinin kimyəvi tərkibini təyin etmək vasitəsidir. Analiz prosesində nümunə, rentgen şüalanmasının generasiyasında (antenada səs və ya xırıltı törədən elektromaqnit titrəyişləri) spesifik yubadan ”nişangah” rolunu oynayır. Bu halda, ilkin rentgen şüalanmasının dalğa uzunluğu (bu elektron dəstəsi adlanır) nümunədəki elementləri təyin etmək üçün istifadə olunur.

Maqnit linzalar sistemi nümunə səthində elektron dəstəsini təxminən 1 mkm^2 -ə qədər sahədə fokuslaşdırır. Nümunə standartlarla bərabər motorlu tutacaqda yerləşdirilir. Koaksial mikroskop imkan verir ki, analizdən qabaq elektron dəstəsinin köməyi ilə nümunənin maraqlandırılan sahəsini optik təyin edəsən. Seçilmiş dalğa uzunlığında rentgen şüalarını təyin etmək üçün spektrometrlərdən (adətən üç və ya dörd dənə) istifadə olunur. Həmçinin, ölçü prosesində rentgen şüalarının bütün spektrlarını yazmağa imkan verən, enerjiyə həssas bərkfazalı rentgen detektorlarından da istifadə etmək olar.

REM bilavasitə mineraloji məlumatları verməsə də məhz onun vasitəsi ilə alınan kimyəvi məlumatları mineraloji terminlərə interpretasiya (təfsir etmək, şərh etmək) etmək olur. Atom nömrəsi $z=11$ olan Na-dan başlayaraq, elementlərin miqdар analizi 1-2 % civarında nisbi xətalarla aparılır. Lakin

atom nömrəsi 5-10 olan elementlərin miqdardan analizində xətalar çox böyük olur.

Köçürünlən (skaniruyuşiy) elektron mikroskopu

İlk dəfə elektron mikroskopu XX əsrin 30-cu illərindən tətbiq olunmağa başlamışdır. Lakin eşilən mikroskop isə 1960-cı ildən tətbiq olunmağa başlanılmışdır. Eşilən elektron mikroskopu (EEM) adətən əks olunma variantında istifadə olunur.

Müasir şəraitdə EEM-lə REM-i bir-birindən ayırmak bəzən çətinlik törədir. EEM-də elektron dəstəsinin diametri təminən 10 mk, axını isə REM-dən çox azdır. Mikroanalizatorda olduğu kimi, dəstə (elektron) hazırlanmış nümunəyə eşilən həlqələr dəstinin köməyi ilə müvafiq şəkildə eşilir. Dəstə nümunəyə, onun mikroanalizatora göstərdiyi təsiri göstərir. Lakin EEM-də əsasən diskriminant adlanan, dəstənin düşmə nöqtəsindən çıxan, elektron siqnalından istifadə olunur. Müvafiq elektron süzgəclərindən (filtr) və təyinedici sistemdən istifadə etməklə, həm nümunənin tərkibini, həm də səthinin topoqrafik xüsusiyyətlərini müəyyən etmək olur. Yuxarıda qeyd olunduğu kimi, TS elektronlar - ilkin dəstənin elektronları olub, coxsayılı sapmalardan (rikoşet) sonra nümunənin səthinə çıxır. TS elektronlarının enerjisi bir neçə min elektronvoltdan sıfıra qədər dəyişə bilər.

Nümunədən keçən tərsinə səpələnən elektronların miqdarı atom nömrəsi orta olanlara xasdır (uran üçün 50 %-dən çox, karbon üçün 10 %-dən aşağı miqdarda).

Aşağıdakı cədvəldə yüksək enerjili elektronlar dəsti ilə nümunəni bombalayarkən yaranan müxtəlif siqnallar, onların generasiya olunduğu dərinlik və s. verilmişdir (cədvəl 4).

Cədvəl 2

Elektr

<i>Signal</i>	<i>Signalin energetik sərhədi</i>	<i>Emissiy dərinliyi</i>	<i>Ahnən informasiya</i>
Xarakterik rentgen şüalanması	kəmiyyətindən asılı olaraq nümunədəki elementlər	1-3 mkm	rentgen spektrləri, miqdar analizi, elementlərin paylanması təsviri
Fasiləsiz rentgen şüalanması	sifirdan dəstədəki elektronların enerjisini qədər	1-3 mkm	“Səs” (hay-küy) və ya sazlanan siqnal
Tərsinə səpələnən elektronlar	sifirdan dəstədəki elektronların enerjisini qədər	Təxminən 10 nm	yüksək səviyyəli topoqrafik təsvir, kanalla təsvir
Törəmə elektronlar	O-50 eV	10-1 nm	yüksək səviyyəli topoqrafik təsvir
Udulan elektronlar (nümunədə axın)	-	-	kontrast materialları, daha doğrusu yüksək kontrastlı, lakin zəif yerləşdirilmiş topoqrafik təsvirlər
Katodalimenesep-siya	1.0-3.1 eV	müxtəlif	fazaların müəyyən edilməsi, nümunədə xırda qarışıqların miqdarı
Keçən elektronlar	İlkin elektronların enerjisi	çox nazik nümunələr	keçən şüalardan təsvirin alınması

Termik analiz

Termik analiz - ümumi termin kimi, bəzi fiziki göstəricilərin (nümunənin kütləsi, xətti ölçüləri, temperaturun dəyişməsi zamanı maqnitkeçirmə və ya elektrikkeçirmə) dəyişməsini ölçməyə imkan verən, qarşılıqlı bağlı metodlar qrupu üçün istifadə olunur.

Nümunənin qızması nəticəsində ayrılan qazları analiz etmək və ya flyuoresensiya tədqiqatını eyni vaxtda aparmaq imkanı tez-tez yaranır.

Bu hadisələr nisbi udulma və nümunədən digər bazalarda belə rütubətin ayrılması barədə məlumatlar verir. Onlar, həmçinin hansı kimyəvi reaksiyaların getdiyini, parçalanma və oksidləşməni də göstərir. Bir kristallik strukturdan digərinə polimorf keçidlər, ekzotermik və ya endotermik effektlər növündə üzə çıxırlar. Həmçinin, yenidən kristallaşma və faza keçid (bərk maddə - maye qaz) effektləri də təyin olunur. Bəzən bu termik effektlər o qədər aydın və səciyyəvi olur ki, hətta onlardan mürəkkəb materiallarda miqdar qiymətləndirilməsinn aparılması üçün belə istifadə olunur. Aşağıda termik analizdə daha çox tətbiq olunan metodikaların qısa təsviri verilir.

Differensial termik analiz (DTA). Eyni sürətlə qızdırılan və ya soyudulan, naməlum nümunə ilə inert nümunə materiallarının arasındakı temperatur

fərqliə tapılır. Temperatur fərqi, tədqiq olunan maddə tərəfindən istiliyin ayrılması və ya udulmasının köməyi ilə yaranır.

Tədqiq olunan material nümunəsi və inert standart (alüminium-oksid tipində) eyni mühitdə nəzarətdə olan sürətlə qızdırılır. İner materialın temperaturu tədricən artsa da, eyni zamanda tədqiq olunan materialın temperatur artımı sürəti, bir qayda olaraq, dəyişkən olur. İki materialın temperatur fərqi (D_t), inert materialın temperatur və ya vaxtdan asılılıq qrafikinə yerləşdirilir. Tədqiq olunan nümunədə ekzotermik (xarici istilik) reaksiyalar müsbət piklər, endotermik (daxili istilik) reaksiyalar isə mənfi piklər şəklində özünü göstərəcəkdir. Piklərin vəziyyəti və kəmiyyəti nümunədə baş verən kimyəvi reaksiyalar və ya struktur keçidləri ilə izah oluna bilər. Məsələn, demorbsiya; struktur hidroksil qruplarının itirilməsi; karbonatların və sulfatların parçalanması; endotermik effektlər verən faza (mərhələ) keçidləri və s. Sulfidlərin oksidləşməsi və ya qüsurlu strukturların parçalanması, həmçinin, mineralların yenidən kristallaşması da ekzotermik piklər əmələ gətirir.

Termoqrafimetric analiz (TQA). Nümunənin nəzarət olunan atmosferdə daimi sürətlə qızdırılması (daha çox soyudulması) şəraitində onun kütləsinin dəyişməsilə ölçülür. Xüsusi tərzlərdə olan nümunələr çox da böyük olmayan sobaya yerləşdirilir. Soba dəyişməz sürətlə qızdırılmaqla bərabər, nümunələrin kütlələri ləntə yazılır.

Tipik termogravimetrik əyri ilkin olaraq bərabər səviyyədə keçir ki, bu da müəyyən qızdırılma müddətində kütlənin dəyişməz qaldığına dəlalət edir. Sonra isə kütlənin sürətli itkisi əyridə aydın pilləvari şəkildə özünü göstərir. İdeal şəraitdə bu pillələr iti və aydın şəkildə temperatura uyğun olaraq bir-biri ilə sərhədlənməlidirlər.

Aşağıdakı hallar kütlə itkisinə səbəb ola bilər:

- 1) udulmuş rütubətin ayrılması;
- 2) hidrooksil qruplarının itirilməsi;
- 3) uçucu maddələrin ayrılması (karbonatların parçalanması nəticəsində - karbon qazı (CO_2); sulfatların parçalanması nəticəsində - kükürd 6- oksid (SO_3); oksidləşdirici havada sulfidlərin parçalanması nəticəsində - kükürd 4-

oksid (SO_2)). Kütlenin artması isə ancaq nümunədəki komponentlərin oksidləşməsi nəticəsində baş verə bilər.

İnraqırmızı spektroskopiya

İnraqırmızı spektroskopiya sahəsində ilkin tədqiqatlar XIX əsrin əvvəllərinə gedib çıxır. Bu metoddan daha çox üzvi maddələrin analizində istifadə edirdilər. Lakin son zamanlar bu sahədə ciddi irəliləyiş əldə edilib. Belə ki, inraqırmızı spektroskopiya metodundan mineralları təyin etmək üçün də istifadə olunur.

Maddələr inraqırmızı diapazonda (dalğanın uzunluğu 1 mkm-dən 1 mm-ə qədər) şüalandırılarkən, o, atomlararası əlaqələr haqqında məlumatları özündə saxlayan səciyyəvi (xarakterik) spektrlər verir. Maddənin inraqırmızı şüaları udması və ya qaytarması, onu təşkil edən molekulların tərəddüd enerjisinin dəyişməsinə gətirib çıxarır. Bu dəyişiklik spesifik (özünəməxsus) olub, üzvi maddələrin və mineralların təyin olunması üçün istifadə edilə bilər. İnraqırmızı spektri, müvafiq şüalanmanın udulması, əks olunması və ya buraxılması ilə almaq olur. Nümunənin udma spektri, onun şüalanma tezliyindən (enerjisindən) asılı olaraq udduğu (və ya əksinə, buraxdığı) şüaların miqdarının qrafik təsviridir. Udulan inraqırmızı şüalarda həm maddənin strukturu, həm də əlaqələri barədə məlumatlar vardır: bu məlumatlardan həm də bir sıra naməlum mineral nümunələrinin diaqnostikası üçün də istifadə etmək olar.

Mineralların udduğu inraqırmızı spektrlerin pikləri, təcrid olunmuş və möhkəm əlaqəli SO_3^{2-} , SO_4^{2-} - kimi molekulyar qrupların əsas dəyişmələrinə uyğun gəlir. Hissəciklərin ölçüsü mühüm əhəmiyyət kəsb edir. Nəzəri mülahizələrə görə, hissəciklərin ölçüsü, səpələnmə və qaytarma effektləri nəticəsində itriləri minimuma endirmək məqsədi ilə, düşən inraqırmızı dalğaların uzunluğundan kiçik olmalıdır. Hissəciklərin optimal ölçüsü 2 mkm-dən azdır.

Yüksək keyfiyyətli inraqırmızı udma spektri almaq üçün, nümunənin sıurma

əmsalı matriksdə yerləşdiriləninkinə uyğun gəlməsinə imkan daxilində nail olmaq lazımdır. Nümunə və onu əhatə edən maddələrin sıhma göstəricilərinin kəskin fərqlənmələri, udma zolağının əvvəlcədən nəzərdə tutulmayan şəkildə təhrif olunması və yerdəyişməsi ilə bağlıdır.

Sürtülmüş materiallarda da sıhma göstəriciləri nümunə materialı ilə eyni olur. Matriksin materialı, tədqiqatçını maraqlandıran spektral diapazonda infraqırmızı şüalanma üçün şəffaf olmalı, kimyəvi dayanıqlı və kiçik təzyiqlərdə həb (tabletka) əmələ gətirməlidir. Bu məqsəd üçün kalium bromid və sezium-yodiddən geniş istifadə olunur.

Adətən həbləri 1 mq toz halına salınmış mineraldan və 300-400 qr qələvi metal halogenidindən hazırlayırlar. Müasir elmi nailiyyətlər imkan verir ki, daha az miqdarda (təxminən 10 mq) nümunə kütləsindən istifadə olunsun. Bu cür nümunələr imkan verir ki, infraqırmızı spektroskopiyanın məlumatlarını digər mikroanalitik metodlarla, məsələn, rentgen mikroanalizi, rentgen difraksiyası və petroqrafik analitik metodları ilə alınmış nəticələrlə müqayisə edilə bilsin.


2.3. Ekspertizanın təsnifatı

Əmtəəşünas ekspertizası əmtəə ekspertizasının vacib və mütləq növlərindən biridir.

İstehlak malları ekspertizasının digər növlərindən olan sanitar-gigiyenik, baytarlıq ekspertizası əmtəəşünas ekspertizasının bir qoludur və o, müəyyən qrup mallar üçün nəzərdə tutulur. Məsələn, baytarlıq ekspertizası ancaq heyvan mənşəli ərzaq məhsulları, dəri və xəz xammalları üçün tətbiq edilir.

Əmtəəşünas ekspertizasının vacibliyi ondan ibarətdir ki, onun əsasında malların orqanoleptik xüsusiyyətlərinin və digər göstəricilərin qiymətləndirilməsi dayanır. Bu isə istehlak malları ekspertizasını istehlakçılar tərəfindən nəzərə çarpacaq dərəcədə qiymətləndirməsinə gətirib çıxarır. Bundan başqa keyfiyyət göstəricilərinin müəyyən edilməsinin orqanoleptik metodunun üstünlükləri hesabına malın identifikasiyası təmin olunur. Orqanoleptik göstəricilərin həqiqi dəyəri isə göstəricilərini də qiymətləndirməyə imkan verir (fiziki, kimyəvi, mikrobioloji). Bunun nəticəsində əmtəəşünas ekspertizasının metodları əvvəlcədən müəyyənləşir və başqa metodların tətbiq edilməsinə ehtiyacı müəyyən edir.

Cox vaxt əmtəəşünaslıq ekspertizasını ancaq orqanoleptik qiymətləndirməyə yönəldirlər. Bu metod əmtəəşünaslıq ekspertizasının ən əhəmiyyətliisi olsa da, tətbiq olunan digər metodlar da əmtəəşünaslıq ekspertizasının əsasını təşkil edir. Keyfiyyət, kəmiyyət, çeşid, kompleks, sənəd ekspertizası da çox əhəmiyyətli metodlardır.



Ekspertiza zamanı sifarişçi təşkilat müəyyən olunmuş əmtəə ekspertizasında bir və ya bir neçə kompleks xarakteristikalarını müəyyənləşdirmək iqtidarına malikdir. O, malların eyni zamanda kəmiyyət, həm də keyfiyyət göstəricilərini yoxlatdırıa bilər.

Qeyri-ərzaq qruplarının bəziləri üçün komplektlilik (dəstlilik) də vacib sayıldığı üçün, ekspertiza zamanı ekspertin qarşısında komplektliliyin seçilməsi məsələsi də qoyula bilər.

Bəzən ekspertin qarşısında malın qiymətinin müəyyən edilməsi məsələsi də durur. İndiki şəraitdə sahibkarlar hərtərəfli ekspertizanın aparılması üçün tez-tez ekspertlərə müraciət edirlər və mala qoyulan qiymətin əsaslandırılmasına maraqlı olurlar.

Beləliklə, əmtəəşünaslıq ekspertizası malların başlıca olaraq xarakteristikalarının qiymətləndirilməsinin məqsədi durur.

Yuxarıda deyildiyi kimi, əmtəəşünaslıq ekspertizası aşağıdakı növlərə ayrılır: keyfiyyət, kəmiyyət, çeşid, sənədli və kompleks.

Kəmiyyət ekspertizası

Bu ekspertiza ölçü metodlarının istifadəsi mümkün olmadıqda və ya müstəqil tərəfin ölçü nəticələrinin düzgünlüyünü təsdiq etməsi zərurəti ortaya çıxdıqda, ekspert tərəfindən malın kəmiyyət xarakteristikasının qiymətləndirilməsi zamanı aparılan kəmiyyət ekspertizasının təyinatı malın mal partiyasında miqdarı və ya tək-tək nümunələrinin, yaxud kompleks qablaşdırılmış təkliklərin kəmiyyət xarakteristikalarını müəyyən etməkdir. Kəmiyyət ekspertizasının ən geniş yayılmış tətbiq sferalarından biri də sənədlərdə göstərilmiş kəmiyyətlə malın miqdardındaki uyğunsuzluqları aşkar çıxarmaqdır. Bir sıra hallarda isə kəmiyyət ekspertizası malın kəmiyyətinin itməsi və onların əmələ gəlməsi səbəbləri ehtimalının müəyyən edilməsi üçün lazımlı olur. Ekspertlərin müstəqilliyinə və obyektivliyinə görə kəmiyyət ekspertizasının nəticələri daha düzgün hesab olunur və heç bir tərəfin (mal göndərən və mal alan) narazılığı yoxdur, nəticə son qərar kimi qəbul edilir.

Əgər mal partiyalarının və ya kompleks qablaşdırılmış nümunələrin və ya malın ayrı-ayrı nümunələrinin kəmiyyət xarakteristikalarının ölçülməsinin nəticələri hər hansı bir maraqlı tərəf sayəsində həyata keçirilərsə (mal göndərən və ya mal alan), bu və ya digər maraqlı tərəfin narazılığına səbəb olmursa, onda kəmifyyyət ekspertizasının keçirilməsinə ehtiyac qalmır. Tədarükçü tərəfindən göndərilmiş və alıcı tərəfindən qəbul edilmiş qablaşdırma vahidlərinin sayını və həcmini fərqləndirmək mümkün olmazsa (əgər mal müşayiət edən sənədlər itmişsə), kəmiyyətə görə qəbul yenidən aparila bilər.

Kəmiyyət ekspertizasının nəticələrinə maraqlı tərəflərdən biri etiraz edə bilər. Bu zaman təkrar və ya nəzarət ekspertiza təyin edilir. Ekspert kəmiyyət ekspertizasını aparmazdan əvvəl bütün lazımı sənədlərlə tanış olmalıdır: müqavilə sənədləri, mal qoşma sənədlər, qaimələr və s.

Malların kəmiyyət ekspertizası zamanı ekspert malın ölçü vahidlərinə fikir verməlidir, çünki mal göndərən tərəf özünün Milli ölçü vahidlərindən istifadə edərək onu Milli ölçü vahidlərinə çevirməlidir. Əgər malı müşayiət edən sənədlər xarici dildə doldurulmuşdursa, o, azərbaycan dilinə tərcümə edilməlidir.

Kəmiyyət ekspertizası zamanı ekspertin qarşısına çıxan maneələrdən biri də malın netto və brutto çəkisini müəyyən etməkdir.

Brutto çəkisi mal və qabın kütləsinin birlikdə cəmidir. Əgər bütün qablaşdırılmış vahidlər konkret kütləyə malikdirlərsə, onu hesablamaq çox asandır. Beləliklə, qablaşdırılmış malın brutto kütləsi bütün mal partiyasının çəkilməsi yolu ilə və ya malın həcmini saymaqla ümumi kütlənin miqdarını tapmaq olar.

Qablaşdırılmış malların kəmiyyət ekspertizasını aparan zaman ekspert bilməlidir ki, malın yerdəyişməsi və saxlanılması zamanı taranın kütləsi dəyişə bilər. Ən çox kəmiyyət dəyişmələri taxta, karton və kağız taralar üçün, ən az metal, şüşə və polimer taralar üçün xarakterikdir.

Su buxarının olması və malın özündən su buraxmaqla nəmlənməsi, yağlı özünə çəkməsi, istidən qürüması karton kağız taraların müəyyən dəyişikliklərinə gətirib çıxarırlar.

Bu zaman taraların çəkisi ya artır, ya da azalır. Ümumiyyətlə, bütün taralarda, o cümlədən metalda korroziya prosesləri, şüşədə qırılmalar, polimerlərdə monomerlərin əmələ gəlməsi nəticəsində də mallarda keyfiyyət dəyişikliyi baş verir. Ona görə də malları müəyyən olunmuş müddətdən artıq heç bir tarada saxlamaq olmaz.

Zərərli qablarda olan malların ekspertizası zamanı keyfiyyət və kəmiyyət ayrıca qiymətləndirilməlidir. Kəmiyyət ekspertizası zamanı ekspert

göstərməlidir ki, zədəli mal qabın kütləsinə necə təsir edib, onun səbəbini, nəticəni akta qeyd etməlidir. Bundan əlavə malların oğurlanması nəticəsində qablar zədələnə bilər. Beləliklə, məlum olur ki, zədələnmələrin səbəbləri, hər şeydən əvvəl subyektiv xarakter daşıyır. O, ya laqeydliyin, ya da əməlin nəticəsidir.

Malların müxtəlif kəmiyyət xarakteristikalarının müəyyən edilməsi üçün aşağıdakı ölçü metodlarından istifadə edilir: birbaşa və bilavasitə.

Birbaşa ölçü metodları – malların kəmiyyətini vasitəsiz və ya müqayisəli qiymətləndirmə metodlarıdır. Malın kəmiyyətə görə qəbulu zamanı çəkmə, uzunluğunun, həcminin ölçülməsi və digər göstəricilər birbaşa metodlara aiddir. Ölçməyə başlamazdan əvvəl ekspert göstərilən ölçü cihazlarının təsdiqləmə vasitələrinin olmasını yoxlamalıdır.

Bilavasitə ölçmə metodları – malların kəmiyyət xarakteristikaları göstəricilərinin vasitəli, əsasən hesablama yolu ilə müəyyən edilməsi metodudur. Bu metod birbaşa ölçü metodundan istifadə mümkün olmadıqda tətbiq edilir. Bilavasitə ölçü metodları birbaşa ölçü metodlarını ancaq tamamlayır.

Hesablama metodlarının düzgün aparılmasına baxmayaraq, birbaşa ölçmələrdə büraxılan səhvler bilavasitə metodlarından alınan nəicələrə təsir göstərəcək.

Malların qəbulu zamanı kəmiyyət ekspertizasının aparılması qaydaları:

Kəmiyyət ekspertizasının hüquqi bazasını təşkil edən normativ sənədlərdən başqa, ekspert işlədiyi müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilmiş normativ sənədləri də rəhbər tutmalıdır. Kəmiyyət ekspertizasını ekspert aşağıdakı ardıcılıqla aparmalıdır.

Əvvəlcə malı müşayiət edən sənədlərlə tanış olmaq lazımdır. Ekspert sənədlərin tərtib edilməsinin düzgünlüğünə fikir verməlidir. Əgər sənədlərin göstəricilərində müəyyən düzəliş, qaralamalar varsa, ya sənədi qəbul etməməli, ya da aktda sənəddəki düzəlişləri qeyd etməlidir.

Ölçü və hesablama vasitələrinin köməyi ilə malların kəmiyyət göstəricilərinin ölçülməsi

Ölçü bütöv və seçmə halında ola bilər. Bütöv ölçmə ümumi qablaşdırılmış, qeyri-stabil kütlədə, həcmidə, uzunluqda olan mallar üçün nəzərdə tutulur (kartof, dənli bitki).

Seçmə ölçüsü eyni olan qabın kütləsi dəqiq müəyyən edilən mallar üçün tətbiq olunur. Ekspert seçimdə lazım olan malları müstəqil müəyyən edir, lakin onun seçdiyi mallar texniki normativ sənədlərdən və standart göstəricilərdən az olmamalıdır. Ekspertin müəyyən olunan normadan artıq seçim ölçüsünə aşağıdakı hallarda ixtiyarı vardır.

Kompleks qablaşdırma vahidinin və ya nümunənin kəmiyyət göstəricilərinin həqiqi miqdarı ilə, markalanmada göstərilən miqdarı, qablaşdırma kağızları ilə mal qoşma sənədlər arasında nəzərə çarpacaq dərəcədə fərq varsa və ya partiyadakı taralar zədələnmişsə.

Keyfiyyət dəyişiklikləri müəyyən edilməsi zamanı, əgər mal partiyasında çatışmamazlıq olarsa, ekspert təkcə markalanma və sənəddə göstərilmiş məlumatlara arxalanmamalıdır. O, bütün mal partiyasını yoxlayıb, özü buna əmin olmalıdır (dənə-dənə saymaqla və ya çəkməklə). Məlumatlar səhv ola bilər, qablaşdırma zamanı taralara müxtəlif miqdarda da mal qoyula bilər. Ona görə də malın miqdarı həm qablaşdırma sənədindən, həm markalanmadan, həm də faktiki cəhətdən aşkar edilməklə yoxlanılmalıdır.

Qeyri-ərzaq mallarının qəbulu zamanı ekspert hər qablaşdırma vahidi üçün malların konkret kəmiyyət, keyfiyyət və çeşid xarakteristikalarını əks etdirməlidir. Bundan başqa, etiketlərdə verilmiş rəqəmlər də aktda qeyd edilməlidir. Kəmiyyət ekspertizası zamanı ekspert mütləq qabın, taranın vəziyyətinə, sarğı materiallarının, plomb və möhürlərin düzgün olmasına fikir verməlidir. Açıldıqdan sonra bağlanması mümkün olan qabların açılıb, yoxlanılmasına icazə verilir. Əgər mal şüşə qabdadırsa, onu tərsinə çevirərək germetikliyi yoxlanılır.

Malın kəmiyyət xarakteristikası göstəricilərinə malların nəql edilmə və saxlanılma şəraiti və müddəti böyük təsir edir. Buna görə də ekspert ekspertiza zamanı iqlim və sanitar-gigiyenik rejim göstəricilərini ətraflı xarakterizə etməlidir. Onların yerləşdirilmə qaydalarına fikir verməlidir. Ekspert nəzarət olaraq ölçü cihazlarını yoxlayaraq, mümkün olan xətanı üzə çıxara bilər. Anbarların quru və ya nəm olması, taralara vurduğu ziyan, yəni kütlənin artması və azalması malın çatışmamazlığına və keyfiyyətsizliyinə gətirib çıxara bilər.

Ekspert malın yiğilmasına da diqqətlə fikir verməlidir. Əgər tara ekspertdən qabaq açılıbsa, o, ekspertizadan imtina edə bilər və ya akta taranın açılması faktı qeyd edilməlidir.

Keyfiyyət ekspertizası

Keyfiyyət ekspertizası malın bütün normativ tələblərə uyğunluğunun ekspert tərəfindən qiymətləndirilməsidir.

Bu ekspertiza malın təhvıl-təslim, uzun müddət ərzində qalması və ya hər hansı bir qüsürün aşkar olunması zamanı aparılır.

Təyinatından asılı olaraq keyfiyyət ekspertizası 5 növə bölünür:

1. keyfiyyətinə görə qəbul ekspertizası;
2. səlahiyyətə (komponentliyə) görə ekspertiza;
3. yeni malların ekspertizası;
4. malların dequstasiyası;
5. müqavilə üzrə ekspertiza.

Keyfiyyətə görə qəbul ekspertizası – qəbul zamanı nəticələrin düzgünlüyünün təsdiq edilməsi üçün ekspertlərin apardığı keyfiyyət qiymətləndirilməsidir.

Aşağıdakı hallarda ekspertizani aparmaq labüddür:

- əgər mal göndərənlə mal qəbul edənin arasında ziddiyət varsa;
- malın keyfiyyətinin sənədlərdə göndərilənlərdən fərqi varsa;

- qablaşdırmanın düzgün olmaması aşkar olunarsa;
- daşınma və saxlanma zamanı keyfiyyət itkiliyi aşkar olunarsa, bu ekspertizanı aparmaq labüddür və onları əsas hesab etmək olar.

Kəmiyyət ekspertizasından fərqli olaraq keyfiyyət ekspertizasının geniş normativ bazası var. Standartlar, texniki şərtlər, təlimatlar, kodekslər və s.

Keyfiyyət üzrə qəbul ekspertizasının aparılması qaydaları

1. Ekpertizaya başlamazdan əvvəl bütün normativ sənədlərlə tanış olmaq lazımdır.

2. Qəbul edilən malın standartların, müqavilə tələblərinin göstəricilərinə uyğunluğunu müəyyən etmək lazımdır. Lazım gəldikdə mali nümunələr və etalonlarla müqayisə etməklə qiymətləndirmək lazımdır.

Qəbul ekspertizası zamanı fiziki-kimyəvi və mikrobioloji göstəricilər tələb olunmur, çünki bu zaman ekspertiza çox vaxt itkisinə gətirib çıxara bilir, amma ekspertizadan sonra ekspert belə göstəricilərin müəyyən edilməsini məsləhət görə bilər.

3. Keyfiyyətin qiymətləndirilməsi üçün seçmə mal və ümumiləşdirilmiş nümunə götürülür. Nümunənin ölçüsü müəyyən edilmiş normadan az olmamalıdır. Bu qayda standartlarda nəzərdə tutulmuşdur və ona əməl edilməlidir.

Malın keyfiyyətinin kiçik nümunədə müəyyən edilməsi və nəticələrin bütün mal partiyasına şamil edilməsi kobud səhvdir və bu düzgün sayıl-mayacaqdır. Əksinə, mal partiyasından seçilən nümunənin ölçüsünün böyüdülməsi səhv sayılır və nəticə etibarlılığı artır.

4. Müxtəlif keyfiyyət dərəcəli mallar olan mal partiyasının eynicinsli olmaması zamanı ekspert hər fraksiyanın faiz tərkibini müəyyən etməlidir.

Əgər müxtəlif keyfiyyət kateqoriyalı mallar ayrı-ayrı taralarda qablaşdırılmışsa və uyğun markirovka mövcuddursa, onda anbar işçiləri malları uyğun sıra ilə düzəmlidirlər. Bu, ekspertlərin işini asanlaşdırır və onlar nümunələri asan seçir, hər keyfiyyət kateqoriyası üçün ayrıca qiymətləndirir. Qüsurlu mallar aşkar olunduqda ekspert mal nümunələrini seçib, onların əmələ gəlmə səbəblərini müəyyən etməlidir. Ekspertiza aktında müxtəlif qüsurların faiz tərkibi əks olunmalıdır. Əgər ekspert qüsurların müəyyən edilməsində çətinlik çəkərsə, bu zaman o, mali laboratoriya analizinə göndərməlidir. Əgər mal partiyasından nümunə seçmək lazımlı gələrsə, bu nümunəni ekspert özü seçməlidir və xüsusi forma olan «nümunələrin seçilməsi» aktında qeyd etməlidir.

Əgər mal göndərənlə mal alan arasında ziddiyyət varsa və bu, iqtisad məhkəməsində həll edilirsə, onda keyfiyyətə görə ekspertizanın nəticələri daha dəqiq və düzgün olmalıdır. Əgər keyfiyyətin qiymətləndirilməsi düzgün aparılmazsa, ekspertizanı sıfariş edən müəssisənin uduzmasına gətirib çıxara bilər. Ekspertiza aktında bir-birinə zidd faktlar olmamalıdır. Ekspert qiymətləndirməni hər mal partiyası üçün ayrıca aparmalıdır, partiyanın daxilində isə hər cəsidi, növi, artikul üzrə də ekspertiza apararsa, bunları aktda əks etdirməlidir.

Qəbul ekspertizası aktı üçün kənarlaşmalara səbəb əsaslandırılmamış nəticələrin çıxarılması ola bilər. Məsələn, mal üçün qəbul və qüsür rəqəmləri qabaqcadan müəyyən edilmiş normadan az qüsurlu olmasına baxmayaraq, zay hesab edilməsi düzgün deyil. Bu zaman ekspertizanın nəticəsi düzgün sayılmayacaq.

5. Keyfiyyət uğursuzluqları üzə çıxarıldıqda ekspert taranın və qablaşdırıcı materialların vəziyyətini, yəni onların bütövlüyünü, etibarlılığını aktda əks etdirməlidir.

6. Əgər mal partiyasının tamlığı pozulmuşsa və ya markasız, açılmış və ya sənədsiz təqdim olunmuşsa, ekspertiza faktiki mal üzərində aparılmalıdır və ya qəbul ekspertizası aparmalıdır.

Malların distilliyinə görə ekspertizası – texniki sənədlərdə göstərilmiş göstəricilərə uyğunluğun müəyyən olunması və lazımı dəst elementlərin olmasının ekspert tərəfindən qiymətləndirilməsidir. Bu, keyfiyyət ekspertizasının növlərindən biridir, çünki bütövlük və dəstlilik malın funksional və sosial təyinatına, onun uzunömürlülüyünə, təmirə yararlı olmasına, erqonomik və estetik xüsusiyyətlərinə təsir göstərir. Bütün dəstləşdirici elementlər 3 qrupa bölünür:

1. malın funksional təyinatını, onun estetik xüsusiyyətlərini təmin edən;
2. malın istifadəsi zamanı onun təmiri üçün nəzərdə tutulmuş hissələr;
3. malın daşınması, saxlanılması və satılması zamanı onun keyfiyyətinin qorunub saxlanması təmin edən elementlər.

Birinci qrup dəstləşdirici elementlərə malın özünün tərkib hissəsi daxildir. Belə ki, paltarasan şkafda asılıqanın olması, yemək stolunda qayka və vintlərin olması və s.

Bu elementlər olmazsa, mal özünün bütövlüyünü itirir. Dəstləşdiricilərin olmaması malın ümumi sisteminə uyğun gəlməməsi deməkdir. Məsələn, divan-kreslonun parçasının rənglərinin uyğunSuzluğu və ya modellərinin fərqlənməsi. Bu zaman ekspert komplektliliyinin pozulmasını təsdiqləyir və nəticədə ya mal qaytarılır və da kompleksləşdirilib alıcıya qaytarılır. Bundan başqa, artikulda ölçü kostyumun cibinin olmaması, şalvarda kəmərin olmaması, çay servizində çaynikin olmaması komplektliliyin pozulması hesab olunur.

2-ci qrupa əsasən, ehtiyat hissələrinin malın içərisinə qoyulması nəzərdə tutulur. Ehtiyat düymələr, əlavə bağlar, ayaqqabıların dabalarına əlavə hissələr bunlara misal ola bilər.


3-cü qrupda isə malların qorunması nəzərdə tutulur. Yəni qablaşdırma, saxlama zamanı qorunma nəzərdə tutulur.

Dəst üzrə malların ekspertizası ancaq qeyri-ərzaq malları üçün tətbiq olunur. Ərzaq malları üçün ekspertizanın bu növü ancaq dəst məhsulların

satışı zamanı (hədiyyə dəstləri) kompleks sifariş üzrə ticarətdə yeni məhsulların evə çatdırılması zamanı istifadə olunur.

Yeni malların keyfiyyət ekspertizası eynilik dərəcəsini, onların satışa buraxılmasının mümkünluğunü və məqsədə uyğunluğunu xarakterizə edən göstəricilərin nomenklaturası üzrə keyfiyyətin qiymətləndirilməsidir. Yeni malların keyfiyyət ekspertizasının hüquqi bazası yoxdur, normativ bazası isə standartlarla aparılır, bu da o deməkdir ki, qəbul ekspertizası ilə uyğun gəlir.

Keyfiyyət ekspertizasının bir sıra üsul və mərhələləri.



Yeni malların keyfiyyət ekspertizası zamanı keyfiyyət qiymətinin müxtəlif metodlarından istifadə edilir: orqanoleptik, ölçü, sosioloji, hesablama və ekspert. Ekspert metodу həllədici əhəmiyyət kəsb edir. Qalan metodlar köməkçi rol oynayır. Bu metodlar vasitəsilə alınan rəqəmlər ekspert qiymətinin nəticəsinə təsir göstərir, amma yenə də son qərarı ekspertlər verir.

Aşağıdakı sxemdə keyfiyyət ekspertizasının bir sıra üsul və mərhələləri verilib (şəkil 47).

Ekspertizanın məqsədi keyfiyyət göstəricisinin bütün nomenklaturası və ya ancaq onların bir hissəsinin qiymətləndirməsi ola bilər.

Məqsədin qoyuluşunda və ekspertizanın sonrakı mərhələlərindən ekspertlər dəqiqliy bilməlidirlər ki, «yeni mal» termini nə deməkdir.

«Yeni mal» - realizasiya üçün nəzərdə tutulmuş, mövcud analoji təyinatlı mallarda bazaya uyğun dəyişdirilmiş məhsuldur.

Keyfiyyət göstəricilərinin seçilməsi – mütləq tələblərə riayət olunması vacibliyi və yenilik dərəcəsinin müəyyən edilməsi ilə şərtlənir. Bu da yeni malların keyfiyyət ekspertizasının əsasını təşkil edir.

Ekspert ekspertizasının məqsədlərindən asılı olaraq, istehlak göstəricilərinin bütün nomenklurasını seçə bilər və yaxud mütləq göstəricilərlə və yenilik dərəcəsi ilə kifayətlənə bilər.

Yenilik dərəcəsi kəmiyyət və keyfiyyət dərəcəsi ilə xarakterizə olunur. Yenilik dərəcəsi ballarla və ya faizlə ölçülə bilər. Məsələn, çox yeni olmayan (20%-ə qədər) yeni görünüşlü mallar (21-70%) və keyfiyyətcə yeni mallar (71-100%).

Cüzi yenilikli mallar ayrı-ayrı parametrlərin çox da əhəmiyyəti olmayan modifikasiyası ilə fərqlənir. Məsələn, eyni materialı və modeli paltonun boyunluğundakı xəzin dəyişilməsi.

Yeni növ mallar hiss olunacaq dəyişilmiş parametrlər və eyni əlavə funksiyaların yaranması ilə xarakterizə olunur (məsələn, qaynayarkən mehaniki söndürülən çaynikin avtomatik sönməsi). Keyfiyyətcə yeni mallar – prinsipcə yeni yaranmış funksiyaları, analoq və əvəzi olmayan texniki fəaliyyət prinsiplərinə malik mallardır (məsələn, funksiyası, xarici görkəmi və keyfiyyəti tam dəyişən cihazları, tozsoran, paltaryuan, qabyuyan və s.).

Yeni malların yenilik dərəcəsi bal qiymətləndirilməsi metodu ilə müəyyən oluna bilər, bunun üçün öyrənilən məmulata xüsusi bal şkalası işlənib hazırlanır. Bu metoddan başqa, digər metodlar da geniş tətbiq olunur.

Topdansatış yarmarkalarda məmulatlara baxış, sərgi satışlar, sərgi-dequs-tasiyalar, qeyri-ərzaq mallarının təcrübəvi istismarı, prob satış, anket sorğuları. Hal-hazırda respublikamızda fəaliyyət göstərən kosmetika firmasında prob satışından, həmçinin Bakı Çay Fabrikində anket sorğularından geniş istifadə olunur.

Yeni malların xassələrindən asılı olaraq onların öyrənilməsi metodları aşağıdakılardır: müqayisə, proqnoz-analoqlu, analoqsuz və kombinə metodlar.

Yenilik dərəcəsi 70% olmayan mallar üçün müqayisə metodlarından istifadə etmək olar. Bu zaman yeni və artıq məlum olan yeni çeşidli malların keyfiyyət göstəricisinin müqayisəsinə əsaslanır. Bu metod əmtəəşünaslıqda geniş istifadə olunur.

Keyfiyyətcə yeni mallar üçün bu metod əlverişli deyil, belə mallar üçün yuxarıda qeyd edilmiş metodlardan istifadə edilir.

Proqnoz-analoqlu metod perspektiv-proqnoz sırasından olan analoqların baza nümunələrinin və onun keyfiyyətcə yeni malların müqayisəli qiymətləndirilməsi üçün istifadəsinə əsaslanır. Metodun üstünlükləri onun müqayisəli qiymətləndirmədən istifadə olunmasıdır.

Analoqsuz metod müxtəlif qrup istehlakçılar tərəfindən istehlak proseslərinin və ya proyektləndirmə prosesinin analizinə əsaslanan metoddur. Bu metoda yeni analoqlar ilə müqayisəsi tələb olunur.

Bu metod üçün müəyyən qrup istehlakçılar vasitəsilə real şəraitdə yeni malların istehlakı və ya istismarı üzrə təcrübələr aparılır.

Müəyyən istismar müddətindən sonra istehlakçılar arasında sorğu aparılır, onlardan malın keyfiyyəti haqqında fikirlər soruşulur və problemlər müəyyənləşdirilir. Bundan sonra yeni malların üzə çıxmış üstünlükləri və çatışmamazlıqları dəqiq qiymətləndirilir.

Kombinə edilmiş metod – əvvəl mümkün qiymətlərin və öyrənilən malın yeni istehlak xassələrinin birləşməsinə əsaslanan metoddur. Bu metoda ekspert mal analoqları haqqında bütün məlum informasiyadan istifadə edirlər, belə ki,

yeni mallar artıq məlum analoqlarla ümumi xassələrə malik olmaqla bərabər, yeni xassələr də əldə edir və kombinə edilmiş metoddan artıq məlum olan xassələrin öyrənilməsi üçün digər metodlardan istifadə edilir (müqayisə, proyekt-analoq və analoqsuz). Bu metoddan yeni malların qiymətləndirilməsində geniş istifadə edilir.

Malların praktiki faydalılığının qiymətləndirilməsi funksional və sosial təyinatlı göstəricilərinin, həmçinin orqanoleptik xassələrinin müəyyən edilməsi yolu ilə həyata keçirilir. Burada dəyər göstərilənlərinin müəyyən edilməsi üçün orqanoleptik, ölçü, sosioloji və ekspert metodları istifadə olunur, amma aparıcı qüvvə ekspert metodunda qalır.

Yeni malların estetik xüsusiyyətlərinin analizi ekspert metodu ilə həyata keçirilir. Bu zaman qiymətləndirmənin nəticəsinə onun şəxsi zövqü və vərdişləri təsir etməlidir.

Malın öyrənilməsinin son əməliyyatı onların istehlak şəraitinin müəyyən edilməsidir. Bilirk ki, istifadə – birdəfəlik və çoxdəfəlik olur, buna görə də yeni malların istehlak şərtlərinin ekspertlər tərəfindən düzgün müəyyən edilməsi istehlakçının istifadədən sonra mala qarşı müsbət münasibət yaranmasına gətirib çıxarır.

Ekspertizanın nəticədən əvvəlki mərhələsi – yekunlaşdırmadır.

Nəticə isə yekun kəmiyyət və kəmiyyət qiymətləndirməsidir. Nəticə ekspertizanın ümumiləşdirilmiş rəyinə əsaslanır. Bu nəticələr xüsusi müzakirə üsulları ilə, səsvermə və orta məxrəcə gətirilmə yolu ilə qəbul olunur.

Ərzaq məhsullarının dequstasiyası – sensor hissiyyatları yoxlanılmış ekspertlər tərəfindən aparılan orqanoleptik keyfiyyət göstəricilərinin qiymətləndirilməsidir. Dequstasiyanın məqsədi keyfiyyətin orqanoleptik qiymətləndirilməsi zamanı ekspertin yeni cinsli qrup mallar üçün xarakterik olan dad, qoxu, xarici görünüş, konsistensiya və digər göstəricilərini bilməsi, bu göstəricilərin müxtəlif növlər, çeşidlər, ticarət markaları üçün xarakterik olan cüzi nüansları aid etməyi bacarmasıdır. Bunun üçün ekspert yaxşı dad, qoxu

və yaddaşı ilə fərqlənməlidir. Belə qrupa salınan ekspertin əvvəlcədən sensor hissiyyatları yoxlanılmalıdır.

Çeşid ekspertizası

Çeşid ekspertizası – ekspert tərəfindən malın çəşid aidiyatını müəyyən etmək üçün kəmiyyət və keyfiyyət xarakteristikalarının qiymətləndirilməsidir.

Müstəqil növ kimi əmtəəşünaslıq ekspertizasının bu növü yuxarıda göstərilmiş 2 növlə müqayisədə daha az yayılmışdır. Çeşid ekspertizası keyfiyyət ekspertizasının tərkib hissəsi kimi çıxış edir, belə ki, keyfiyyət qiymətləndirilməsi zamanı ekspert təqdim olunan malın onun adına, artikuluna, markalanmasına və mal qoşma sənədlərinə göstərilmiş əmtəə markasına uyğun çəşid aidiyatlılığını yoxlamalıdır.

Müxtəlif adlı, dərəcəli keyfiyyətin differensial qiymətləndirilməsi üçün ekspertə bəzən onların çəsidlənməsini aparmaq lazımlı gəlir ki, onların elementlərindən biri də çəşid ekspertizasıdır.

Müəyyən qrupa, ada, əmtəə markasına və s. çəşid aidiyatı məsələləri üzrə mal göndərənlə mal alan arasında, alıcı və satıcı arasında ziddiyyətlər əmələ gəldikdə partiyadakı malların çəşidinin əvvəl təqdim olunmuş nümunələrinə və ya alqı-satqı müqavilələrinə uyğunluğunun müəyyən edilməsi zamanı çəşid ekspertizası tətbiq edilir. Çeşid ekspertizasının aparılması zamanı keyfiyyət ekspertizasına analoji vasitələr və metodlardan istifadə edilir.

Sənəd ekspertizası

Bu ekspertiza mal müşayiət edən texnoloji və digər sənədlərin infor-masiyasına əsaslanan, malların əmtəəşünaslıq xarakteristikAlarının ekspert tərəfindən qiymətləndirilməsidir.

Çeşidin ekspertizasında olduğu kimi, sənəd ekspertizası da, hər şeydən əvvəl, əmtəəşünaslıq ekspertizasının digər növlərinin mütləq elementi kimi tətbiq edilir. Belə ki, ekspert ekspertiza obyektinin kəmiyyətinin, keyfiyyətinin, adının sənədə uyğun gəlməsini mütləq yoxlayırlar. Müstəqil olaraq sənəd ekspertizası mal olmadıqda (yanğın, su basqını, oğurlanma), eləcə də kəmiyyət və keyfiyyət itkiləri nəticəsində tətbiq edilir. Olmayan malın sənəd ekspertizası aparıldıqda, ekspert olan sənədləri təhlil edir: fakturalar, sertifikatlar, keyfiyyət vəsiqəsi, istismar sənədləri, məlumat vərəqəsi, texniki sənədlər (temperatur, rütubət və s.), hesabatlar və digər daxili sənədlər.

Sənədlərin analizi zamanı ekspert onların həqiqi sənəd olmasının, təşkilatın möhürüünün, səlahiyyətli şəxsin imzasının olmasının, tərtib olunma gününün, lazımi rekvizitlərin olmasının, mal qoşma sənədlərdə göstəricilərin uyğunluğunu yoxlamalıdır. Sənəddəki düzəliş və qeydlərə fikir verməlidir. Sənəd ekspertizasının mürəkkəbliyi ondadır ki, malın olmadığı haqda belə, o texniki sənədlərdəki məlumatın düzgünlüyünə etibar etməli olur. Bəzən sənədlərdə də saxtalaşdırılmalar olur, bu, ekspertin gözündən yayınmamalıdır. Səriştəli ekspert sənədləri tutuşdurmaqla, bu məsuliyyətdən azad olmağa çalışmalıdır. Bu, ekspertiza sənədlərinin xirdalıqlarına qədər öyrənilməsi və elmi məlumatlarla tutuşdurulması ilə bağlıdır.

Kompleks ekspertiza

Bu ekspertiza malların sınaqlarına və analizlərinə əsaslanaraq bütün xarakteristikalarının ekspert tərəfindən qiymətləndirilməsidir. Buraya təkcə əmtəəşünaslıq yox, həm də dəyər xarakteristikaları da daxil edilə bilər. Kompleks ekspertiza o vaxt tətbiq edilir ki, malın hərtərəfli qiymətləndirilməsi həyata keçirilsin. Buna görə də kompleks ekspertizanı aparan ekspertə təkcə malı bilmək kifayət deyil. O, həmçinin uyğun malın konkret vəziyyətini qiymətləndirməyi və analiz etməyi bacarmalıdır. Kompleks ekspertiza komission ticarət praktikasında geniş tətbiq olunur və ekspertin işinin əsasını təşkil edir. Kompleks ekspertiza digər tətbiqini xarici ticarət fəaliyyətinin

idxal-ixrac əməliyyatlarında, həmçinin iri mal partiyasının nümunələrinə görə alqı-satqı müqavilələrinin bağlanmasında tapır.

Belə ki, kompleks ekspertiza məhdud olaraq əmtəəşünaslıq eksper-tizasının digər növlərini daxil edir: kəmiyyət, keyfiyyət, çeşid və sənəd. Bu zaman onlara da istifadə olunan bütün vasitələr və metodlar bu ümumiləş-dirilmiş ekspertiza növündə tətbiq olunur.

FƏSİL 3. Zərgərlik mallarının ekspertizasının aparılmasının təkmilləşdirilməsi

3.1. Zərgərlik mallarının əmtəəşünashlıq ekspertizası və onun təkmillşdirilməsi

Qiymətli və qeyri-qiyətli daşların nomenklaturası kifayət qədər böyükdür. Azərbaycanın XİF ƏN-də (7103-cü əmtəə mövqeyinə izahatlarda) bu məmulatların 50 növündən və 100 növ müxtəlifliyindən artığı adlandırılmışdır. Qəbul edildiyi kimi, zərgərlik daşları spesifik xassələrə malik olan və bunlara görə zərgərlik sənayesində zinət və bədii-dekorativ məmulatların hazırlanması üçün (işlənmədən sonra) istifadə oluna bilən minerallar adlanır. Onların estetik qiymətinə səbəb olan xassələrinin sırasına aiddir: şəffaflıq, parıltılıq, daşın rəngi, şüanı sindırma qabiliyyəti, eləcə də digər xassələri və kombinasiyaları. Daşın üstün xüsusiyyətləri və modanın tələbləri onun bazar qiymətini müəyyən edir.

Qiymətli daşların az yayılması onlara xüsusi cazibədarlıq verir, mineral əmələgəlmə prosesinin və yataqlarının işlənməsinin və özünü biruzə verməsinin mürəkkəbliyilə əlaqədar olaraq çətinliklə aşkar edilməsi onların yüksək qiymətini müəyyənləşdirir.

Qiymətli daşlar ən bahalıdır. Daş yuxarıda sadalanan tələblərə cavab verməyəndə, o, az qiymətli, daha da adi olur. Müxtəlif səbəblərdən asılı olaraq qiymətli daşlara olan tələblər daim dəyişir və bu səbəbdən onlar şərtidir. Bu şərtilik moda və qiymətlə müəyyənləşdirilir və daşın keyfiyyəti və rəngi ilə əlaqədardır, yəni: modada olan daşın qiyməti qalxır və müvafiq surətdə keyfiyyətinə (defektlerin sayına, çatlara) və rənginə, onun bərabərliyinə və intensivliyinə yüksək tələblər qoyulur. Qiymətli daşlarda xüsusi xassələr müxtəlif dərəcədə ifadə edilir. Məsələn, yüksək bərkliyə malik olan yekrəng almazlar daha qiymətli hesab olunurlar, eyni zamanda dispersiyası və şüşə

parıltısı zəif ifadə edilmiş berriliumların və korundların qiyməti onların rəngi ilə müəyyən edilir.

“Zərgərlik” termininə həm qiymətli, xırda məmulat hazırlamaq üçün minerallar, həm də təbii mineralların sintezləşdirilmiş analoqlarını və təbiətdə olmayan kimyəvi birləşmələri: gianiti, ittroalümin qraniti aid etmək təklif olunur.

Xırda məmulatlar hazırlamaq üçün daşların başlıca fərqləndirici xüsusiyyəti - gözəl rəngi və maraqlı dekorativ şəklidir. Xırda məmulatlar hazırlamaq üçün daşlar adətən xırda dənəvari və gizli kristallik aqreqatlarla təqdim olunur və yaxşı işlənməyə təsirli olur. Cılalanmış şəkildə xırda məmulatlar hazırlamaq üçün rəngli daşlar daşkəsən məmulatların istehsalı üçün tətbiq olunur. Onlardan vazalar, mücrülər, heykəlciklər hazırlanırlar. Ən gözəl və nadir daşları zərgərlik məmulatlarına qoymalar və muncuqlar hazırlamaq üçün tətbiq edirlər.

Çalarlılığı və qəşənglik müxtəlifliyi səbəbindən xırda məmulatlar hazırlamaq üçün daşları bədii-mozaika işlərində, ən geniş yayılmış müxtəlif növlərini isə memarlıq - üzlük materialı kimi tətbiq edirlər.

Yerli və xarici ədəbiyyatda dərc olunan məlumatlara əsasən, hal-hazırda zərgərlik sənayesində zərgərlik məmulatları hazırlamaq üçün 2000 məşhur mineral növlərindən təxminən 200-ü, o cümlədən qiymətli daşlar kimi - təxminən 70-i (3%-ə yaxın) istifadə olunur.

Sonunculara gözəl rəngi və kifayət qədər möhkəm olan təmiz və şəffaf növlü müxtəlif minerallar və yaxud əlavələrlə, minerallar aiddir, məsələn, ulduzlu yaqtılar, göy yaqtılar (sapfirlər), kvas-lifli ametist, keçigöbələyi, pələng gözü. İndi qiymətli daşlara təkcə əlvan daş əlamətli yeni növlər (sarımtıl-yaşıl braziliant) yox, işləmə üçün yararlı olan, çoxdan məşhur mineralların müxtəlif şəffaf növləri də aiddir: spodumenin müxtəlif növləri (bənövşəyi və çəhrayı-kunsit, yaşıl - qiddenit); sarı, qəhvəyi və bənövşəyi-göy skapolit; zümrüd-yaşıl qrossulyar və çox sayıda başqaları.

Ticarətdə və qiymətli metallardan olan məmulatların pərakəndə qiymətlərinin güvvədə olan preyskurantralarda və satınalma preyskurantralarda qəbul

edilmiş təsnifat üzrə daşlar qiymətli, yarımqiymətli və xırda məmulatlar hazırlamaq üçün daşlara bölünür. Onlar mineral və orqanik, eləcə də sintetik törəmə ola bilər. Belə bölgünün əsasını onların dəyəri təşkil edir.

Zərgərlik daşlarının çoxu eyni və (yaxud) oxşar əlamətlərlə xarakterizə olunurlar ki, bu da onların diaqnostikasını çətinləşdirir. Belə ki, şəffaf və qeyri-şəffaf daşların arasında eyni rəngli - yaşıl, çəhrayı, qırmızı, göy və s. qrupu qeyd etmək olar. Onların diaqnostika metodu mühüm fiziki xassələrinin və daxili xüsusiyyətlərinin müəyyənləşdirilməsinə əsaslanır.

Diaqnostika zamanı ilkin tapsırıq - onun hansı mineral növünə aid olmasını aydınlaşdırmaqdır: o, korunddurmu (yaqtı və ya göy yaqtı), kvasdırmı (ametist və ya sitin), topazdırmı, turmalikdırmı, şpikeldırmı və s.

Birinci fərziyyəni daşın təbiəti barədə onun rəngi, parıltısı və ümumi görünüşü əsasında etmək olar, lakin təyinin düzgünlüğünə yalnız bu və ya digər fiziki konstantarı ölçmə nəticəsində əmin olmaq olar.

Zərgərlik məmulatlarına bərkidilmiş daşların diaqnostikası onunla əngəllənir ki, bir çox hallarda onları sağanaqdan çıxarmaq mümkün deyil. Bundan əlavə, daşın möhkəmliyi kimi belə mühüm xassəsinin diaqnostikası istisna olur. Rənginin öyrənilməsi onunla çətinləşir ki, metal rənginin təsiri üzrə düzəlis əmsalını istifadə etmək vacib olur. Bununla bərabər qiymətli daşlar şəffaflığa malikdirlər, onların üzərinə süni çilənmiş kənar çəkilmişdir, bunun nəticəsində refraktometrdən istifadə etmək imkanı yaranır.

Zərgərlik məmulatlarında qoymalar şəklində istifadə edilən mineralların əmələ gəlmə şəraitlərində və onların analoqlarının sintezində olan fərqlər, onların inkişaf və daxili quruluşlarının bəzi xüsusiyyətlərinə təsir göstərmişdir. Bu kristalların zonallığında, rəngin və əlavələrin paylanması xarakterində özünü biruzə vermişdir. Zərgərlik məmulatlarında bərkidilmiş daşların daxili xüsusiyyətlərini eyniləşdirmə mikroskopik metodu vasitəsilə öyrənmək olar.

Zərgərlik daşlarının şəffaflığı - bərk cismin bu və ya digər dərəcədə özünün içərisilə işiq şüalarını keçirmə qabiliyyətidir. Şəffaflıq dərəcəsi şəffaflıq əmsali ilə qiymətləndirilə bilər.

Şəffaflıq kristallarının strukturundan, onlarda çatların, bərk və qaz-maye

əlavələrinin mövcudluğundan asılıdır. Çoxsaylı ən xırda, müxtəlif istiqamətləndirilmiş hissəciklərdən ibarət olan dənəvari aqreqatlarda işıq dəfələrlə müxtəlif istiqamətlərdə sınır, səpələnir və əks olunur, bunun nəticəsində bu mineralın monokristalları ilə müqayisədə belə aqreqatlar az şəffaf və yaxud qətiyyən şəffaf olunur, məsələn, yarışəffaf və yaxud qeyri-şəffaf xalsedon-şəffaf kvarsın gizli kristallik növüdür. Zərgərlik daşlarının şəffaflığını onlara işıqda baxan zaman vizual surətdə müəyyən edirlər. Şəffaflıq dərəcəsi üzrə zərgərlik daşları şəffaflara plastinalarının içindən (qalınlığı 3-5 mm) əşya aydın görünən - bütün yekrəng və zəif rənglənmiş qoymalar, hansıların ki, içində əşya aydın görünmən; yarışəffaflara, içindən əşyanı nəzərdən keçirmək mümkün olmayan işıqlandırılanlara, qeyri-şəffaflara bölünür.

Kəmiyyətcə şəffaflığın dərəcəsini, yəni şəffaflıq və hopdurma əmsalının qiymətini spektrofotometr vasitəsilə təyin etmək olar.

Parıltı - şəffaflıqla yanaşı o, zərgərlik daşlarının mühüm diaqnostik əlamətlərindən biridir. Parıltı bərkidilmiş daşın səthindən əks olunmuş işıqla əmələ gelir; bu zaman onun intensivliyi, yəni əks etdirilmiş işığın miqdarı havadakı və bu çilalanmış daşdakı işığın sürətindəki fərq kəskin olduğu qədər də çox olur (sinma göstəricisi nə qədər çox olarsa, parıltının intensivliyi o qədər də çox olar). Bu parıltı növləri mövcuddur: şüşəli, yağlı, qətranlı, almaz, yarımetallik.

Bu halda yağlı və qətranlı parıltını bir tipə aid edirlər, "yağlı" terminini açıqrəngli, "qətranlı" termini isə tündrəngli minerallara tətbiq olunur. Əksetdirmə göstəricisi faizlə ifadə edilir (düşən işığın intensivliyi 100% kimi qəbul edilir). Mineralın parıltısı onun kimyəvi tərkibindən və kristallik strukturunun xarakterindən asılıdır.

Zərgərlik daşlarının çaları - mineralların əksəriyyətinin ən xarakter fərqləndirici əlamətlərindən biridir. A.U. Fersman üç çalar tipini qeyd edir: idioxromatik, alloxromatik və yanlış xromatik.

Zərgərlik daşının idioxromatin çaları aşağıdakı üç əsas prinsiplə izah olunur: onun tərkibində çalar əmələ gətirən əsas ionlar və yaxud ionlar qrupu şəklində kimyəvi elementlərin, eləcə də izomorf aşqarın varlığı. Çalara səbəb olan

elementlər - Ti, V, Cr, Mn, Fe, Co, Ni. Az dərəcədə N, Zn, Te, Ei xromoforlardır. Belə çaların nümunələri - müxtəlif valentlikdə xrom ionları səbəbindən yaqutda qırmızı, zümrüddə yaşıl çalar;

birləşmələrin təşkil olduqları atom və ionların energetik vəziyyətlərinin dəyişməsinin şualanma ilə əlaqədar olması (həyəcanlanmış, zəif yüksəlmiş atomların və s. mövcudluğu). İonlaşdırıcı radiasiyanın təsiri altında müxtəlif strukturlu və aşqarlı defektlərlə (ametist, bozumtul kvas, yaşıl almazlar) real kristallarda çaların elektron-dəlik mərkəzləri əmələ gəlir;

kristallik quruluş xüsusiyyəti ilə, məsələn, qəfəsin boş aralıqlarında ionların və yaxud ion qruplarının varlığı.

İdioxromatik çalar kimyəvi birləşmənin ayrılmaz hissəsidir. Öz əsas xassələrini qoruyub saxlayaraq müxtəlif zərgərlik daşlarında həm qatılıq, həm də rəngin çaları üzrə çalar dəyişə bilər.

Alloxromatik çalar müstəqil mineralların mexaniki əlavələrindən, orqanik birləşmələrindən, qaz qovuqlarından asılı olur. Məsələn, avantyurinanın qırmızımtıl-qəhvəyi rəngi kvarsda getit pulcuqlarının varlığını, yaşıl isə - jilbertitin xırda yarpaqcıqlarının mövcudluğunu verir.

Əqiqlər dəmir oksidlərinin və hidrooksidlərinin mikroəlavələri ilə rənglənir, xrizoprazin rəngi nikelin duzlarından asılıdır.

Alloxromatik çalarların təbiətinin tədqiqi mineral-əlavələrin eyniləşdirilməsilə edilir və xüsusi metodların elektron mikroskopiyası, rentgenospektral analizin və optik spektroskopiyasının vasitəsilə keçirilir.

“Işığın oynaması” effektilə müəyyənləşən yanlış xromatik çalar çoxsaylı adı mineralların zərgərlik daşları kateqoriyasına aid olmasını müəyyən edir. Gemmoloji praktikada mineralların yanlış xromatizminin (optik işiq effektleri) bu növləri seçilir: asterizm (ulduz effektli), pişik gözü, opalesensiya, avantürasensiya, şillerisensiya (ay daşlarının işiq effekti). Sonuncu dörd növ “irizasiya” adı altında birləşdirilir.

Zərgərlik daşının rəngi onun üzərinə düşən işığın spektral tərkibindən və daşın müəyyən işiq şualarını hopdurmaq və yaxud əks etdirmək qabiliyyətindən asılıdır. Demək olar ki, müşahidəçinin gözü yalnız qalıq rəngi (hopdurulmuş

obyektlərin şüalarını çıxmaqla, düşən işıq şüalarının rəngi) qəbul edir. Kristalın çalarını spektrin hansıa hissəsinə müvafiq olan rənglə xarakterizə etmək qəbul olunmuşdur. Vizual mənimmsəmə zamanı üst-üstə düşən iki rəng hopdurma spektrinə görə fərqlənə bilərlər, bu səbəbdən kristalın çalarını xarakterizə etməkdən ötrü onun spektrini öyrənmək və onun daxilində geniş hopdurma zolaqlarının yerini müəyyən etmək lazımdır.

Daşların hopdurma spektrlərini vizual müşahidə etmək üçün hopdurma spektrlərinin ümumi görünüşü üzrə mineralların təkcə müəyyən ehtimalla eyniləşdirilməsini deyil, çaların əlaqəli olduğu aşqar elementlərini də müəyyənləşdirməyə imkan verən spektroskoplar tətbiq edirlər. Əsas zərgərlik daşlarının hopdurma spektrlərində ən xarakter xətlər qiymətli daşların mineralogiya dəyişikliklərində bu daşların təsvirində göstərilmişdir.

Zərgərlik daşlarını müəyyən etmək praktikasında, bir qayda olaraq, müəyyən ciddi dar buraxma zolaqları olan kobalt şüşəsindən hazırlanmış müxtəlif filtrlərdən geniş istifadə olunur; onlar vasitəsilə baxarkən minerallar müəyyən rəngialırlar. Ən geniş istifadə olunan, 1934-cü ildə Böyük Britaniyada icad edilmiş Çelsi filtridir ki, bu da tünd qırmızı (690 nm) və sarı-yaşıl (570 nm) spektr hissələrində ciddi surətdə məhdudlaşdırılmış iki buraxma zolağına malikdir.

Zərgərlik daşlarının işığı sindırma qabiliyyəti - iki mühit sərhədində işıq öz yayılma istiqamətini dəyişir: işıq enerjisinin bir hissəsi birinci mühitə qayıdır, yəni işıq əks etdirilir, o biri hissəsi mühitlərin sərhədini keçərək yayılma istiqamətini dəyişir. Bu hadisəyə işığın sınaması deyilir. İşığın enmə və sınama bucaqları arasında müəyyən asılılıq mövcuddur: enən və sınan şüalar, şüanın endiyi nöqtədə bərpa edilən iki mühiti ayıran sərhədə olan perpendikulyar bir müstəvidə yerləşirlər; şüanın enmə bucağı sinusunun sınaması bucağı sinusuna nisbəti bu iki mühit üçün dəyişməz kəmiyyətdir.

Zərgərlik daşlarının işığı sindırma göstəricilərini müəyyən etmək üçün refraktometrləri geniş istifadə edirlər, bu zaman daşın heç olmasa bir yastı cilalanmış kənarı olmalıdır. Refraktometrlərdə sindırma göstəricilərinin müəyyən edilməsi iki mühit sərhədində tam daxili əks etdirilməyə əsaslanır.

Sınma göstəricilərini müəyyən etmək üçün optik kontakt yaratmağa imkan verən immersiya mayesi istifadə olunur. İmmersiya mayesinin sindırma göstəricisi daşın sindırma göstəricisindən yüksək və cihazın linzasının sindırma göstəricisinə yaxın olmalıdır.

İki dəfə sindırma - simmetriyadan asılı olaraq kristalları izotrop və antiizotroplara bölürlər. Qiymətli daşların tədqiqat praktikasında izotrop minerallardan iki dəfə sindiran daşların fərqləndirilməsinin bir neçə vizual üsullarını tətbiq edirlər. Daşın sindırma xarakterini tez müəyyənləşdirməkdən ötrü polyariskop tətbiq olunur. Fəaliyyət prinsipinə görə o, poliarizasiya mikroskopuna oxşardır. Polyariskop özündə çilalandırılmış daşın sindırma xarakterini müəyyən edən cihazı əks etdirir, bundan ötrü sonuncunu poliarizatorun güşgü səthinə yerləşdirirlər. Analizatoru elə quraşdırırlar ki, sahə lap qaranlıq olsun; müşahidə zamanı daşı fırlatmaq vacibdir, onu fırladan zaman sönmələr və işıqlanmalar onun optik anizotropiyasını göstərir. Optik izotrop – zərgərlik daşlarının kiçik bir qrupu kub sinqonioyasının minerallarını (almaz, spinol, süleymandaşı), eləcə də şüşələri, qətranları, bərk helləri əhatə edir. Bu daşlarda müxtəlif səbəblərdən əmələ gəlmış gərginliklər nəticəsində bəzən qeyri-adi iki dəfə sindırma müşahidə etmək olar (almaz, süleymandaşı, sintetik spinel). Qismən kristallizasiyanın pozulması hesabına şüşələr anizotropiyani biruzə verə bilərlər.

İşığın bəyaz şüasının rəngli tərkib hissəsi minerallarda müxtəlif cür sınırlar və müxtəlif sınma göstəricilərinə malikdirlər. Dalğanın uzunluğundan asılı olaraq sınma göstəricilərinin dəyişməsi dispersiya adını almışdır. Dispersiya işıq şüalarının spektrin tərkib hissələrinə bölünməsinə və çilalanmış əvan daşın rənglərinin qıgilamlı oynamasına səbəb olur. Möhkəm ifadə olunan dispersiya çoxrəngli əvan parıltı ilə müəyyən edilir və məhdud sayıda qiymətli daşlar üçün (almaz, demantoid, sfen, sirkon) xarakterikdir. Zərgərlik daşlarını diaqnostika edərkən sindırma göstəricilərinin dispersiyasının absolyut kəmiyyətini yox, dispersiya effektli kimi adlananı, yəni çilalandırılmış daşların rəng oynamasını müəyyən edirlər. Daşın oynaması vizual təyin edilir.

Pleoxroizm - iki dəfə sindiran kristaldan keçmiş işıq şüası - qarşılıqlı

perpendikulyar müstəvilərdə titrəyişləri baş verən iki polyarlaşdırılmış şüadan (adi və qeyri-adi) ibarətdir. Əgər kristal rənglənibsə, şüalardan hər biri dərəcəsi və yaxud tipi üzrə fərqlənən hopdurmaya məruz qalır və kristaldan çıxarkən digər polyarlaşdırılmış şüaya nisbətən başqa çalara malik olur.

Hərəkətsiz daşı təchiz olunmamış gözlə nəzərdən keçirəndə şüanın ikilənməsi effekti görünmür, lakin daşı işiq şüasının müxtəlif istiqamətlərində keçməsi üçün göndərən halda, istiqamətdən asılı olaraq mineralin rənginin dəyişməsini aydın görmək olar. Bu hadisə ikirəngli effekt zamanı dixroizm, çoxrənglidə isə - pleoxroizm adlanır.

Dixroizm yalnız iki dəfə sindiran kristallara xasdır, kub kristalları dixroizmə malik deyillər. Daşın eyni zamanda iki təsvirini adı və qeyri-adi şüalarda nəzərdən keçirmək üçün daxroskop tətbiq edirlər.

Laboratoriya və yaxud zavod şəraitlərində alınan zərgərlik daşları, məsələn, yaqtılar, göy yaqtılar, zümrüdlər xarici əlamətlərinə və fiziki xassələrinə görə, demək olar ki, eyni tərkibli təbii əmələ gəlmələrdən fərqlənmirlər. Onlarda və bunlarda çalarlar çox oxşardır, eyni möhkəmliyə və sıxlığa, tamamilə bənzər kimyəvi tərkibə və sindirma göstəricilərinə malikdirlər. Zərgərlik məmulatlarında istifadə olunan mineralların yaranma şəraitlərindəki və onların analoqlarının sintezindəki zərgərlər onların artım və daxili quruluş xüsusiyyətlərində əks tapır. Bu, kristalların zonallığında, çalar və əlavələrin paylanması xarakterində biruzə verilir.

Təbiətdə kristallar qaynar su məhlullarının və yaxud ərimiş maqmanın təzyiqi altında tədriclə yetişirlər. Müəyyən şəraitlərdə qarşılıqlı əlaqəyə girərək bir sıra müxtəlif minerallar əmələ gətirməkdən ötrü çoxlu kimyəvi birləşmələrin iştirakı mütləqdir. Buna görə təbii daşı nəzərdən keçirərək onunla bir yerdə əmələ gəlmiş digər mineralların xırda əlavələrini və yaxud onun təşəkkül taplığı ətraf mayenin izlərini müşahidə etmək olar.

Sintetik daşları kimyəvi “təmiz” şəraitdə yetişdirirlər. bu səbəbdən də qıraq kristallik əlavələr yalnız əsas kristalla tərkibi eyni birləşmələr ola bilər. Qaydadan istisna o hallarda olur ki, kristalları təbii minerallardan olan mayada onun üçün xarakter olan əlavələrlə yetişdirirlər.

Çilalaşdırılmış şəkildə zərgərlik daşlarının daxili xüsusiyyətlərini MBS-1, MBS-2, MBS-8 stereoskopik mikroskoplar, eləcə də “Gemolite” stereoskopik zərgərlik mikroskopu vasitəsilə öyrənirlər.

Ekspert, demək olar ki, həmişə sağanağa bərkidilmiş vəziyyətdə daşları öyrənməyə məcburdur ki, bu da əngəllər törədir. Broş, adətən, stolda yerləşdirilir və bu vəziyyətdə ona baxış keçirirlər. Üzük və sırgalardakı daşların, onu meydançası ilə əşya şübhəsinin üstündə qoymaqla və məmulatın detallarının müşahidəyə maneçilik törətməməsi üçün onu bir qədər yana əyməklə daşın arxa kənarından müşahidə etmək ən əlverişlidir. Tədqiqatdan öncə zərgərlik daşları mükəmməl təmizlənməlidirlər (mayeli sabun əlavə etməklə suda və ya spirtdə yuyulmalıdır).

Əlbəttə ki, üzüyü daşı ilə yuxarı tutmaq və onu meydançasından öyrənmək də olar, lakin bu halda yaxşı işıqlandırma əldə etmək çətin olacaq. Ən çətin tam bağlı sağanaqda olan başları tədqiq etməkdir, çünki belə daşlara yalnız yuxarıdan işıqlandırmaqla nüfuz etmək olar. Lakin bu halda belə daşın təbii və yaxud sintetik olduğunu müəyyən edən xüsusiyyəti görməyə imkan yaranır. Qiymətli metalların ərintiləri. Müasir texnikada tətbiq olunan metal materialların əksəriyyəti özündə bir neçə (2-dən 12-yə qədər, bəzi hallarda daha da artıq) tərkib hissəsindən və aşqarlardan ibarət olan ərintiləri eks etdirir. Bir metalın o birisi ilə ərintisi miqdar tərkibindən asılı olmayıaraq metali gücləndirə və yaxud metalin müsbət cəhətlərini zəiflədə bilər, bəzi hallarda bu metala xas olmayan xarakteristikalar almağa imkan verir (korroziyaya və eroziyaya qarşı davamlıq, yüksək keçiricilik qabiliyyəti, möhkəmlik, köhnəlməyə davamlılıq və i.a.). Müasir dövrde tələb olunan xassələrlə ərintini təcrübə yolu ilə işləyib hazırlayırlar.

Xalis qiymətli materiallardan zərgərlik məmulatları hazırlamaq və eləcə də konstruksiya məqsədləri üçün istifadə etmək on zəif möhkəmlikləri və köhnəlməyə davamlılıqları səbəbindən çox hallarda mümkün olmur. Tələb olunan keyfiyyətləri əldə etmək üçün qiymətli metallara müəyyən nisbətlərdə aşqar edən və ya liqatura adlanan qeyri-qiyəmətli metallar əlavə edirlər. Aşqar komponenti kimi həm qiymətli, həm də qeyri-qiyəmətli metallar ola bilər: buna

baxmayaraq alınan ərintilər qiymətli metalların ərintiləri adlanırlar. Gömrük praktikasında Azərbaycanın XİF ƏN-ə müvafiq olaraq qiymətlilərə tərkibində 2% və artıq qiymətli metal olan ərintilər aiddir.

Ən çoxsaylı ərintilərə və aşqar komponentlərinə qızıl, sonra gümüş, platin və palladium malikdir.

Ərintilər də xalis metalların malik olduqları xassələrə, - kristallik struktura, metal parıltısına, elektrik keçirmə qabiliyyətinə malikdirlər. Maye ərinti özündə iki və yaxud artıq metalin məhlulunu əks etdirir. Möhkəm ərinti məhlul ərinti donan zaman əmələ gəlir. Bütün ərintilər yekcins maye alınana kimi əridilirlər. Metalların ərintilər əmələ gətirməsini və ya gətirməməsini müəyyən etmək üçün onların maye halında qarışdırılmaq qabiliyyətini bilmək lazımdır.

Əgər iki və artıq metal istənilən nisbətlərdə maye halında qarışdırılırsa, onlar fasılısız ərintilər sırası əmələ gətirirlər. Əgər onları yalnız qismən qarışdırırlarsa, o zaman ərintilər sırası fasılısız olmur. Maye gümüş və dəmir qarışmırlar və su ilə yağ kimi iki qata bölünürler. Bu səbəbdən qızıl-iridium, gümüş-iridium, gümüş-kobalt və qiymətli metalların bəzi başqa ərintiləri olmur.

Külçələrin döymə, prokat və sürüyüb çəkmə zamanı dənəvari strukturu dəyişir. Həcmli xacşəkilli döymə və prokat dənələrin yastılanmasına, uzununa döymə və prokat-dənələrin uzadılmasına, sürüyüb çəkmə-bir istiqamətdə en kəsiyi üzrə onların sıxılmasına gətirib çıxarır. Soyuq işləmə ərintilərin təkcə strukturunu deyil, onların fiziki xassələrini də dəyişir. Belə ki, zəif döymə zamanı ərintilərin sıxlığı artıq, xeyli möhkəm döymə və prokat zamanı - azalır. Soyuq mexaniki işləmə zamanı möhkəmlik və qırılmaya müqavimət əvvəl tez artır, sonra tədricən azalır; bu zaman uzanma və qatılıq aşağı düşərək ərintinin kövrək vəziyyətə keçməsini göstərir. Soyuq işlənmiş metallar qeyri-hartlandırılmış adlanır.

Ərintilərə deformasiyaya qədər malik olduqları göstəriciləri qaytarmaq (xüsusilə, plastikliyi) və ən yaxşı mexaniki və digər xassələr əlavə etmək üçün onları termik işləyirlər. Termik işlənmənin əsas növləri - möhkəmlik, bişirmə,

kövrəkliyini azaltma, köhnəlmədir.

Ərintilərdə qiymətli metalların tərkib varlığı əyar (ərinti kütləsinin 1000 vahidində qiymətli metal kütləsi vahidlərinin sayı) və yaxud faizlə ifadə olunur. Ərintinin qalan komponentləri - qeyri-qiymətli metallar-liqaturlular, yəni tərkib hissələr; qiymətli metalın qeyri-qiymətli ilə ərintisinin özü isə-liqaturlu adlanır.

1927-ci ilə qədər bizim ölkədə əyar ərintinin bir funtunda (1 funt 96 misqala bərabər) misqalların sayı ilə ifadə olunurdu. Deməli, 96 misqal əyarı 1000 metrik əyara bərabərdir.

Misqal əyarı (a) metrik əyara (x) çevirmək üçün aşağıdakı nisbəti tətbiq edirlər:

$$\frac{96}{1000} = \frac{a}{x}$$

buradan

$$x = \frac{1000a}{96}$$

Digər ölkələrdə karat adlanan sistemdən istifadə edirlər. Bu sistemdə 1000 metrik əyara 24 karat müvafiqdir (təxminən 0,2 q-a bərabər olan qiymətli daşların kütləsinin ölçü vahidi ilə səhv salınmamalıdır).

Karat əyarını (b) metrik əyara (x) çevirmək üçün aşağıdakı nisbəti tətbiq edirlər:

$$\frac{24}{1000} = \frac{b}{x}$$

buradan

$$x = \frac{1000b}{24}$$

Qızılın ərintiləri - qızıl bir çox metallarla ərintilər əmələ gətirir. Qızıl ərintilərinin tərkibinə aşqar komponentləri kimi gümüş, mis, palladium,

rodium, platin, sink, nikel, kadmium, civə və s. daxil ola bilər. Gümüş və mis ilə qızıl bərk məhlullar əmələ gətirməklə bütün istənilən nisbətlərdə əriyir.

Qızıl-gümüş ərintiləri özlüyündə bu metalların fasiləsiz bərk məhlullarını əks etdirirlər. Onlar yumşaqlıqla fərqlənir, yaxşı döymə qabiliyyətinə malikdir və mexaniki işləməyə yaxşı təsirlidirlər. Gümüş ərimə temperaturunu azaldır və ərintinin çalarını dəyişir. Gümüşün tərkibdə hissəsi artdıqca ərintinin rəngi sarıdan açığa dəyişir. Tərkibdə gümüş 30%-ə qədər olanda ərintinin rəngi yaşılı-sarı, 50-yə qədər - yaşılı-bəyaz, 60-a qədər - təqribən bəyaz və 65% olan zaman ərintinin sarı çaları tamamilə itir.

Qızıl-mis ərintiləri özlərində yalnız yüksək temperaturda bərk məhlulların fasiləsiz sırasını əks etdirirlər, 50 və 75% (atom) misi olan bərk məhlullar 425-450 0C-də dəyişirlər: onlardan AuCu₃ və AuCu kimyəvi birləşmələri ayrıılır. Bunun nəticəsində ərintinin plastikliyi azalır ki, bu da prokat zamanı çatların əmələ gəlməsinə gətirib çıxarır. Belə ərintilərin suda bərkidilməsi onların işləmə qabiliyyətini artırır. Ərintinin rəngi misin miqdardından asılı olaraq sarıdan qırmızıya kimi dəyişir. Mis döymə və uzanma qabiliyyətlərini qoruyub saxlayaraq qızıl ərintisinin möhkəmliyini artırır. Ərinti qırmızımtıl çalarlar qazanır; tərkiblə mis 14,6% təşkil edərkən ərinti parlaq qırmızı olur. Lakin mis ərintinin korroziyaya dayanıqlığını azaldır və tərkibdə mis çox olarkən ərintinin səthi tündləşir.

25-dən 80%-ə (atom) kimi tərkibində platin olan qızıl-platin ərintiləri iki bərk məhlulun qatışlığını əmələ gətirirlər. Ərintinin möhkəmliyi platinin miqdarı artdıqca çoxalır. Belə ki, tərkibdə 20% (kütlə üzrə) platin olduqda möhkəmlik 40 kq/mm², 50%-də - 80kq/mm² təşkil edir və 80%-də maksimal qiyməti 128 kq/mm² çatır və bundan sonra möhkəmlik aşağı düşməyə başlayır. Platinin miqdarı artdıqca ərintinin rəngi sarıdan boza çevrilir.

Qızıl-palladium ərintiləri bərk məhlulların fasiləsiz sırasını yaradırlar. Tərkibində 85% (atom) palladiumu olan ərinti maksimal möhkəmliyə (60kq/mm²) malikdir. Palladium qızıl ərintisinin ərimə temperaturunu yüksəldir və kəskin surətdə onun rəngini dəyişir - ərintinin tərkibində 10% palladium olduqda külçə rəng alır. Ərintinin plastikliyi və döymə qabiliyyəti

saxlanılır.

Tərkibində 40% -ə (atom) qədər palladium olan qızıl-platin-palladium ərintiləri palladiumla və qızılın platində bərk məhlulu ilə mexaniki qatışığıdır. Tərkibində 40% -dən çox palladium olan ərintilər özlərində üç metalın bir-birində yekcins bərk məhlulunu eks etdirirlər və yüksək möhkəmliyə malik olurlar.

Qızıl-palladium-gümüş ərintiləri bərk məhlulların fasıləsiz sırasını əmələ gətirir və yüksək plastik və oksidləşməmə qabiliyyətinə malik olurlar, qəşəng çalarları olur.

Platin qızılı ağ rəngə palladiumdan intensiv rəngləyir, sarılıq artıq ərintidə 8,4% platin olduqda itir, ərintinin ərimə temperaturu kəskin surətdə artır. Platinin miqdarı 20%-ə qədər artan zaman ərintinin elastikliyi yüksəlir.

Qızıl ərintisinin hər bir komponenti ona müəyyən xassələri əlavə edir. Belə ki, gümüş və mis ərintinin çalarını yaşılı və qırmızımtıl tonlardan keçməklə solğun sarıdan qırmızıya kimi dəyişməyə imkan verir, ərintiyə yumşaqlıq, plastiklik, döyülməklik və digər xassələri əlavə edir, orta ərimə temperaturunun olmasını təmin edir. Palladium, nikel və platinərintilərə ağ rəng verir. Kadmium və sink ayrı-ayrı ərintilərin ərimə temperaturlarını azaldır.

Qızılın zərgərlik ərintiləri dörd qanuniləşdirilmiş əyara malikdir: 750, 585, 500, 375.

Gümüşün ərintiləri - əridilmiş vəziyyətdə gümüş istənilən nisbətlərdə çoxsaylı metallarla qatışır. Gümüş qızilla, mislə, qurğuşunla, platinlə və platin qrupunun metalları ilə kimyəvi birləşmələr yaratmadan ərintilər əmələ gətirir. Ən geniş gümüşün mislə ərintiləri yayılmışdır. Tərkibində 6-dan 97% -ə (kütləsi üzrə) qədər mis olan gümüş-mis ərintiləri iki bərk məhlulun qatışığını əmələ gətirirlər; digər nisbətlərdə, temperaturdan asılı olaraq dəyişən, gümüş və mis bir-birində məhdud qatışmaya malikdirlər. Misin ərintilərdə miqdarı artdıqca (8-dən 96% -ə kimi) onların möhkəmliyi və qatılığı yüksəlir. Ərintilər yaxşı plastikliyə malik olur, lakin yüksək temperaturda 40-dan 80 %-ə qədər misi olan ərintilər çox kövrəkdir. Misin miqdarı artdıqca ərintilərin rəngi aşağıdan qırmızımtıl-sarıya kimi dəyişir. Texnikada ən tətbiq olunan ərintilər

tərkiblərində 50-dən 96%-ə qədər gümüşə malikdirlər.

Tərkibində 3-ə qədər və 80%-dən artıq gümüş olan gümüş-platin ərintiləri bərk məhlullar əmələ gətirirlər. Tərkibində 25, 50 və 75% (atom) platin olanlar tərkibi bişirilmə zamanı (550 0C) dəyişən kimyəvi birləşmələr əmələ gətirir.

Gümüş-palladium ərintiləri bərk məhlullar və intermetal birləşmələri əmələ gətirirlər. Onlar yüksək plastiklik və oksidləşməmə qabiliyyətinə malikdirlər, qızdırılan zaman hidrogen hopdururlar.

Zərgərlik sənayesində istifadə olunan gümüş ərintiləri, qızılın ərintilərindən fərqli olaraq bir aşqar edən komponentə - misə malikdir. Gümüşün zərgərlik ərintiləri beş qanuniləşdirilmiş əyara malikdir: 800, 830, 875, 925, 960.

Platin və palladiumun ərintiləri - zərgərlik sənayesi üçün bir aşqar edən komponentə – misə malikdir. Platin-mis və palladium - mis xassələrinə görə oxşardırlar: onların hər bir cütü belə məhsulların fasıləsiz sırasını əmələ gətirir ki, daxilində soyudulan zaman CuPt, Cu3Pt, CuPd, Cu3Pd kimyəvi birləşmələri yaranır.

Kimyəvi birləşmələri olan ərintilər ən az möhkəmliyə və ən çox elektrik keçiriciliyi qabiliyyətinə malik olurlar. Tərkibində 1-5% (kütləsi üzrə) mis olan ərintilərin yaxşı mexaniki xassələri, eləcə də oksidləşməmə qabiliyyəti olur.

Platinin zərgərlik ərintisi qanuniləşdirilmiş 950 əyarına; palladiumun zərgərlik ərintiləri - 500 və 850 əyarlarına malikdirlər.

3.2. Zərgərlik məmulatlarının qiymətləndirmə ekspertizası

Bu metodika qiymətli, zərgərlik və xırda məmulatlar hazırlamaq üçün daşlardan olan zərgərlik məmulatlarının qiymətli daşları çilalayan məmulatların qiymətləndirilməsi, eləcə də onların siğorta və girov dəyərini müəyyən etmək üçün təyin edilmişdir.

Ümumi müddəalar. Metodika keyfiyyət, istehlak xassələrini nəzərə almaqla qiymətlərin təyin edilməsi, eləcə də daha keyfiyyətli məmulatların istehsalının stimullaşdırması; qiymətli və yaxud xırda məmulatların hazırlanması üçün daşlardan qoymalarla məmulatların və gümüşdən məmulatların qüvvədə olan pərakəndə qiymətlərinin ümumi səviyyəsinin saxlanması üçün təyin edilmişdir. Satılmaq üçün əhali tərəfindən təhvil verilən zərgərlik məmulatları 1991-ci ildən komissiyon mağazalarında sərbəst müəyyənləşdirilən qiymətlərlə qiymətləndirirlər. Yuxarıda göstərilən məsrəflər nəzərə alınmaqla zərgərlik məmulatlarının sərbəst qiymətlərinin kalkulyasiyasını müəyyən edirlər.

Zərgərlik məmulatlarının qiymətləndirilməsi üzrə tövsiyələr. Məmulatların baza dəyəri - qiymətli metalların, qiymətli metallardan və xırda məmulatlar hazırlamaq üçün daşlardan qoymaların və məmulatın istehsalına sərf edilmiş əməyin maddi dəyərinin cəmidir.

Qiymətli metalların dəyəri xüsusi arayış-informasiya ədəbiyyatı üzrə müəyyənləşdirilən, müvafiq qiymətli metalının dünya bazarındaki qiymətinə (qiymətləndirmə momentində əyarlar üzrə 1 qramının) uyğun təyin olunur. Qiymətli metalın baza dəyərini ilkin əmək məsrəfləri və qaytarılmaz itkilər nəzərə alınmaqla bu düstur üzrə hesablayırlar: qiymətli metalın qramlarının miqdarı x onun əyari x bu əyardakı metal qramının dəyəri x qiymətli metalın buraxılış qiymətinin topdan satış qiymətinə kimi çatdırılma əmsali. Orta hesabla əmsal 1,24-ə bərabərdir.

Brilyantı bu daşların topdan satış valyuta preyskurantı üzrə qiymətləndirirlər. Zərgərlik məmulatlarında istifadə edilən xırda məmulatlar hazırlamaq üçün daşların dəyəri “GemstarPriceReport”, “MichelsenGemstoneIndex” dövri nəşrlərində dərc edilən preyskurantlara uyğun hesablanır.

Məmulatın istehsalına əmək məsrəfinin dəyərini istehsal metodunun

diaqnostikasının nəticələri üzrə müəyyən edirlər.

Kateqoriyadan kənar məmulatlar üçün əsərlərin mədəni-tarix əhəmiyyətini nəzərə alan artırıcı əmsalları tətbiq etmək tövsiyə olunur. Məmulatları adətən ABŞ dollarında qiymətləndirirlər.

Brilyantlarla zərgərlik məmulatlarının qiymətləndirilməsi aşağıdakı bəndləri əhatə edir:

1. Məmulatın maya dəyərini qiymətli metalların, brilyantların, məmulatın hazırlanmasına əmək məsrəfinin və sıxıb bərkitmənin dəyərlərinin cəmi kimi müəyyən edirlər.
2. Məmulatda qiymətli metalın maya dəyəri qiymətli daşların kütləsi qədər azaldılmış məmulatın kütləsinə vurulan qiymətli metalın buraxılış qiymətini topdan satış qiymətinə çatdırılma əmsalı nəzərə alınmaqla metalın 1 qramının qiyməti hesaba alınaraq təyin olunur.
3. İki metaldan hazırlanmış məmulat əlavə edilmiş metallardan detalların dəyəri nəzərə alınmaqla əsas metaldan olan məmulat kimi qiymətləndirilir.
4. Brilyantların keyfiyyət göstəriciləri TŞ - 25.07.1319-77 üzrə müəyyən edilir.
5. Pərakəndə qiymətləndirmə dairəvi 17 üzlü və 33 üzlü, A qrupunun həndəsi parametrləri dairəvi 57 üzlü brilyantlar üçün nəzərdə tutulmuşdur.
6. Digər formalı brilyantları preyskurantlara müvafiq olaraq dairəvi 57 üzlü brilyantların güzəştərlə qiymətlərini nəzərə almaqla qiymətləndirirlər.
7. Dişlərinin, kənarlarının kiçik qopartmaları və digər az əhəmiyyətli mexaniki zədələri olan brilyantları 20% güzəştə qiymətləndirirlər.
8. Aradan qaldırılması yenidən çıralandırmanın tələb edən, qopartmaları, proporsiyalardan və simmetriyadan sapmaları, meydançasında xarici çatı olan brilyantları 40% güzəştə qiymətləndirirlər.
9. Müasir TŞ-lə uyğun olmayan brilyantları 50% güzəştə qiymətləndirirlər.
10. “Qızıl gül” təraşlı almazlar, üzlərinin sayı 17-dən az olan sadə təraşlı brilyantlar böyük 17 üzlü brilyantların qiyməti üzrə 50% güzəştə qiymətləndirilir.
11. “Oynamayan” fikirlənmiş brilyantların (TŞ üzrə qopartmaları ola bilər) qiyməti kütləsi 0,30 karat olan zaman 1 karatı - 120 ABŞ dollar, 0,30 karatdan

çox kütlə zamanı - 230 ABŞ dollardır.

12. Rəngsiz brilyantlara (İ rəng qrupu) yalnız mavi lümunessensiyası olmayan brilyantları aid etmək olar.

Zümrüdlə, yaqutla, göy yaqutla və təbii mirvari ilə zərgərlik məmulatlarının qiymətləndirilməsi:

Qiymətli metalların dəyəri xüsusi arayış-informasiya ədəbiyyatı üzrə müəyyənləşdirilən, müvafiq qiymətli metalının dünya bazarındaki qiymətinə (qiymətləndirmə momentində əyarlar üzrə 1 qramının) uyğun təyin olunur. Qiymətli metalın baza dəyərini ilkin əmək məsrəfləri və qaytarılmaz itkilər nəzərə alınmaqla bu düstur üzrə hesablayırlar: qiymətli metalın qramlarının miqdarı x onun əyari x bu əyardakı metal qramının dəyəri x qiymətli metalın buraxılış qiymətinin topdan satış qiymətinə kimi çatdırılma əmsalı. Orta hesabla əmsal 1,24-ə bərabərdir.

Brilyantı bu daşların topdan satış valyuta preyskurantı üzrə qiymətləndirirlər. Zərgərlik məmulatlarında istifadə edilən xırda məmulatlar hazırlamaq üçün daşların dəyəri “GemstarPriceReport”, “MichelsenGemstoneIndex” dövri nəşrlərində dərc edilən preyskurantlara uyğun hesablanır.

Məmulatın istehsalına əmək məsrəfinin dəyərini istehsal metodunun diaqnostikasının nəticələri üzrə müəyyən edirlər.

Kateqoriyadan kənar məmulatlar üçün əsərlərin mədəni-tarix əhəmiyyətini nəzərə alan artırıcı əmsalları tətbiq etmək tövsiyə olunur. Məmulatları adətən ABŞ dollarında qiymətləndirirlər.

Brilyantlarla zərgərlik məmulatlarının qiymətləndirilməsi aşağıdakı bəndləri əhatə edir:

1. Məmulatın maya dəyərini qiymətli metalların, brilyantların, məmulatın hazırlanmasına əmək məsrəfinin və sıxıb bərkitmənin dəyərlərinin cəmi kimi müəyyən edirlər.

2. Məmulatda qiymətli metalın maya dəyəri qiymətli daşların kütləsi qədər azaldılmış məmulatın kütləsinə vurulan qiymətli metalın buraxılış qiymətini topdan satış qiymətinə çatdırılma əmsalı nəzərə alınmaqla metalın 1 qramının qiyməti hesaba alınaraq təyin olunur.

3. İki metaldan hazırlanmış məmulat əlavə edilmiş metallardan detalların dəyəri nəzərə alınmaqla əsas metaldan olan məmulat kimi qiymətləndirilir.
4. Brilyantların keyfiyyət göstəriciləri TŞ - 25.07.1319-77 üzrə müəyyən edilir.
5. Pərakəndə qiymətləndirmə dairəvi 17 üzlü və 33 üzlü, A qrupunun həndəsi parametrlə dairəvi 57 üzlü brilyantlar üçün nəzərdə tutulmuşdur.
6. Digər formalı brilyantları preyskurantlara müvafiq olaraq dairəvi 57 üzlü brilyantların güzəştlərlə qiymətlərini nəzərə almaqla qiymətləndirirlər.
7. Dişlərinin, kənarlarının kiçik qopartmaları və digər az əhəmiyyətli mexaniki zədələri olan brilyantları 20% güzəştə qiymətləndirirlər.
8. Aradan qaldırılması yenidən çilalandırmanın tələb edən, qopartmaları, proporsiyalardan və simmetriyadan sapmaları, meydançasında xarici çatı olan brilyantları 40% güzəştə qiymətləndirirlər.
9. Müasir TŞ-lə uyğun olmayan brilyantları 50% güzəştə qiymətləndirirlər.
- 10.“Qızıl gül” təraşlı almazlar, üzlərinin sayı 17-dən az olan sadə təraşlı brilyantlar böyük 17 üzlü brilyantların qiyməti üzrə 50% güzəştə qiymətləndirilir.
- 11.“Oynamayan” fikirlənmiş brilyantların (TŞ üzrə qopartmaları ola bilər) qiyməti kütləsi 0,30 karat olan zaman 1 karatı - 120 ABŞ dollar, 0,30 karatdan çox kütlə zamanı - 230 ABŞ dollardır.
- 12.Rəngsiz brilyantlara (I rəng qrupu) yalnız mavi lümunessensiyası olmayan brilyantları aid etmək olar.
Zümrüdlə, yaqutla, göy yaqutla və təbii mirvari ilə zərgərlik məmulatlarının qiymətləndirilməsi:
 1. Məmulatların maya dəyərini qiymətli metalların dəyərinin, məmulatın hazırlanmasının və zümrüdüün, yaqutun, göy yaqutun, təbii mirvarının sıxılıb bərkidilməsinin əmək məsrəfinin cəmi kimi müəyyənləşdirirlər.
 2. Brilyantlar da olan zərgərlik məmulatlarının maya dəyəri əvvəlki bölmədə verilmiş metodika üzrə müəyyən edilir və ona əlvan daşların dəyərini əlavə edirlər.
 3. Məmulatda qiymətli metalın maya dəyəri qiymətli daşların kütləsi qədər azaldılmış məmulatın kütləsinə vurulan qiymətli metalın buraxılış qiymətinin

topdan satış qiymətinə çatdırılma əmsalı nəzərə alınmaqla metalin 1 qramının qiyməti hesaba alınaraq təyin olunur.

4. Yaqutların, göy yaqutların, təbii mirvarinin keyfiyyət göstəricilərini 1991-ci ilin 111 №-li satınalma preyskuranṭının qüsurluluq, rəng qrupunun təsvirinə müvafiq müəyyən edirlər.

5. Zümrüdlərin keyfiyyət göstəriciləri TŞ - 95.335-88 “Təbii, işlənmiş zümrüdlər”ə uyğun müəyyən edirlər.

6. 3-cü xalislik qrupuna uyğun gəlməyən təraşlandırmış zümrüdlər, yaqutlar, göy yaqutlar kabəsonlarının 1-ci xalislik qrupu üzrə qiymətləndirilir.

7. Xarici qüsurları olan qiymətli daşları %-lə aşağıdakı güzəştərlə qiymətləndirirlər: 20 - qeyri-hamarlılıq və çalarının xallı olduğuna, dixroizmə (göy yaqutlardır) görə; 30 - cızıqlara, kiçik qopartmalara, sona kimi təraşlanmadığına, kiçik sürtüklük'lərə, simmetriyada sapmasına görə; 50 - təchiz edilməmiş göz ilə asanlıqla görünən böyük qopartmalar və digər qüsurlara görə.

8. Üzlərinin sürtüklüyüնə, eləcə də yarıldığına görə satış keyfiyyəti olmayan qiymətli daşlar sonuncu rəng qrupu kabəsonunun 2-ci xalislik qrupu üzrə qiymətləndirirlər.

9. “Kare”, düzbucaqlı, kabəson istisna olmaqla, başqa şəkilli zümrüdləri düzbucaqlı zümrüdlərin qiyməti ilə 25% güzəştə, 49-dan artıq sayıda üzü olan düzbucaqlı çı�alanmış zümrüdləri isə 20% artırma ilə qiymətləndirirlər.

10. Aleksandritləri dixroizm dərəcəsini nəzərə almaqla zümrüdlərin əsas keyfiyyət göstəriciləri üzrə qiymətləndirirlər.

1. Qoymaları olmayan zərgərlik məmulatlarının qiymətləndirilməsi

1. Məmulatın maya dəyərini metalin 1q qiymətini hesaba almaqla, qiymətli daşın buraxılış qiymətini topdansatış qiymətləndirməyə çatdırma əmsalını məmulatın kütləsinə vurmaqla və istehsalçının qiymət əlavəsini (sonuncu məmulatın istehsalı üçün tələb olunan həcmindən asılıdır) nəzərə almaqla müəyyən edirlər. İstehsalçının mürəkkəb tökmə formasına malik olan məmulata qiymətin əlavəsini təyin etmək üçün mum modelinin hazırlanmasına

və istehsal üçün zəruri olan vaxtı hesaba almaqdan ötrü metalin həqiqi dəyərini 2,25-ə vurmaq lazımdır. Ayrılan birləşmələri olan tökmə məmulatlar (sırğalar, broşlar,asmalar, qolbaqlar) üçün metalin həqiqi dəyərini 2,5-dən az olmayan əmsala vurmaq tövsiyə olunur. İki və üçrəngli qızıl məmulatlar üçün metalin həqiqi qiymətini 2,2-yə vurmaq tövsiyə olunur.

2. Gümüşdən tökmə və şamplanmış məmulatları qiymətləndirən zaman metalin bu əyarının həqiqi dəyərini, aşağıdakı əmsallar nəzər alınmaqla məmulatın ümumi kütləsinə vurmaq tövsiyyə olunur: şamplanma məmulatlar üçün-2; əlavə naxışlarla şamplanma məmulatlar üçün-3; qara mina ilə məmulatlar üçün-4.

2. Məmulatın xarici vəziyyətini nəzərə alma prinsipləri

Zərgərlik mallarının keyfiyyətinə əsas tələblər “Qiymətli metallardan zərgərlik məmulatlarının ümumi texniki şərtlər”ində göstərilmişdir. Seriya üzrə buraxılan qiymətli daşları təraş edən məmulatların keyfiyyəti tələblərə müvafiq olmalıdır.

Qiymətli metallardan hazırlanan məmulatların keyfiyyətinə nəzarət hər məmulatda Probvurma nəzarət inspeksiyası möhürünnən və istehsalçı müəssisə adlığının varlığının yoxlanmasından başlamaq zəruridir. Bu nişanələr aydın olmalı və məmulatın xarici görünüşünü pisləşdirməlidirlər.

Cüt məmulatları (sırğalar, zaponkalar) ölçüləri, forması, təraşlandırma görünüşü və qoymaların rəngi üzrə seçib götürürlər. Qoymaların çalarlarından kiçik fərqlər brak əlaməti deyil. Əgər yarımcütlər təpədə assimetrik konstruksiyaya malikdirlərsə, o zaman onları cüt güzgü əksi prinsipi üzrə seçib götürürlər. Məmulatların cilalanmış və kraslanmış səthləri bərabər, pardaxlanmış səthləri-parıldamalı, tutqun səthləri- şəkli üzrə bərabər tutqun və məxməri olmalıdır.

Məmulatın üzərində çatlara, boşluqlara, qırıntılaraya yol verilməməlidir. Qeyri-üz səthlərində əhəmiyyətsiz məsaməlik, dalgalıq, alətin izləri ola bilər. Məmulatların mina örtükləri hamar, parıltılı, qopuqsuz, çatsız, arasız, zolaqsız, xalsız və şəffaf mina altında metalin görünən qüsurları olmadan

olmalıdır. Məmulatların mina örtüklərində (süfrə açma əşyalarından və interyeri bəzəməkdən başqa) cızıqlar, qovuqlar, əlavələr, boşluqlar, kantlarda və arakəsmələrdə yiğintılar istisna olunur. Belə örtüklərdə mina qatının əhəmiyyət kəsb etməyən dalgalığına, eləcə də minanın arakəsmələrlə və kantlarla birləşən yerlərində tükşəkilli əlamətlərinə yol verilir.

Qalvanik örtüklərdə örtüyün qatını pozmamaq və məmulatın xarici görünüşünü pisləşdirməmək şərtilə cərəyan keçirən kontaktlar yerində əhəmiyyətsiz izlər ola bilər. Süfrə açma və interyerin bəzədilmə əşyalarının savatlanmış örtüklərində beşdən artıq səpələnmiş boşluqlar olmamalıdır. Məmulatlarda qaynaqlanmış və lehimlənmiş bənd yerləri - kip, hamar, yandırmalar olmadan, məmulatın üz tərəfində bəndlər olmadan - hazırlanlığı ərintinin rənginə yaxın çalarda olmalıdır.

Məmulatın üzərində şamplanmış, zərb olunmuş, zərgərlik (filiqran), kəsmə və həkk edilmiş şəkillər aydın şəkilli olmalıdır. Qoymalar - sağanaqda hərəkətsiz bərkidilməli, bu halda qoymanın düşməsi istisna olunmalıdır. Müvafiq bərkitmələrin krapanları və kornerləri quraşdırılmalı, onların sonucları isə qoymaların üzərinə kip sıxılmalıdır. Kastaların bütöv bərkidilmələrində qoymaları rundista üzrə ara vermədən kip sıxırlar. Qrizantla bəzədilən qrizant şəkli aydın və qırılmalarsız olmalıdır. Mirvaridən, mərcandan, kəhrəbadan, balıqqulağından, xırda məmulatlar hazırlamaq üçün daşlardan qoymaları bütöv bərkitmə ilə birgə yapışqanla və yaxud yapışqanla və şiftlə möhkəmləndirməyə yol verilir. Məmulatlardakı qıflılar özbaşına açılmayı istisna etməlidir. Sırğa və broşların bərkitmə detallarının konstruksiyaları istismar zamanı məmulatların düzgün vəziyyətini təmin etməlidirlər.

NƏTİCƏ

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı” (2014-2018). Dövlət programında nəzərdə tutulan tədbirlərin biri də istehlak malların keyfiyyətinə nəzarətin gücləndirilməsi və bu məqsədlə müasir tipli laboratoriyaların yaradılmasıdır.

İqtisadi İnkişaf Nazirliyinin istehlak mallarının ekspertizası mərkəzində zərgərlik məmulatlarının keyfiyyətinə nəzarət məqsədilə texniki və kimyəvi tədqiqatların aparılması üçün Arbitraj laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada analizləri, müasir tələblərə uyğun aparmaq üçün avtoklav, quru strelizator, sınaqlar üçün müasir mikroskop və elektron tərəzilər, üzvü maddələri, antibiotikləri, vitaminləri təyin etmək üçün voltampermetrik STA-1 cihazı, toksiki mikroqarışqların, benzoy və sorbin turşuların təyini üçün qaz xromatoqraf cihazı, nitratların təyini üçün müasir Ekotest-120 cihazı, taxıl məhsullarında düşmə rəqəminin ölçülməsi üçün respublikada yeganə olan PÇR-3 cihazı quraşdırılmışdır. Belə laboratoriyaların yaradılması əhalinin ekoloji təmiz, beynəlxalq gigiyena, sanitariya normalarına cavab verən zərgərlik məmulatları ilə təmin edilməsində xüsusi rol oynayacaq, ölkədə rəqabət qabiliyyətli və keyfiyyətli məhsul istehsalında da əhəmiyyətli olacaqdır.

Daha yüksək ekspert tədqiqatları aparmaq üçün yeni təlabatlara cavab verən texniki vasitələrə, həmçinin bu sahədə işləmək üçün çox səriştəli mütəxəssislərin hazırlanmasında da böyük tələbat duyulur. Ancaq bu o demək deyil ki, bu sahədə irəliləyiş yoxdur, əksinə müstəqillik qazandıqdan sonra və bir çox xarici dövlətlərlə əlaqələr yarandıqdan sonra bu sahədə xeyli dəyişikliklər baş verir. İlk növbədə bu sahədə yüksək peşəkar kadrların hazırlanmasına daha çox diqqət yetirilməlidir, ali məktəblərə hazırlanan kadrlar çox vaxt bu tələbatlara uyğun gəlmirlər, bu texniki vasitələrin çatışmamazlığı,

praktiki dərsliklərin azlığı,xüsusi ədəbiyyatın ana dilində çox az olması və s.amillərdən asılıdır.

Qeyd etmək zəruridir ki, bu gün cinayətkarlar daha çox yeni texniki vasitələrdən və metodlardan istifadə etməyə başlayıblar, bu sahədə bəzən hüquq-mühafizə orqanları gecikirlər. Cinayətkarların yeni texnoloqiyalardan istifadə etməsi ekspertiza metodlarının yaranmasına təkan verir.

Bu gün respublikamızın sərhədləri bütün dövlətlər üçün açılmışdır, bunun üçün qarşidan gələn təhlükələri əvvəlcədən proqnozlaşdırmaq gömrük orqanlarının ən ümdə vəzuifələrindən biri sayılmalıdır.

Deyilənləri ümumiləşdirərək Azərbaycanın gömrük sisteminde ekspertiza fəaliyyətinin normal təşkilinin təmin edilməsi üçün aəağıdakı işlərin həyata keçirilməsinin zəruriliyini göstərmək olar:

- bölgələrdə müasir tipli gömrük laboratoriyanın yaradılması;
- beynəlxalq təcrübədə özünü doğrultmuş texnika və texnologiyanın laboratoriyanın fəaliyyətində istifadə edilməsi;
- laboratoriya mütəxəssislərinin mütəmadi olaraq ixtisaslarının artırılması;
- gömrük ekspertizası ilə bağlı olan metodiki vəaitlərin milli dildə nəşrinin təşkil edilməsi;
- mərkəzi və yerli gömrük orqanlarının fəaliyyətini daha operativ şəkildə izləmək üçün Mərkəzi Laboratoriyanın rəsmi web ünvanının yaradılması;
- gömrük ekspertizası ilə əlaqədar olan qanunvericilik bazasının təkmilləşdirilməsi və s.

Bütün bu göstərilənlərə əməl edilməsi sonda zərgərlik məmulatlarının standartlara uyğun istehsal edilməsi və ölkəmizə gətrilməsinə əlverişli şərait yaradacaqdır.

Ə D Ə B İ Y Y A T S İ Y A H I S I

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı 1995;
2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, Bakı 1997;
3. Qanunlar Külliyyatı, 2000-2005;
4. Heydərov K.F. “Gömrük işinin əsasları”, I-IV kitablar, Bakı 1998-2000;
5. Nuriyev C.Q. “Gömrük hüququ”, Bakı 2000;
6. Şəkərəliyev A.Ş., Nuriyev C.Q., Əliyev A.Ə. “Gömrük işinin təşkili və idarəedilməsi”, Bakı 2003;
7. Nuriyev C.Q., Şəkərəliyev A.Ş., Əliyev A.Ə., Əhmədov S.T. “Gömrük ekspertizası”, Bakı 2003;
8. Feyzullabəyli İ.Ə., İbişov E.İ., İsrafilov H.A., “Beynəlxalq ticarət işi”, Bakı 2001;
9. Heydərov K.F., İbrahimov T.T. “Gömrük işi – iqtisadi suverenlik və təhlükəsizlik”, Bakı 1999;
- 10.Şəkərəliyev A.Ş. “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər”, Bakı 1999;
- 11.Şəkərəliyev A.Ş., Əliyev A.Ə. “Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti”, Bakı 2002;
- 12.Əliyev A.Ə., Şəkərəliyev A.Ş., Dadaşov İ.Ş. “Dünya iqtisadiyyatı; müasir dövrün problemləri”, Bakı 2003;
- 13.Əliyev A.Ə., “Azərbaycanın iqtisadi siyasəti”, Bakı 2003;
- 14.Николаева М.А. “Товарная экспертиза” Москва 1998;
- 15.Солащенцев Н.Е., Нестеров А.В. “Экспертиза в таможенном деле”Новосибирск, “Наука” 1998;

- 16.Красовский П.А., Кобалев А.И., Стрижов С.Г. “Товар и его экспертиза”, Москва 1998;
17. Xalq qəzeti;
- 18.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Qeyri-ərzaq mallarının ekspertizası. I hissə. Dərslik. Bakı, 2006.
- 19.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Qeyri-ərzaq mallarının ekspertizası. II hissə. Dərslik. Bakı, 2006.
- 20.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Gön ayaqqabı və xəz mallarının ekspertizası. Dərslik. Bakı, 2006.
- 21.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Zərgərlik məmulatının ekspertizası. Dərslik. Bakı, 2009.
- 22.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Çini saxsı mallarının texnologiyası. Dərslik. Bakı, 2008.
- 23.Ə.P.Həsənov, C.M.Vəliməmmədov və başqları. Əmtəəşünaslıq və kimya. Dərslik. Bakı, 2006.
- 24.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Toxuculuq, geyim, ayaqqabıvəxəzmallarının laboratoriya praktikumu. Dərslik. Bakı, 2006.
- 25.Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqları. Mədəni-məişət və təsərrüfat mallarının laboratoriya praktikumu. Dərslik. Bakı.
- 26.C.M.Vəliməmmədov, N.N.Həsənov. Xalq istehlak mallarının estetika-sı. Bakı, 1987.

Мурсалова Турана Мехман

РЕЗЮМЕ

Процесс трансформации в новую экономическую систему осуществление масштабных рыночных реформ привели к коренным изменениям в экономике страны. Формирование рыночной среды, развитие предпринимательской деятельности требует совершенствования структурных единиц экономики в направлении повышения эффективности, достижение конкурентоспособности, что предопределяет необходимость использования современных форм организации экспертизы непродовольственных товаров и поиск путей совершенствования хозяйственной деятельности.

Большое значение приобретают эффективность деятельности торговых фирм как структурное звено экономики, связующее производителя и потребителя.

Цель исследования заключаются в изучении методологических и методических основ торговой сферы в комплексном исследовании деятельность лаборатории по экспертизу непродовольственных товаров в Азербайджане.

Mürsəlova Türanə Mehman

SUMMARY

Formation of market relation requires a new approach for the organization and management on the enterprise level but it is turn it necessitates the determination of all the factors influencing on its activitu and tendencies of enterprice development.

Scientific noveltu of the dissertation work comprises in the complex studu of the problem in republic of trade firms connecting with the improvement of methods and methodology and methodological device applying to enterprise trade in condition of the market economy formation/ In work on the basis of existing problems and factors of trade enterprises influencing activity in conditions of transition to new economic system the basic determining factors influencing on competitiveness of trading firms are revealed.

Azərbaycan Dövlət İqtisad Universitetinin 2896 qrup magistri Mürsəlova

Turanə Mehman qızı “Zərgərlik məmulatlarının ekspertizası və onun təkmilləşdirilməsi” mövzusunda yazdığı dissertasiya işinə

RƏY

Bazar iqtisadiyyatı şəraitində müstəqil inkişaf edən respublikamızın xarici iqtisadi əlaqələri gündən-günə genişlənməkdədir. Respublika daxilində iqtisadi islahatlar keçirildiyi bir dövrdə obyektiv səbəblər üzündən istehlak mallarının istehsalı müvəqqəti olaraq azalmışdır. Məhz bu səbədən də respublika əhalisinin istehlak mallarına olan tələbi xarici ölkələrdən daxil olan mallar hesabına ödənilir. Aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə istehlak bazarında saxtalaşdırılmış, həyat üçün təhlükəli və keyfiyyətsiz malların həcmi getdikcə artır. Son vaxtlar istehlakçıları və istehlak bazarını belə keyfiyyətsiz mallardan mühafizə etmək böyük bir problemə çevrilmişdir.

Hazırkı şəraitdə zərgərlik məmulatlarının ekspertizasının respublikada düzgün təşkil edilməsi məsələsi olduqca vacibdir. Bu məsələlərin həyata kezirilməsində ekspertiza labaratoriyaları məstəsna rol oynayır.

Respublikaya daxil olan malların keyfiyyətinin yüksək səriştəli mütəxəsislər tərəfindən ekspertiza əməliyyatından keçirilməsi həm də strateji əhəmiyyətə malik olan vəzifələrdən sayılır. Bu vəzifənin yerinə yetirilməsində bütün müəssisə və təşkilatlar, zərgərlik mallarının istehsalı və satışı ilə məşğul olan mütəxəsislər fəal iştirak etməlidirlər.

Hazırda respublikamızın istehlak bazarında azad rəqabət mühiti yaradılmışdır. Belə mühitdə yalnız əhali tələbinə cavab verən yüksək keyfiyyətli rəqabət

qabiliyyətinə malik malların satışı həyata keçirilə bilər. Bunu başa düşən yerli istehsalçılar malların rəqabət qabiliyyətinin artırılmasının yeganə rolunu keyfiyyətin yüksəldilməsində görürər. İstehsal edilən zərgərlik mallarının keyfiyyətinin obyektiv və dəqiq təyin edilməsi isə bilavasitə ekspertlərin əsas vəzifəsidir. Məhz bu vəzifələrin yerinə yetirilməsi yüksək səriştəli ekspert mütəxəsislərinin hazırlanmasını bir növ ən aktual probleminə çevirir.

Dissertasiya işində aşağıdakı vəzifələr müəyyənləşdirilir:

- Ekspertizanın strukturuna daxil olan elementlərin aşkar edilməsi;
- ekspert fəaliyyətinin təsnifatı;
- Əmtəə ekspertizasının təsdiq edilməsi sahəsinin təyini, onun aparılması prinsipi və əsasları;
- ekspertizanın fərqli cəhətlərinin üzə çıxarılması, onun başqa növ qiymətləndirmə fəaliyyətlərindən fərqləndirilməsi;
- ekspertlərin hüquq və vəzifələrinin təyin edilməsi, keyfiyyətin təmin olunmasında onların rolu;
- zərgərlik
mallarının ekspertizasubyektlərinin təşkilatstrukturunun öyrənilməsi;
- ekspertizə keçirilməsi üzrə metod və vasitələrə yiyələnmək;
- zərgərlik
mallarının ekspertizasının aparılması nəticəsində dəşdirilməsinin öyrənilməsi;
- zərgərlik
mallarının ekspertqiymətləndirilməsinin insənədləşdirilməsindən ibarət olmağının ənimsənilməsi.

Zərgərlik ekspertizasının məqsədi – zərgərlik məmulatlarının əsas xarakteristikalarının müqdar cavəardıcılıq iyi mətləndirilməsinin, eləcədə onlar atəsi redən proseslərin qiyamətləndirilməsinin aparılmasından ibarətdir,

lakin buçox vaxt bilavasitə olçüyə uyğun gəlmədiyi nə görə peşəkər spertlərin müəzzip ələrinə eəsaslanır.

Dissertasiya işində bazar münasibətlərinə kecid şəraitində istehsal vasitələri bazarı marketinq tədqiqatları baxımından kompleks şəkildə təhlili edilmiş, bazarın inkişafının iqtisadi problemlərinin həlli istiqamətləri göstərilmişdir.

Bütün deyilənləri nəzərə alaraq dissertasiya işinin müdafiəyə buraxılmasını məqsədə uyğun hesab edirik.

“Beynəlxalq ticarət və gömrük işi”

kafedrasının baş müəllimi

i.e.n.N.T.Quliyeva

Azərbaycan Dövlət İqtisad Universitetinin 2896 qrup magistri Mürsəlova

Turanə Mehman qızı “Zərgərlik məmulatlarının ekspertizası və onun təkmilləşdirilməsi” mövzusunda yazdığı dissertasiya işinə

RƏY

Hazırda respublikamızın istehlak bazarında azad rəqabət mühiti yaradılmışdır. Belə mühitdə yalnız əhali tələbinə cavab verən yüksək keyfiyyətli rəqabət qabiliyyətinə malik malların satışı həyata keçirilə bilər. Bunu başa düşən yerli istehsalçılar malların rəqabət qabiliyyətinin artırılmasının yeganə rolunu keyfiyyətin yüksəldilməsində görürər. İstehsal edilən zərgərlik mallarının keyfiyyətinin obyektiv və dəqiqliyi təyin edilməsi isə bilavasitə ekspertlərin əsas vəzifəsidir. Məhz bu vəzifələrin yerinə yetirilməsi yüksək səriştəli ekspert mütəxəsislərinin hazırlanmasını bir növ ən aktual probleminə çevirir.

Dissertasiya işində bazar münasibətləri şəraitində zərgərlik məmulatları bazarı marketinq tədqiqatları baxımından kompleks şəkildə təhlili edilmiş, bazarın inkişafının iqtisadi problemlərinin həlli istiqamətləri göstərilmişdir.

-bazarın təşəkkülü, onunu bazar iqtisadi sistemində yeri və əhəmiyyəti müəyyən edilmiş, bazar iqtisadi tərəqqiyə fəal təsir edən mühüm amil kimi əsaslandırılmış;

-iqtisadi münasibətlərin müasir inkişaf mərhələsində istehsal vasitələri bazarının spesifik cəhətləri, onun formallaşması xüsusiyyətləri aşkar edilmiş və elmi cəhətdən əsaslandırılmış;

-Azərbaycanda zərgərlik məmulatları bazarında marketinq tədqiqatlarının aparılması zəruriliyi əsaslandırılmış, bazarın mövcud vəziyyətinin kompleks təhlili aparılmış;

-zərgərlik

məmulatları vasitələrinin mübadiləsi ilə laqədaryarana natiqisadimünasibətlər, mübadilənin səmərəli təşkilinə təsir edən amillər aşkara çıxarılmış;

-məhsul yeridilişinin idarə edilməsinin formalaşması istiqamətləri aşkara çıxarılmış və əsaslandırılmış;

-zərgərlik məmulatlarının ekspertizasının inkişafının iqtisadi problemlərinin həlli yolları aşkara çıxarılmış, marketinq tədqiqatları istehsal vasitələri bazarının inkişafi istiqamətlərinin müəyyənləşdirilməsi vasitəsi kimi əsaslandırılmış;

-bazarın tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilmiş, bazarın inkişafına zəmin yaradan iqtisadi faktorlar aşkara çıxarılmış, elmi və praktiki cəhətdən əsaslandırılmışdır.

Buna görə də işi tamamlanmış magistr dissertasiyası hesab etmək olar. İşin müdafiəyə buraxılması məqsədə uyğundur.

“Beynəlxalq ticarət və gömrük işi”

kafedrasının müdürü

prof.A.Ş.Şəkərəliyev

R E F E R A T

Bazar iqtisadiyyatı şəraitində müstəqil inkişaf edən respublikamızın xarici iqtisadi əlaqələri gündən-günə genişlənməkdədir. Respublika daxilində iqtisadi islahatlar keçirildiyi bir dövrdə obyektiv səbəblər üzündən istehlak mallarının istehsalı müvəqqəti olaraq azalmışdır. Məhz bu səbədən də respublika əhalisinin istehlak mallarına olan tələbi xarici ölkələrdən daxil olan mallar hesabına ödənilir. Aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə istehlak bazarında saxtalaşdırılmış, həyat üçün təhlükəli və keyfiyyətsiz malların həcmi getdikcə artır. Son vaxtlar istehlakçıları və istehlak bazarını belə keyfiyyətsiz mallardan mühafizə etmək böyük bir problemə çevrilmişdir.

Hazırkı şəraitdə zərgərlik məmulatlarının ekspertizasının respublikada dəzgən təşkil edilməsi məsələsi olduqca vacibdir. Bu məsələlərin həyata kezirləməsində ekspertiza labaratoriyaları möstəsnə rol oynayır.

Bu problemin həllində istehlak mallarının keyfiyyətinin təyin edilməsində yüksək səriştəli olan mütəxəsislərin yetişdirilməsi, habelə yüksək şəraitli istehlakçıların malların keyfiyyətinin təyini sahəsində maarifləndirilməsi nəzəri və təcrübi cəhətdən respublikanın iqtisadiyyatına böyük səmərə verə bilən tədbirlərdən sayıla bilər.

Respublikaya daxil olan malların keyfiyyətinin yüksək səriştəli mütəxəsislər tərəfindən ekspertiza əməliyyatından keçirilməsi həm də strateji əhəmiyyətə malik olan vəzifələrdən sayılır. Bu vəzifənin yerinə yetirilməsində bütün müəssisə və təşkilatlar, zərgərlik mallarının istehsalı və satışı ilə məşğul olan mütəxəsislər fəal iştirak etməlidirlər.

Hazırda respublikamızın istehlak bazarında azad rəqabət mühiti yaradılmışdır. Belə mühitdə yalnız əhali tələbinə cavab verən yüksək keyfiyyətli rəqabət qabiliyyətinə malik malların satışı həyata keçirilə bilər. Bunu başa düşən yerli istehsalçılar malların rəqabət qabiliyyətinin artırılmasının yeganə rolunu

keyfiyyətin yüksəldilməsində görürər. İstehsal edilən zərgərlik mallarının keyfiyyətinin obyektiv və dəqiq təyin edilməsi isə bilavasitə ekspertlərin əsas vəzifəsidir. Məhz bu vəzifələrin yerinə yetirilməsi yüksək səriştəli ekspert mütəxəsislərinin hazırlanmasını bir növ ən aktual probleminə çevirir.

Dissertasiya işində aşağıdakı vəzifələr müəyyənləşdirilir:

- Ekspertizanın strukturuna daxil olan elementlərin aşkar edilməsi;
- ekspert fəaliyyətinin təsnifatı;
- əmtəə ekspertizasının təsdiq edilməsi sahəsinin təyini, onun aparılması prinsipi və əsasları;
- ekspertizanın fərqli cəhətlərinin üzə çıxarılması, onun başqa növ qiymətləndirmə fəaliyyətlərindən fərqləndirilməsi;
- ekspertlərin hüquq və vəzifələrinin təyin edilməsi, keyfiyyətin təmin olunmasında onların rolu;
- zərgərlik
mallarının ekspertizasubyektlərinin təşkilatstrukturunun öyrənilməsi;
- ekspertizakeçirilməsi üzrə metod və vasitələrəyi yələnmək;
- zərgərlik
mallarının ekspertizasının aparılmasının təşkili dilməsinin öyrənilməsi;
- zərgərlik
malların ekspert qiyətləndirilməsinin insənədləşdirilməsi təcrübəsinin mənimsənilməsi.

Zərgərlik ekspertizasının məqsədi – zərgərlik məmulatlarının əsas xarakteristikalarınının miqdarcavəardıcılıq iymətləndirilməsinin, eləcədən laratəsire dən proseslərinin qiyətləndirilməsinin aparılmasından ibarətdir, lakin bu çox vaxt bilavasitə ölçübəyə uyğun gəlmədiyi nə görə pəşəkare ekspertlərin müəhəzələrinə eəsaslanır.

Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələri həll etmək vacibdir:

- ekspertizanın konkret məqsədinin nəzərə alaraq çəsi də və keyfiyyət göstəricilərin, eləcədə xassələri düzgün seçmək;
- göstəricilərin həqiqi qiymətin intüyməyyən nedilmiş tələblərə uyğunluğunua şkaretmək;
- keyfiyyət göstəricilərinin nəzərdə tutulmuş qiymətinin və ya çəkiəmsalının təyin etmək;
- zərgərlik məmulatlarının kəmiyyət cəölçülməsivəfaydalılıq xarakteristikasının müəyyənləşdirilmək;
- nəticəvərəytərtibetmək üçün alınmış məmulatları təhliletmək və qiymətləndirmək.

Dissertasiyaişində bazarmünasibətlərişəraitində zərgərlik məmulatları bazarı marketi nqtədqıqatları baxımından kompleks şəkildə təhlili edilmiş, bazarının kişafını niqtisadi problemlərinin həlli istiqamətləri göstərilmişdir.

- bazarın təşəkkülü,
onunubazariqtisadisistemində yerivəhəmiyyətim müəyyən nedilmiş, bazariqtisaditərəqqiyəfəaltəsire dənmühümamilkimiəsaslandırılmış;

- iqtisadımünasibətlərin müasir kişaf mərhələsində istehsal və səvitələri bazarının spesifikasi cəhətləri,

onun formallaşması xüsusiyyətləri aşkar edilmiş və elmi cəhətdənəsaslandırılmış;

- Azərbaycanda zərgərlik məmulatları bazarında marketin nqtədqıqatlarının nəparılmasızdır, ruriliyiəsaslandırılmış, bazarın mövcud vəziyyətinin kompleks təhlili aparılmış;

- zərgərlik
məmulatları və səvitələrinin mübadiləsi ilə əlaqədaryarana niqtisadımünasibətlər, mübadilənin səmərəlitəşkilinətəsire dənənamillərəşkaracı xarılmış;

- məhsulyeridilişininidarəedilməsininformalaşmasıistiqamətləriaşkaracıxarılmışvəə
saslandırılmış;

-zərgərlik

məmulatlarınıninekspertizasınıninkişafınıiqtisadiproblemlərininhəlliyollarıaşkaracı
xarılmış,

marketinqtədqıqatlarıistehsalvasitələribazarnıninkişafiistiqtıqamətlərininmüəyyənlə
şdirilməsivasıtəsikimiəsaslandırılmış;

-bazarın tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilmiş,
bazarın inkişafına zəmin yaradan iqtisadi faktorlar aşkar çıxarılmış, elmi və
praktiki cəhətdən əsaslandırılmışdır.